

0733_Az_Qiyabi_Yekun imtahan testinin sualları

Fənn : 0733 Azərbaycanın xarici iqtisadi əlaqələri

1 Açıq iqtisadiyyat dedikdə nə nəzərdə tutulur?

- ☐ beynəlxalq şirkətlər
- ☐ əmtəə və xidmətlərin beynəlxalq ticarəti
- ☐ dünya kapital bazarı
- ☒ dünya iqtisadi əlaqələrinin beynəlmilləşməsi
- ☐ beynəlxalq valyuta sistemi

2 XIƏ-nin öyrənilməsi hansı prinsiplərə əsaslanır?

- ☐ xarici iqtisadi əlaqələrin gücləndirilməsi
- ☐ xarici iqtisadi məsələlərin həllinə
- ☐ ictimai əmək bölgüsü
- ☒ ümumi dialektik
- ☐ ictimai əmək bölgüsü

3 Dünya bazarın funksiyalarına hansılar daxildir 1. İndikativ milli iqtisadiyyatın vəziyyəti və onun əsas elementləri haqqında 2.İstehsalçıların və istehlakçıların məlumatlandırılması 3.Kommunikativ –bazar subyektləri arasında əlaqələrin təmin olunması 4.Tənzimləyici dünya bazar qiymətlərinin sağlamaşdırılması 5. Sanasionativ –rəqabət mübarizəsi prosesinin sağlamaşdırılması

- ☒ hamısı
- ☐ 2,4
- ☐ 4,5
- ☐ 5,1
- ☐ 1,3

4 Müasir beynəlxalq iqtisadi münasibətlərin strukturunu sahələr üzrə necə qurmaq olar 1.əmək resurslarının beynəlxalq miqrasiyası 2.Malların və xidmətlərin beynəlxalq ticarəti 3.Beynəlxalq valyuta-maliyyə kredit sistemi 4. Kapitalların beynəlxalq hərəkəti 5. İnformasiyaların və texnologiyaların beynəlxalq mübadiləsi

- ☒ hamısı
- ☐ 2,3
- ☐ 3,4
- ☐ 1,2
- ☐ 4,5

5 Müasir beynəlxalq iqtisadi münasibətlərin strukturunu səviyyələr üzrə necə qurmaq olar 1. Fiziki şəxslər 2.Hüquqi şəxslər 3.Təsərrüfat vahidləri qrupu 4. Milli iqtisadi qruplaşmalar 5. Universal və ya ixtisaslaşmış xarakterli beynəlxalq iqtisadi təşkilatlar

- ☐ 1,3
- ☐ 1,5
- ☒ hamısı
- ☐ 2,3
- ☐ 4,5

6 Emperik məlumatlara görə , müasir beynəlxalq iqtisadi əlaqələrin ümumi həcmində beynəlxalq ticarətin payı neçə faizdir?

- ☐ 90
- ☒ 80
- ☐ 25
- ☐ 49

7 Dünya təsərrüfat sisteminin formalaşmasının başladığı kimihansı tarix qəbul olunur?

- ☐ XX əsrin sonu
- ☐ XIX əsrin sonu , XX əsrin əvvəli
- ☐ XVIII əsrin əvvələri
- ☒ XV – XVI əsrlər
- ☐ XX əsrin ortaları

8 əmtələri ölkənin üstün olduğu sahələrdə istehsal etmək , zəif olduğu sahələrdə isə başqa ölkələrdən almaq imkanı necə adlanır?

- ☐ Kvota
- ☐ Tarif
- ☐ Azad ticarət
- ☐ Beynəlxalq iqtisadi münasibətlər
- ☒ Beynəlxalq ticarət

9 İstehsalın alternativ xərclərinin ölkələrdə fərqli olmasının səbəbi nədir?

- ☐ Valyuta məzənnələrindəki fərqlər
- ☐ Siyasi və iqtisadi sistemlərdə fərqlər
- ☐ Enerji qiymətlərinin müxtəlifliyi
- ☒ İstehsal amillərinin fərqliliyi
- ☐ İnflyasiya səviyyələrinin müxtəlifliyi

10 əməyin və digər istehsal amillərinin beynəlxalq bölgüsü əsasında fəaliyyət göstərən ölkələrarası nizamlanmış pul-əmtəə münasibətləri necə adlanır?

- ☐ Beynəlxalq bazar
- ☒ Dünya bazarı
- ☐ Kapital bazarı
- ☐ Maliyyə bazarı
- ☐ Milli bazar

11 Dünya bazarının inkişaf mərhələsi ilə bağlıdır?

- ☐ İşsizliyin artması
- ☐ Dünya münasibətləri
- ☒ XVIII və XIX əsrlərin sənaye inqilabları
- ☐ Dünyada baş verən geosiyasi dəyişikliklər
- ☐ Fiziki şəxslərin fəaliyyəti

12 Rəqabət mühiti , aşağıdakı kimi fəaliyyət göstərən bazar strukturudur:

- ☐ Bir neçə satıcının bazarda hakimiyyəti
- ☒ Eyni malları istehsal edən çoxsaylı rəqabət
- ☐ Oxşar malları istehsal edən çoxsaylı firmaların rəqabəti
- ☐ Azsaylı firmaların bazarda rəqabəti
- ☐ Yalnız bir satıcının bazarda hakimiyyəti

13 Təklif və tələb əyrilərinin kəsişməsi nöqtəsi necə adlanır?

- ☒ Müvazinət nöqtəsi
- ☐ Müvazinət qiyməti
- ☐ təklif elastikliyi
- ☐ Təklifin təminatı
- ☐ Tələbin elastikliyi

14 Mal və xidmətlər bazarında tarazlıq varsa deməli:

- ☐ Texnologiya səviyyəsi tədricən dəyişir
- ☐ Tələb təklifdən çoxdur
- ☐ Təklif tələbdən çoxdur
- ☒ Tələbin həcmi təklifin həcmi ilə bərabərdir
- ☐ Qiymət, dəyərin mənfəətlə cəmindən alınır

15 Qiymətin artması ilə alınan malların miqdarının azalmasını göstərən iqtisadi qanun neçə adlanır?

- ☐ Elastiklik
- ☐ Təklif
- ☒ Tələb
- ☐ Marjina fayda
- ☐ Rəqabət

16 xarici iqtisadi əlaqələrin növlərinə hansı aid deyil?

- ☐ Maliyyə-kredit
- ☒ Kooperasiyalaşma
- ☐ Turizm
- ☐ Maddi-istehsal
- ☐ Elmi-tədqiqat

17 Hal-hazırda Azərbaycan neçə ölkə ilə qarşılıqlı iqtisadi-ticarət əlaqəsinə malikdi?

- ☐ 72
- ☐ 52
- ☐ 47
- ☒ 84
- ☐ 63

18 Respublikamızdan xarici ölkələrə göndərilən məhsulların 74%-ni nə təşkil edir?

- ☐ Kondisioner
- ☐ Elektrik mühərrikləri
- ☐ Xalça
- ☒ Neft və neft məhsulları
- ☐ Kimya sənayesi məhsulları

19 Azərbaycanın ikitərəfli ticarət əlaqələrində olduğu ölkələr hansılardır?

- ☐ İran, ABŞ, Rusiya
- ☐ Kanada, ABŞ, İtaliya
- ☐ İran, Fransa, Macarıstan
- ☒ Böyük Britaniya, Polşa, ABŞ
- ☐ Hindistan, Türkiyə, Rusiya

20 Azərbaycanın yalnız mal idxal etdiyi ölkələrə hansılar daxil deyil?

- ☐ Yaponiya
- ☐ Norveç
- ☐ Singapur
- ☐ Kanada
- ☒ Danimarka

21 Xarici ticarət siyasəti nəyə xidmət edir?

- ☐ İqtisadi əlaqələrin zəifləməsi

- ☐ Bütçə gəlirini artırmaq
- ☐ İqtisadi əlaqələrin gücləndirilməsinə
- ☒ Maliyyə mənbələrin yaradılması və istifadə olunmasına
- ☐ Beynəlxalq əmək bölgüsü

22 Xarici iqtisadi siyasətin həyata keçirilməsi istiqamətlərindən biri yalnızdır

- ☐ Xarici yardım siyasəti
- ☐ Ödəniş balans siyasəti
- ☒ İqtisadi siyasət
- ☐ Xarici ticarət siyasəti
- ☐ Xarici investisiya siyasəti

23 Xalqların ən çox istifadə etdiyi mənəvi əlaqə forması hansıdır?

- ☐ Müxtəlif ölkələrdə fəqli malların istehsalı
- ☐ Ümumdünya əmək bölgüsü
- ☐ İqtisadi əlaqələr
- ☒ Xarici ticarət
- ☐ Təsərrüfat həyatının beynəlmiləşməsi

24 Xarici ticarətin əsasını təşkil edən prinsiplərdən hansı yalnızdır? 1. Yerli istehsalın kifayət etməməsi 2. Malların qiymətinin beynəlxalq miqyasda fərqlənməsi 3. Müxtəlif ölkələrdə fəqli malların istehsalı 4. Xarici rəqabətdən qorunma 5. Bütçəyə gəlir gətirmək

- ☐ 1,3
- ☐ 3,4
- ☐ 1,2
- ☐ 2,4
- ☒ 4,5

25 BəB hansı əmək bölgüsünün davamıdır?

- ☐ Xalq təsərrüfat əmək bölgüsü
- ☐ Ölkələrarası əmək bölgüsü
- ☐ Sahədaxili əmək bölgüsü
- ☒ İctimai əmək bölgüsü
- ☐ Müəssisələrarası əmək bölgüsü

26 İxtisaslaşma ən çox hansı sahələrdə səmərəlidir.

- ☐ İqtisadi sahədə
- ☐ Təsərrüfat sahəsində
- ☒ Maşınqayırma və kimya sənayesində
- ☐ Yeyinti sənayesində
- ☐ İstehsal sahəsində

27 Təsərrüfat subyektlərinin ixtisaslaşmasının hansı formaları vardır?

- ☐ müəssisə, ərazi, sahə
- ☐ əşya, məhsul
- ☐ sahə, məhsul, ərazi
- ☒ əşya, ərazi, sahə
- ☐ məhsul, ərazi

28 Təsərrüfat subyektlərinin ixtisaslaşması neçə formada olur?

- ☐ 6
- ☐ 5

- ☐ 2
☐ 4
☒ 3

29 BəB-in əsas elementi hansılardır? 1. Beynəlxalq ixtisaslaşma 2. xalq təsərrüfatı 3. Kooperasiyalasma

- ☐ Heç biri
☐ 1,2,3
☒ 1,3
☐ 1,2
☐ 2,3

30 BəB-in neçə əsas elementi var?

- ☐ 1
☐ 5
☒ 2
☐ 3
☐ 6

31 BəB-in xalq təsərrüfatı forması nə ifadə edir?

- ☐ Xarici ölkədə fəaliyyət göstərən bir müəssisə ilə olan əlaqəni
☐ Ölkədaxili fəaliyyət göstərən bütün müəssisələr arasındakı əlaqəni
☐ Xarici ölkələrdə fəaliyyət göstərən bütün müəssisələr arasındakı əlaqəni
☒ Müxtəlif ölkələrdə fəaliyyət göstərən bütün müəssisələr arasındakı əlaqəni
☐ İki müəssisə arasındakı əlaqələri

32 BəB-in əsas formaları hansılardır? 1. Sahədaxili 2 Ölkələrarası 3. Xalq təsərrüfatı

- ☐ Heç biri
☐ 1,2
☐ 2,3
☐ 1,3
☒ 1,2,3

33 BəB-in neçə əsas forması var?

- ☐ 1
☒ 3
☐ 2
☐ 5
☐ 6

34 Ölkələr arasında təsərrüfat əlaqələri hansı daxilində inkişaf edir? 1. Ölkələr arasında iqtisadi əlaqələr zəruri olduqda 2. Bu əlaqələrin inkişafında hər iki tərəf maraqlı olduqda 3. Ölkələr arasında xarici iqtisadi əlaqələr gücləndikdə

- ☐ Heç biri
☒ 1,2
☐ 1,2,3
☐ 1,3
☐ 2,3

35 Ölkələr arasında təsərrüfat əlaqələri neçə şərt daxilində inkişaf edir?

- ☒ 2
☐ 5
☐ 3

- ☐ 6
- ☐ 4

36 Beynəlxalq praktikada ölkələr hansı qruplara bölünür? 1. İEO 2. İEOÖ 3. Sosialist ölkələr 4. Keçid inqilablı ölkələr

- ☐ 3,4
- ☐ 2,3,4
- ☒ 1,2,4
- ☐ 1,2,3
- ☐ 1,2

37 Xarici iqtisadi əlaqələrə aid ilk fikri kim vermişdir?

- ☐ İ.Krikdon
- ☐ D.Rikarda
- ☐ A.Smit
- ☐ Ş.Rişe
- ☒ Merkantalistlər

38 Neçənci əsrdə xarici ticarət əlaqələrini daha da intensivləşmişdi?

- ☒ XVIII
- ☐ XIV
- ☐ XV
- ☐ XVII
- ☐ XVI

39 Bu ölkələrdən hansı işçi qüvvəsi və elmi-texniki nəliyyətlərin hesabına BəB-də iştirak edə bilər

- ☐ Yaponiya
- ☒ İtaliya
- ☐ CAR
- ☐ Kanada
- ☐ Azərbaycan

40 Bu ölkələrdən hansı təbii ehtiyatların və təbii iqlim şəraitinə görə BəB-də iştirak edə bilər?

- ☐ Böyük Britaniya
- ☒ Azərbaycan
- ☐ Yaponiya
- ☐ İtaliya
- ☐ AFR

41 BəB-i müəyyən edən amillər neçə qrupa bölünür?

- ☐ 5
- ☐ 4
- ☐ 2
- ☒ 6
- ☐ 3

42 Ölkələrin BəB-də səmərəli iştirak üçün hansı şərtlər olmalıdır: 1.təbii ehtiyatlar 2. əlverişli şərait 3. nəqliyyatın inkişafı

- ☒ 1,2,3
- ☐ 2,3
- ☐ 1,3
- ☐ 1,2

☐ Heç biri

43 Məhsul və investisiya ehtiyatlarına artan tələbatı ödəmək üçün yeganə yol hansıdır?

- ☐ Müəssisə səviyyəsini yüksəltmək
- ☒ BƏB-də iştirak etmək
- ☐ Mövcud müəssisələrin genişlənməsi
- ☐ Yeni müəssisələrin tikilməsi
- ☐ Xarici iqtisadi əlaqələrin gücləndirilməsi

44 Neçə əmək bölgüsü var?

- ☐ 6
- ☒ 3
- ☐ 2
- ☐ 4
- ☐ 5

45 Xarici iqtisadi əlaqələr nəyə əsaslanır?

- ☐ Xarici ticarət əlaqələrin möhkəmlənməsinə
- ☒ Beynəlxalq əmək bölgüsünə
- ☐ Ölkələrarası münasibətlərə
- ☐ İqtisadi problemlərin həllinə
- ☐ Xarici iqtisadi məsələlərin həllinə

46 Xarici iqtisadi əlaqələr haqqında ilk sistemli fikirlər neçənci əsrdə yaranmışdır?

- ☒ XV
- ☐ XVIII
- ☐ XIV
- ☐ XVI
- ☐ XVII

47 Xarici iqtisadi əlaqələrin əsas bölməsi hansıdır?

- ☐ Beynəlxalq-valyuta kredit münasibətləri
- ☐ Elmi-texniki əməkdaşlıq
- ☐ Kapital ixracı
- ☒ Xarici ticarət
- ☐ İşçi qüvvəsinin hərəkəti

48 XX əsrdə dünya bazarının formalaşmasının fundamental amillərinə nə aid edilə bilər

- ☐ Qlobal sənayeləşməyə aparən iqtisadi fəaliyyətin informasişlaşması sahəsində inqilabiləşmə
- ☒ Dünya təsərrüfatında milli iqtisadiyyatların ixtisaslaşmasının və kooperasiyalaşmanın dialektik prosesi kimi başa düşülən beynəlxalq əmək bölgüsü
- ☐ Dövlətlərin açıq milli iqtisadiyyata yönələn səylərini əlaqələndirməsi
- ☐ Dövlətin tənzimləyici rolunun və transmilli korporasiyaların əhəmiyyətinin artırılması
- ☐ Müasir dövrün qlobal problemlərinin gələcəkdə ciddi çətinləşməsi təhlükəsi

49 XX əsrin sonu XXI əsrin başlanğıcında beynəlxalq iqtisadi əlaqələrin təkamülü üçün xarakterik olan başlıca əlamət hansıdır

- ☐ Milli gəlirin inkişaf dinamikası
- ☐ Ölkələrarası xarici iqtisadi əlaqələr
- ☐ Beynəlxalq ticarətin qanunauyğunluqları
- ☒ İnkişaf prosesində nisbi müstəqilliyi saxlamaqla xarici iqtisadi əlaqələrin bütün səviyyələrinin və sahələrinin qarşılıqlı asılılıq dərəcəsinin güclənməsi
- ☐ Ölkələrarası mübadilə

50 Beynəlxalq iqtisadi münasibətlər hansı ərazilərdə ilk dövlətlərin yaranması ilə təşəkkül tapmışdır

- ☐ Amerika
- ☒ Asiyanın və Avropanın
- ☐ Azərbaycan
- ☐ Türkiyə
- ☐ Qədim Yunanıstan

51 Beynəlxalq iqtisadi münasibətlər bizim eradan əvvəl neçənci minillikdə yaranmışdır

- ☐ I-V
- ☐ I-II
- ☒ IV-III
- ☐ V-VI
- ☐ V-VI

52 Xarici iqtisadi əlaqələrin vəzifələri nə zaman səmərəli həyata keçə bilər

- ☐ Bazarın tədqiqləndirildikdə
- ☐ İstehsalı genişləndirildikdə
- ☐ Birbaşa və dolay
- ☒ Ölkənin əsaslandırılmış iqtisadi inkişaf proqramı olsun
- ☐ Yeni məhsul istehsal etdikdə

53 Müasir xarici iqtisadi fəaliyyət strategiyası nəyin əsasında qurulur

- ☒ global iqtisadiyyat ilə milli iqtisadiyyatın əlaqəsini gücləndirmək
- ☐ ixracın artması
- ☐ gömrük rüsumlarının artırılması
- ☐ ticarətdə iqtisadi münasibətlərin tənzimlənməsi
- ☐ idxalın artması

54 Qloballaşma prosesi nədir: 1.İqtisadi sosial münasibətlərin genişlənməsi; 2.Ölkələrarası inteqrasiyanın genişlənməsi; 3.Xarici ticarət; 4.əmək resurslarının miqrasiyası; 5.İnjiniring və informasiya əməkdaşlığı.

- ☐ 2,5
- ☐ 3,4
- ☐ 1,5
- ☒ hamısı
- ☐ 1,2

55 Xarici iqtisadi əlaqələrin inkişafı hansı tarixi mərhələlərdən keçmişdir 1) Qədim –Şərq sivilizasiyası dövrü 2) Antik Aralıq dəniz sivilizasiyası dövrü 3) Orta əsrlər dövrü 4)Yeni zaman dövrü 5) XX əsrin sənaye sivilizasiyası dövrü

- ☒ hamısı
- ☐ 3,5
- ☐ 2,3
- ☐ 1,5
- ☐ 2,5

56 Müasir xarici iqtisadi əlaqələrin vəzifəsi hansılardır

- ☐ xarici ticarət siyasəti
- ☐ Beynəlxalq iqtisadi inteqrasiya
- ☒ Elmi –texniki strukturlara əsaslanan yeni ixracat sahələrinin sürətli inkişafı
- ☐ iqtisadi əlaqələrin gücləndirilməsi
- ☐ Qloballaşma

57 Beynəlxalq təsərrüfat əlaqələrinin qloballaşma prosesinə aiddir

- ☐ ölkələr arası mübadilə
- ☐ Xarici ticarət əlaqələrinin möhkəmləndirilməsi
- ☐ İqtisadi problemlərin həlli
- ☒ Ayrı-ayrı ölkələrin inzibati strukturlarının beynəlxalq mübadiləyə cəlb edilməsi
- ☐ beynəlxalq əmək bölgüsü

58 Xarici iqtisadi əlaqələr sistemində baş verən müasir proseslərdən ən əsası nədir

- ☐ Beynəlxalq lizinq əməliyyatları
- ☐ Beynəlxalq miqrasiya
- ☐ Beynəlxalq valyuta –maliyyə əlaqələri
- ☐ Beynəlxalq iqtisadi inteqrasiya
- ☒ Qloballaşma

59 Xarici iqtisadi əlaqələrin predmetinə hansı formalar aid edilir 1. Xarici ticarət ;2.əmək resurslarının beynəlxalq miqrasiyası; 3.Beynəlxalq texnoloji əməkdaşlıq; 4. Beynəlxalq inteqrasiya;5. Beynəlxalq turizm 6.Maliyyə-kredit resurslarının beynəlxalq istifadəsi

- ☒ hamısı
- ☐ 2,6
- ☐ 3,4
- ☐ 1,6
- ☐ 4,6

60 Ölkənin xarici iqtisadi fəaliyyəti nədə öz əksini tapır:1.Xarici ticarət; 2.Beynəlxalq elmi-texniki; 3.Investisiya; 4.Maliyyə və kredit; 5.əmək resurslarının qarşılıqlı hərəkətində

- ☒ hamısı
- ☐ 1,5
- ☐ 4,5
- ☐ 2,3
- ☐ 3,5

61 Dövlətin xarici iqtisadi əlaqələrin həyata keçirilməsində istifadə edilən əsas vasitələrə aiddir:1.inzibati vasitələr; 2.tarif vasitələri; 3.məişət vasitələri;4.texniki vasitələr; hüquqi vasitələr

- ☐ 1,2,3
- ☒ 1,2,4
- ☐ 2,4,5
- ☐ 1,3,5
- ☐ 3,4,5

62 Xarici iqtisadi əlaqələrin predmetinə hansılar aiddir:Daxili əmtəə bazarları; Beynəlxalq əmək miqrasiyası;Xarici ticarət;Milli bazar vəsaitləri;Beynəlxalq inteqrasiya

- ☐ 1,3,4
- ☒ 2,3,5
- ☐ 2,3
- ☐ 1,3,5
- ☐ 2,4,5

63 XXI əsrdə xarici iqtisadi əlaqələrdə olan inkişaf hansı nəzəriyyəyə əsaslanır

- ☐ Daxili bazar
- ☒ Açıq qapı
- ☐ Mütləq üstünlük
- ☐ Merkantalizm

☐ Müqayisəli üstünlük

64 Azərbaycanın xarici iqtisadi əlaqələrdə mühüm yer tutan əmtəə hansıdır

- ☐ Zəfəran və zeytun
- ☐ Kənd təsərrüfatı məhsulları
- ☒ Yanacaq və sütkü materialları
- ☐ Qızıl və uran
- ☐ Ərzaq malları

65 Bazarın inhisarlaşma dərəcəsinin qiymətləndirilməsinə nələr aiddir

- ☐ Ölçü strukturu
- ☐ Tam inhisar
- ☐ Kamil rəqabət
- ☒ Struktur problemi
- ☐ Sahəvi struktur

66 Dünya bazarının formalaşmasına təsir edən amillər

- ☐ Həyat səviyyəsi
- ☒ Elmi-texniki tərəqqi
- ☐ Xarici ticarət siyasəti
- ☐ Əmək haqqı
- ☐ Əhəlinin sıxlığı

67 Bazarın inhisarlaşma dərəcəsinin qiymətləndirilməsinə nə aiddir

- ☐ Kamil rəqabət
- ☐ Oliqapoliya
- ☒ Struktur problemi
- ☐ İnhisarçı rəqabət
- ☐ Tam inhisar

68 Dünya kapitalist bazarının inkişaf mərhələləri

- ☐ Milli valyutanın dönərliyi
- ☐ Maşınli iri sənaye
- ☒ Kapitalizmin korporativ inkişaf mərhələsi
- ☐ Milli valyutanın dönərliyi
- ☐ Maliyyə bazarı

69 Dünya təsərrüfatının beynəlmilləşməsinə təsir edən amillər

- ☐ Əmtəələrin qiymət fərqi
- ☐ İqtisadi inkişaf
- ☐ Xarici rəqabət
- ☒ Elmi-tədqiqat
- ☐ Tədiyə balansı

70 əmtəə növlərinə görə bazarın təsnifatı

- ☐ İstehlak malları bazarı
- ☐ İstehsal- vasitələri bazarı
- ☐ Pərakəndə satış
- ☐ Topdan satış
- ☒ Yanacaq-energetika və xammal

71 Ölkələr arasında iqtisadi münasibətlər sistemi

- ☐ Advalorem
- ☐ Xarici ticarət
- ☐ Proteksionizm
- ☒ Ödəniş balansı
- ☐ Liberallaşdırma

72 Dünya ölkələrinin iqtisadi inkişaf səviyyəsinə görə qruplaşmasına nə aiddir

- ☐ İxrac yönəmlı xarici ticarət siyasəti
- ☐ Texnologiya ixrac edən ölkələri
- ☐ Hazır məhsul ixrac edən ölkələri
- ☐ Xammal ixrac edən ölkələri
- ☒ Keçid iqtisadiyyatı ölkələri

73 Ümumi bazarın yaranmasının şərtləri

- ☐ Qarşılıqlı yardım siyasəti
- ☒ Gömrük birliyi
- ☐ Sosial siyasət
- ☐ Rəqabət
- ☐ Bütçə siyasəti

74 Xarici iqtisadi əlaqələr predmetinə aid deyil

- ☐ Daxili pul emissiyası
- ☐ Əməyin miqrasiyası
- ☐ Xarici ticarət
- ☒ Daxili əmək bölgüsü
- ☐ Beynəlxalq turizm

75 Kim xarici ticarət rolunun xalqın sərvətinin artmasında görürdü?

- ☐ Yuxarıdakıların hamısı
- ☐ Neoklassiklər
- ☒ Merkantilistlər
- ☐ Fiziokratlar
- ☐ Kapitalistlər

76 17-ci əsrdə hakim iqtisadi nəzəriyyələr hansı idi?

- ☐ Neokeynsçilik
- ☐ Keynsçilik
- ☐ Fiziokratizm
- ☒ Merkantilizm
- ☐ Proteksionizm

77 Məhsulun həyat dövrü neçə mərhələdən ibarətdir?

- ☐ 7
- ☐ 5
- ☒ 4
- ☐ 3
- ☐ 6

78 Beynəlxalq sahibkarlıq fəaliyyəti aşağıdakıların məcmusudur?

- ☐ Bütün cavablar yanlıştır
- ☐ Müxtəlif ölkələrin əməkdaşlıq edən iqtisadi inkişaf nazirliklərinin
- ☒ Müxtəlif ölkələrin əməkdaşlıq edən hökumətlərinin

- ☐ Müxtəlif ölkələrin əməkdaşlıq edən mərkəzi banklarının
- ☐ Müxtəlif ölkələrin əməkdaşlıq edən iqtisadi münasibətlər

79 Milli sahibkarlıq fəaliyyəti aşağıdakıların məcmusudur?

- ☐ Ölkənin dövlət və iqtisadi qurumlarının
- ☐ Ölkənin kiçik sahibkarlıq subyektlərinin
- ☒ Ölkənin təsərrüfat subyektlərinin
- ☐ Ölkələrin ən böyük sahibkarlıq subyektlərinin
- ☐ Bütün cavablar yanlıştır

80 BəB dövlətlər arasında hansı bölgünün bir mərhələsi hesab olunur?

- ☐ beynəlxalq əmək bölgüsü
- ☐ fərdi əmək bölgüsü
- ☐ xüsusi əmək bölgüsü
- ☐ ümumi əmək bölgüsü
- ☒ ərazi əmək bölgüsü

81 Qlobal iqtisadiyyatın formalaşması prosesi neçənci əsrlərə təsadüf edilir

- ☐ XVII əsrdə
- ☒ XIX əsrin ortalarına
- ☐ XIX əsrin axırına
- ☐ XX əsrin ortalarına
- ☐ XVIII əsrin axırında

82 BəB nəzəri əsası klassik siyasi iqtisadçılardan kimlərin əsərlərində öz əksini tapmışdır

- ☐ M.Ciark
- ☐ F.Engels
- ☐ Xekşer –Olin -Sammuelson
- ☐ Merkantalistlər
- ☒ A.Smit, D.Rikardo , C.St.Millin

83 Qlobal iqtisadiyyatın formalaşması prosesi nəyin yaranması ilə sürətlənir

- ☐ İqtisadi təhlükəsizlik
- ☐ Əhəlinin sıxlığı
- ☐ Xarici ticarət siyasəti
- ☐ Elmi-texniki tərəqqi
- ☒ Avropa ölkələrində iri maşınlı sənayenin

84 Merkantalist siyasət və merkantilist təlimi neçə tarixi mərhələ keçmişdir?

- ☐ 4
- ☒ 2
- ☐ 3
- ☐ 5
- ☐ 6

85 Merkantilizm nəzəriyyəsini yaradan amillər harada yaşamışlar?

- ☐ Çin
- ☐ ABŞ
- ☒ Avropa
- ☐ Asiya
- ☐ Rusiya

86 Hansı iqtisadçı ilk olaraq beynəlxalq ticarətin faydalasını əsaslandırırmışdır?

- ☐ Düzgün cavab yoxdur
- ☒ A. Smit
- ☐ B.Olin
- ☐ E. Hekşer
- ☐ D.Rikardo

87 Hansı iqtisadçı mütləq üstünlüklər nəzəriyyəsinin müəllifidir?

- ☐ D.Rikardo
- ☒ A. Smit
- ☐ B.Olin
- ☐ [E. Hekşer
- ☐ Düzgün cavab yoxdur

88 Ölkələrin müəyyən istehsal fəaliyyətlərinin ixtisaslaşmasının mahiyyəti nədir?

- ☐ Beynəlxalq ticarət
- ☒ Beynəlxalq əmək bölgüsü
- ☐ Beynəlxalq kooperasiya
- ☐ Beynəlxalq inteqrasiya
- ☐ İstehsalatın beynəlxalq konsentrasiyası

89 Ölkənin beynəlxalq əmək bölgüsündə iqtisadi səmərəyə aşağıdakılardan hansı aid deyil?

- ☐ İdxal mallarının və xidmətlərinin ucuzluğunun faydalanmaq
- ☐ düzgün cavab yoxdur
- ☐ İxrac mallarını və xidmətlərini beynəlxalq bazarda daha sərfəli şərtlərlə satmaq
- ☒ Torpaq rentasından qazanc əldə etmək
- ☐ Rəqiblər haqqında son məlumat almaq

90 Müqayisəli üstünlüklər nəzəriyyəsinin müəllifi kimdir?

- ☐ F. Engels
- ☐ C.St Mill
- ☐ U.Stafford
- ☐ A. Smit
- ☒ D.Rikardo

91 D.Rikardonun yaratdığı nəzəriyyə necə adlanır?

- ☐ İstehsal faktorları nisbəti
- ☐ Beynəlxalq qiymət
- ☐ Mütləq üstünlüklər
- ☒ Müqayisəli üstünlüklər
- ☐ Beynəlxalq əmək bölgüsü

92 Beynəlxalq əmək bölgüsü nəzəriyyəsinin müəllifi kimdir?

- ☐ F. Engels
- ☐ C.St. Mill
- ☒ A. Smit
- ☐ D.Rikardo
- ☐ K.Marks

93 Adam Smit tərəfindən hazırlanmış nəzəriyyə necə adlanır?

- ☐ Bütün cavablar doğrudur

- ☐ Büynəlxalq qiymət
- ☒ Mütləq üstünlük
- ☐ Müqayisəli üstünlük
- ☐ Düzgün cavab yoxdur

94 BəB hansı formada inkişaf edir

- ☐ Ölkələr arasında xarici iqtisadi əlaqələr gücləndikdə
- ☒ İqtisadi fəaliyyətin ixtisaslaşması və kooperasiyalaşması
- ☐ Xarici ticarət əlaqələrinin möhkəmləndirilməsinə
- ☐ Xarici iqtisadi məsələlərin möhkəmlənməsinə
- ☐ Ölkələr arasında iqtisadi əlaqələr zəruri olduqda

95 Ölkələr arasında qarşılıqlı əlaqə nəyin üzərində qurulur

- ☐ Ölkənin coğrafi vəziyyəti
- ☐ Vahid hüquqi məkandan istifadə
- ☐ Xarici ticarət siyasəti
- ☒ BƏB tələbləri
- ☐ İxrac yönümlü xarici ticarət siyasəti

96 BəB mahiyyətini nə təşkil edir

- ☐ Azad ticarət zonalarının yaranması
- ☒ İstehsal amillərinin dünya ərazisi üzrə bölünməsi və onların qarşılıqlı əlaqəsi
- ☐ İqtisadi inkişaf səviyyəsi
- ☐ Xarici ticarət siyasəti
- ☐ Konyuktura siyasəti

97 Beynəlxalq iqtisadi münasibətlərin hansı formaları var?

- ☒ Beynəlxalq lizing əməliyyatları
- ☐ Kapitalın və işçi qüvvəsinin beynəlxalq miqrasiyası
- ☐ Beynəlxalq pul-kredit münasibətləri
- ☐ Əmtəə və xidmətlərin beynəlxalq ticarəti
- ☐ Beynəlxalq elmi-texniki mübadilə və iqtisadi inteqrasiya

98 Dünya təsərrüfat əlaqələrinin əsasını nə təşkil edir?

- ☐ İqtisadi münasibətlər
- ☐ Beynəlxalq miqrasiya
- ☒ Beynəlxalq əmək bölgüsü
- ☐ Kapitalın beynəlxalq hərəkəti
- ☐ Qloballaşma

99 Beynəlxalq əmək bölgüsü:

- ☐ Beynəlxalq əmək miqrasiyasının bir formasıdır
- ☐ Kapitalın hərəkət formasıdır
- ☐ Sahibkarlıq fəaliyyətinin bir formasıdır
- ☒ Əməyin ictimai bölgüsünün formasıdır
- ☐ Qlobal problemlərinin həllində əməkdaşlıq formasıdır

100 Merkantalizm nəzəriyyəsinin banisi

- ☐ V.Stoffar
- ☐ T.Man
- ☐ D.Rikardo
- ☒ A.Monkretyen

☐ O.S.Karufari

101 Milli iqtisadi sistemləri neçə tipə ayırmaq olar 1. İnkişaf etmiş bazar iqtisadiyyatı 2. Keçid iqtisadiyyatı 3. Planlı –direktiv iqtisadiyyatı

- ☐ heç biri
- ☐ 1,3
- ☐ 2,3
- ☐ 1,2
- ☒ hamısı

102 Müasir dünyanın siyasi xəritəsində neçə dövlət bərqərar olmuşdur

- ☐ 135
- ☐ 219
- ☐ 100
- ☒ 215
- ☐ 150

103 R.Kuper, K.Hunenxure tərəfindən hazırlanmış nəzəriyyə necə adlanır

- ☐ Bütün cavablar doğrudur
- ☒ Qarşılıqlı asılılıq
- ☐ Beynəlxalq qiymət
- ☐ Müqayisəli üstünlük
- ☐ Mütləq üstünlük

104 BəB nəzəri konsepsiyaları hansı iqtisadçılar tərəfindən irəli sürülmüşdür

- ☐ A.Smit
- ☐ M.P.Tososkov
- ☐ C.Saks
- ☐ U.Staffor
- ☒ R.Kuper, K.Hunenxure

105 Kooperasiya əlaqələrinin formalaşması üçün istifadə olunan metodlar hansılardır

- ☐ Müasir dövrün global problemlərin kəskinləşməsi
- ☐ İnformasiya inqilabı
- ☐ Beynəlxalq korporasiyaların fəaliyyəti
- ☒ Birgə layihələrin və proqramların həyata keçirilməsi
- ☐ Dünyanın çoxpoliyalı strukturunun formalaşması

106 Beynəlxalq ixtisaslaşma neçə istiqamətdə inkişaf edir

- ☐ Regional
- ☒ İstehsal və ərazi
- ☐ Sahədaxili
- ☐ Sahələrarası
- ☐ Beynəlxalq ixtisaslaşma

107 BəB təsir edən amillər hansılardır 1. Dövlətin tənzimləyici funksiyası 2. Beynəlxalq korporasiyaların fəaliyyəti 3. İnformasiya inqilabı 4. Dünyanın çoxpoliyalı strukturunun formalaşması 5. Müasir dövrün global problemlərinin kəskinləşməsi

- ☐ 2,3
- ☐ 1,5
- ☐ 3,4
- ☐ 1,2

☒ hamısı

108 Beynəlxalq iqtisadi münasibətlərin mahiyyətini və məzmununu ifadə edən mühim kateqoriya nədir?

- ☐ Beynəlxalq infrastruktur
- ☐ Azad ticarət
- ☒ Beynəlxalq əmək bölgüsü
- ☐ Beynəlxalq ticarət
- ☐ Beynəlxalq iqtisadi inteqrasiya

109 Dünya təsərrüfat sisteminin formalaşmasının başlanğıcı kimi hansı tarix qəbul olunur?

- ☐ XX əsrin sonu
- ☒ XV-XVI əsrlər
- ☐ XVII əsrin əvvələri
- ☐ XIX əsrin sonu XX əsrin əvvəli
- ☐ XX əsrin ortaları

110 Ölkələrin müəyyən istehsal fəaliyyəti sahələrində ixtisaslaşmanın mahiyyəti nədir?

- ☐ Beynəlxalq ticarət
- ☒ Beynəlxalq əmək bölgüsü
- ☐ Beynəlxalq inteqrasiya
- ☐ Beynəlxalq kooperasiya
- ☐ İstehsalatın beynəlxalq konsentrasiyası

111 Ölkələr arasında əmək bölgüsünün əsas səbəbi nədir?

- ☐ Coğrafi yaxınlıq
- ☐ İqlim şəraitində oxşarlıq
- ☒ İstehsal amillərinin müxtəlifliyi
- ☐ İnformasiya üstünlüyü
- ☐ Ölkənin coğrafi-siyasi xüsusiyyətləri

112 BəB-də ölkənin iştirakının əsas motivi nədir?

- ☐ İşsizliyin səviyyəsini azaltmaq
- ☒ İqtisadi səmərə əldə etmək
- ☐ Ölkələr arasında təsir dairələrinin bölünməsi
- ☐ Yeni texnologiyaları və bilikləri əldə etmək
- ☐ Xammal və enerji bazarına çıxış təmin etmək

113 Ölkənin üstün olduğu sahələrdə əmtələri istehsal etmək , zəif olduğu sahələrdə isə başqa ölkələrdən almaq imkanı necə adlanır?

- ☐ Azad ticarət
- ☒ Beynəlxalq ticarət
- ☐ Kvota
- ☐ Tarif
- ☐ Beynəlxalq iqtisadi münasibətlər

114 Dünya iqtisadiyyatı aşağıdakıların məcmusudur:

- ☐ Bütün cavablar yanlıştır
- ☒ Dünya ölkələrinin milli iqtisadiyyatları beynəlxalq strukturları və onların iqtisadi əlaqələrinin
- ☐ Dünya ölkələrinin ərazilərinin və əhəlinin
- ☐ Dünya ölkələrinin dövlət büdcələrinin
- ☐ Dünyanın kənd təsərrüfatı , sənaye , kommersiya və maliyyə strukturlarının

115 İdxalı məhdudlaşdıran murtəcə tədbirlər

- ☐ Aksizlər
- ☐ Rezidentlərin öz vəsaitləri hesabına idxal
- ☐ Kreditlə idxal
- ☒ Kompensasiyalı və ya ekvivalent idxal
- ☐ Barter

116 Aşağıda göstərilənlərin hansı beynəlxalq hesablaşmaların formasıdır

- ☐ İstiqrazlar
- ☒ Akkreditiv
- ☐ Resept kreditləri
- ☐ Müxbir hesablar
- ☐ Depozit sertifikatlar

117 İxrac edilmiş və emala məruz qalmadan əmtəələrin geri qaytarılması necə adlanır

- ☐ Barter əməliyyatı
- ☐ Reeksport
- ☐ Təkrar ixrac
- ☐ Konsiqnasiya yolu ilə ixrac
- ☒ Müvəqqəti ixrac

118 əvvəllər idxal edilmiş və emala məruz qalmayan əmtəələrin başqa bir ölkəyə satılması necə adlanır?

- ☐ Barter əməliyyatı
- ☒ Təkrar ixrac (reeksport)]
- ☐ Konsiqnasiya
- ☐ Kreditlə ixrac
- ☐ Aksiz

119 İlk dəfə hansı iqtisadi məktəb xarici ticarətin faydalılığın ixracından asılı olmasını əsaslandırmışdır

- ☐ Marksizm
- ☐ Keynsçilik
- ☐ Klassiklər
- ☐ Fizokratlar
- ☒ Murkantalizm

120 Hansı iqtisadçının fikrincə azad rəqabətin söndürülməsi iqtisadiyyatın sərbəst inkişafı üçün bir fəlakətdir

- ☐ D.Rikardo
- ☐ K.Nirksun
- ☒ A.Smit
- ☐ S.Keyns
- ☐ Keyns

121 Mütləq üstünlük nəzəriyyəsi hansı iqtisadçının adı ilə bağlıdır

- ☐ O.Xarberier
- ☒ A.Smit
- ☐ R.Nirksun
- ☐ S.Keyns
- ☐ E.Xekşer

122 Keynsçilik nəzəriyyələrinə görə işsizliyi azaltmaq üçün dövlət hansı

- ☐ Əhalinin pul gəlirini artırmaq

- ☒ İdxalın tənzimlənməsi
- ☐ Bazarda istehlakçıların sayı
- ☐ tədbirləri həyata keçirmişdir
- ☐ İstehlakçıların pul gəliri

123 D.Rikardonun beynəlxalq ticarətin zəruriliyi amillərini sübut edən nəzəriyyələr

- ☐ Alternativ istehsal xərcləri
- ☐ Ticarət müharibələri
- ☐ V.Leontyev paradoksu
- ☐ Mütləq üstünlüklər
- ☒ Müqayisəli xərclər

124 A.Smitin xarici ticarət nəzəriyyələri necə adlanır

- ☐ Beynəlxalq ticarət şərtləri
- ☒ Mütləq üstünlüklər
- ☐ Məhsulun həyat dövrü nəzəriyyəsi
- ☐ Alternativ istehsal xərcləri
- ☐ Müqayisəli üstünlüklər

125 Tam açıq iqtisadiyyat dedikdə nə başa düşülür

- ☐ İqtisadiyyata dövlətin müdaxiləsinin və bununla əlaqədar himayəçiliyin, korrupsiyanın yüksək səviyyəsi
- ☐ Beynəlxalq iqtisadi münasibətlərə ölkələrin inteqrasiya olunmasının yüksək səviyyəsi
- ☐ İqtisadiyyatda ixrac sahələrinin aparıcı mövqeyi
- ☒ Dünya təsərrüfatında fəaliyyət göstərən meyllərlə müəyyən edilir
- ☐ İqtisadi strukturların informasilaşma fazasının irəli çəkilməsi

126 Tam bağlı iqtisadiyyat dedikdə nə başa düşülür

- ☐ Qeyri-təkamül normativ baza
- ☐ Qeyri-təkamül bazası
- ☐ İqtisadiyyatın qeyri –sabitliyi
- ☒ Daxili ehtiyat mənbələrinə əsaslanan və dünya iqtisadiyyatında gedən meyllərdən asılı olmayan iqtisadiyyat başa düşülür
- ☐ Milli valyutanın yumşaqlığı

127 BəB cəlb olunma səviyyəsini neçə yerə bölmək olar

- ☐ 1,2,3,4,5,6
- ☒ 1,2
- ☐ 1,2,3,4
- ☐ 1,2,3
- ☐ 1,2,3,4,5

128 BəB prosesi neçənci əsrdə inkişaf etməyə başlamışdır

- ☐ XVIII əsrin əvvəllərindən
- ☒ XIX əsrin ortalarından
- ☐ XIX əsrin əvvəllərindən
- ☐ XXI əsrdən
- ☐ XX əsrin ortalarından

129 BəB neçə prosesin vəhdəti halında meydana gəlir

- ☐ Xarici yardım siyasəti
- ☐ Elmi-texniki inqilab
- ☐ Elmi texniki tərəqqi

- ☒ İxtisaslaşma və kooperasiyanın
- ☐ Ölkənin coğrafi vəziyyəti

130 İctimai əmək bölgüsünün neçə əsas növü var

- ☐ 8
- ☐ 6
- ☐ 4
- ☒ 3
- ☐ 5

131 Ümumi əmək bölgüsü dedikdə

- ☐ Daxili əmək bölgüsü
- ☐ Sahələr daxilində fəaliyyət növlərinə görə
- ☐ İri sahələraltı sferalar
- ☒ Əmək bölgüsünün istehsal sferaları
- ☐ Tək əmək bölgüsü

132 Azərbaycandan MDB respublikalarına ixrac olunan ümumi məhsulun neçə faizi Rusiya, Ukrayna, Belarus və s. ölkələrin payına düşür?

- ☐ 94%
- ☐ 90%
- ☒ 88%
- ☐ 86%
- ☐ 92%

133 Xarici iqtisadi əlaqələrin tənzimlənməsi və inkişafında yaranan formalardan olan beynəlxalq ticarət hansı fikri ifadə edir?

- ☐ Qarşılıqlı ixtisaslı kadrların hazırlanması
- ☐ Əmək ehtiyatlarının bir ölkədən digər ölkəyə keçməsi zamanı baş verir
- ☐ Təsərrüfat həyatının beynəlmiləşdirilməsi ölkələr arasında yalnız əmtəə və işçi qüvvəsi deyil
- ☒ Özündə yalnız idxal-ixrac əməliyyatlarını deyil, həm də satışdan sonra iş, xidmət və kooperasiya əlaqələrinə aid əməliyyatları birləşdirir.
- ☐ İqtisadi münasibətlər sistemində bir sıra elmi nəzəriyyələrin birləşməsi

134 1995-ci ildə MDB ölkələri üzrə idxal və ixrac göstəriciləri üzrə ən aşağı göstərici hansı ölkəyə aid idi?

- ☒ Azərbaycan
- ☐ Ukrayna
- ☐ Qazaxıstan
- ☐ Türkmənistan
- ☐ Rusiya

135 İlk dəfə olaraq 1992-ci ildə hansı məhsulun satışı üzrə sövdələşmələr edildi?

- ☐ Çay və taxıl
- ☒ Neft və pambıq
- ☐ Taxıl və pambıq
- ☐ Buğda və taxıl
- ☐ Neft və buğda

136 SSRİ ittifaqı dağıldıqdan sonra neçənci ildən uzaq xaricə ticarət əlaqələri üstünlük təşkil etməyə başladı?

- ☐ 1995-ci ildən
- ☐ 1993-cü ildən

- ☒ 1992-ci ildən
- ☐ 1991-ci ildən
- ☐ 1994-cü ildən

137 1992-1993-cü illərdə Azərbaycanın xarici iqtisadi əlaqələrində kəmiyyət və keyfiyyət baxımından hansı dəyişikliklərlə üzlənməmişdir?

- ☐ İqtisadi əlaqələr inkişafdan geri qalmışdır
- ☐ İqtisadi əlaqələr inkişaf etməmişdir
- ☐ İqtisadi əlaqələr yeni yaranırdı
- ☐ İqtisadi əlaqələr ümumiyyətlə yox idi
- ☒ İqtisadi əlaqələr inkişaf etmişdir

138 Dünyada kvotalar ilk dəfə nə vaxt tətbiq olumağa başlanıb?

- ☐ 1940-1945-ci illərdə
- ☒ 1929-1930-cu illərdə
- ☐ 1927-1928-ci illərdə
- ☐ 1926-1927-ci illərdə
- ☐ 1932-1934-cü illərdə

139 SSRİ ittifaqının beynəlxalq ticarət dövriyyəsində xüsusi çəkisi nə qədər idi?

- ☐ 7%
- ☐ 5%
- ☒ 4%
- ☐ 3%
- ☐ 6%

140 Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət himayəsi sahəsində əlavə tədbirlər haqqında fərman nə zaman imzalanmışdır?

- ☐ 3 avqust 1997-ci il
- ☐ 17 dekabr 1996-cı il
- ☐ 5 aprel 1994-cü il
- ☒ 10 sentyabr 2002-ci il
- ☐ 15 iyun 2005-ci il

141 Azərbaycandan ötrü MDB ölkələri ilə birgə həll olunması tələb edilən əsas problemlərə aid deyil?

- ☒ Xarici ölkələrlə qarşılıqlı münasibətlər yaratmaq
- ☐ İxrac yönümlü istehsalatların inkişafı
- ☐ Maliyyə-valyuta tənzimlənməsi
- ☐ Təsərrüfat fəaliyyətini tənzimləyən qanunvericiliyin əlaqələndirilməsi
- ☐ Səhmdarlıq qaydalarına əsaslanan dövlətlərarası korporasiyaların yaradılması

142 Milli gəlir hansı prosesdə meydana gəlir?

- ☐ Qapalı prosesdə
- ☐ Mübadilə
- ☒ Yalnız istehsal
- ☐ Yalnız istehlak
- ☐ Bölüşdürülmə

143 Göstərilənlərdən hansı əmək bölgüsünün xarakterini müəyyən etmir?

- ☒ beynəlxalq iqtisadi vəziyyət
- ☐ mineral xammal və yanacaq
- ☐ əhalinin sayı və tərkibi

- ☐ Təbii iqlim və torpaq şəraiti
- ☐ energetika resursları

144 Uzaq məsafələrdən məhsul daşınmasına çəkilən xərclər istehsal xərclərinin neçə faizini təşkil edir?

- ☐ 70-80%
- ☐ 50-60%
- ☐ 40-50%
- ☐ 30-40%
- ☒ 60-70%

145 İdxalın strukturunda heyvandarlıq, bitki məhsulları, yeyinti sənaye məhsulları, alkoqollu və alkoqolsuz içkilər, tütünlə birlikdə neçə faiz təşkil edir?

- ☐ 37,5%
- ☐ 37,1%
- ☒ 37,3%
- ☐ 37%
- ☐ 37,5%

146 Göstərilənlərdən hansı Azərbaycanda istehsal olunur?

- ☐ Konbayn3
- ☐ Traktor
- ☐ Televizor
- ☐ Audio-video maqnitofonlar
- ☒ Bitki yağları

147 İctimai əmək bölgüsünün əsas məqsədi nədir?

- ☐ Məhsul istehsalı və onun daşınmasına sərf olunan maddi və əmək məsrəflərinin əvəz edilməsi
- ☐ Məhsul istehsalı və onun daşınmasına sərf olunan maddi və əmək məsrəflərinin daşınması
- ☐ Məhsul istehsalı və onun daşınmasına sərf olunan maddi və əmək məsrəflərinin bölüşdürülməsi
- ☒ Məhsul istehsalı və onun daşınmasına sərf olunan maddi və əmək məsrəflərinin ixtisar edilməsi
- ☐ Məhsul istehsalı və onun daşınmasına sərf olunan maddi və əmək məsrəflərinin artırılması

148 Milli iqtisadiyyatı dirçəltmək, daxili bazarı qorumaq üçün təxirəsalınmaz tədbirlər hansı yolla həyata keçirilməlidir?

- ☒ İqtisadi
- ☐ Siyasi
- ☐ İnzibati
- ☐ Mədəni
- ☐ İctimai

149 Son illərdə idxal olunan məhsulların neçə faizi inkişaf etməkdə olan ölkələrin payına düşür?

- ☐ 20%
- ☐ 18%
- ☐ 30%
- ☐ 28%
- ☒ 24%

150 Son illərdə idxal olunan məhsulların neçə faizi keçmiş postsosialist ölkələrinin payına düşür?

- ☒ 30%
- ☐ 20%
- ☐ 60%
- ☐ 50%

☐ 40%

151 Son illərdə idxal olunan məhsulların neçə faizi inkişaf etmiş ölkələrin payına düşür?

- ☐ 50%
- ☐ 55%
- ☐ 60%
- ☐ 70%
- ☒ 46%

152 Göstərilənlərdən hansı xarici iqtisadi əlaqələrin tənzimləməsi və inkişafında yaranan firmalardan biri deyil?

- ☐ Kapitalın və xarici investisiyaların hərəkəti
- ☐ İşçi qüvvəsinin miqrasiyası
- ☒ Beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər
- ☐ Beynəlxalq ticarət
- ☐ Elmi-texniki əməkdaşlıq

153 Azərbaycan iqtisadiyyatının bugün ki, vəziyyətinə görə inkişaf etməkdə olan ölkələr arasında neçənci yeri tutur?

- ☐ 220
- ☐ 120
- ☒ 160
- ☐ 180
- ☐ 200

154 Merkantilizmin ən mühim formalarından olan subsidiyalar nədir?

- ☐ İstehsalçı firmaların dövlət qarşısında hüquq və vəzifələri
- ☐ Dövlətin yerli firmalara vergidən yayınmaya görə kəsdiyi cərimələr
- ☐ Dövlətin rəqabət qabiliyyəti zəif olan firmalara faiz ayırması
- ☐ Hökumətin ixracatçılara vergi güzəştləri etməsi
- ☒ Yerli istehsalçılara iqtisadi vəziyyətlərini yaxşılaşdırmaq üçün dövlət tərəfindən edilən maddi yardımlar

155 Lisenziyaların bölüşdürülməsində sonuncu üsul hansıdır?

- ☐ Ümumi üsul
- ☒ İdxal üsulu
- ☐ Satış üsulu
- ☐ Məsrəf üsulu
- ☐ Hərrac üsulu

156 Dövlət hansı vaxt intervalında hər hansı malın müəyyən olunmuş maqdarda idxal üçün lisenziyanın bu və ya digər konkret vaxtda və yerdə açıq satış hərrac keçirdiyini elan edir?

- ☐ Qeyri müəyyən vaxtda
- ☒ 3 aydan bir
- ☐ 6 aydan bir
- ☐ 9 aydan bir
- ☐ 1 ildən bir

157 İdxal lisenziyaları dövlət tərəfindən hansı formalarda satıla bilər?

- ☐ Yalnız gizli formada
- ☐ Vəsətəli formada
- ☐ Aşkar formada
- ☐ Yalnız hərrac vasitəsi ilə

☒ Hərrac vasitəsi ilə və ya gizli formada

158 Azərbaycan Respublikasında xarici ticarətin tənzimləndirilməsi qaydaları haqqında fərman nə zaman verilmişdir?

- ☒ 17 dekabr 1996-cı il
- ☐ 5 aprel 1994-cü il
- ☐ 3 avqust 1997-ci il
- ☐ 10 yanvar 1994-ci il
- ☐ 24 iyun 1997-ci il

159 Azərbaycan Respublikasında xarici ticarətin səmərəliliyinin artırılması haqqında fərman nə zaman verilmişdir?

- ☐ 3 avqust 1997-ci il
- ☒ 10 yanvar 1994-ci il
- ☐ 5 aprel 1994-cü il
- ☐ 17 dekabr 1996-cı il
- ☐ 24 iyun 1997-ci il

160 Azərbaycan Respublikasında xarici ticarətin sərbəsləşdirilməsi haqqında fərman nə zaman verilmişdir?

- ☐ 3 avqust 1999-cu il
- ☐ 24 iyun 1997-ci il
- ☐ 10 yanvar 1994-cü il
- ☒ 5 aprel 1994-cü il
- ☐ 17 dekabr 1996-cı il

161 SSRİ dövlət ittifaqının dağıldığı son ildə (1991-ci il) ölkənin milli gəlirinin neçə faizi Azərbaycan Respublikasının payına düşürdü?

- ☐ 2,6%
- ☐ 1%
- ☐ 1,5%
- ☒ 1,6%
- ☐ 2%

162 Azərbaycan Respublikasının xarici-ticarət iqtisadi əlaqələrini şərti olaraq neçə yerə bölürlər?

- ☐ 5
- ☒ 2
- ☐ 3
- ☐ 4
- ☐ 6

163 90-cı illərdə Asiyanın dörd əjdaha adlandırılan ölkələrin dünya ixracında çəkisi neçə faiz təşkil edir?

- ☐ 18%
- ☐ 14%
- ☒ 12%
- ☐ 10%
- ☐ 16%

164 90-cı illərin əvvəllərində dünya bazarında xammal və ərzaq məhsullarına tələbatın nisbətən azalması inkişaf etməkdə olan ölkələrin ixrac imkanlarına necə təsir etdi?

- ☐ Tələbin şərtlərini artırdı
- ☒ İxrac imkanlarını azaltdı
- ☐ İxrac imkanlarına təsir etmədi

- ☐ İxrac imkanlarının artırdı
- ☐ İstehsal amillərini artırdı

165 İnkişaf etməkdə olan ölkələr dünya bazarına əsasən göstərilənlərdən hansını göndərirdi? 1. Xammal 2. Neft 3. Balıq məhsulları 4. ərzaq 5. sadə hazır məhsullar

- ☐ 3,5,4
- ☐ 1,3,5
- ☐ 2,3,4
- ☒ 1,4,5
- ☐ 1,2,3

166 Singapur , Çili, Finlandiya, Mərkəzi və Şərqi Avropa regionu 90-cı illərin ortalarında nəyə görə Asiyadan sonra birinci yeri tuturdu?

- ☐ investisiya fəaliyyətinə
- ☒ ixracın inkişaf tempinə görə
- ☐ istehlak səviyyəsinə
- ☐ əhəlinin məşğuliyyətinə
- ☐ milli gəlirin inkişaf dinamikasına

167 Azad ticarət siyasətinin seçilməsi və ya proteksionizm neçənci əsr üçün xarakterik idi

- ☐ XVI əsr
- ☒ XIX əsr
- ☐ XVIII əsr
- ☐ XX əsr
- ☐ XVII əsr

168 Siyasi iqtisad termini ilk dəfə olaraq hansı ingilis və fransız iqtisadiçısı işlətməmişdir 1. U.Staffor 2. T.Man 3. Ade Mokretyen 4. A.Smit 5. D.Rikardo

- ☐ hamısı
- ☐ 3,4,5
- ☐ 2,3,4
- ☒ 1,2,3
- ☐ 2,3,4

169 Xarici ticarət dövryyəsi nədir

- ☐ Ölkələr arasında iqtisadi əlaqələr zəruri olduqda
- ☐ İki müəssisə arasındakı əlaqələri
- ☐ Xarici ölkələrdə fəaliyyət göstərən bütün müəssisələr arasındakı əlaqə
- ☒ Beynəlxalq əmtəə mübadiləsində iştirak edən ölkələrin idxal və ixrac dəyərinin məcmusunu özündə birləşdirir
- ☐ Xarici ölkədə fəaliyyət göstərən bir müəssisə ilə olan əlaqəni

170 Xarici ticarət dedikdə nə başa düşülür

- ☐ Ölkələrarası mübadilə
- ☒ Ölkənin hər hansı digər ölkə ilə ödənilən idxal və ixrac əməliyyatların- dan ibarət ticarət
- ☐ Bazarın genişləndirilməsi və bazarın formalaşması
- ☐ Bazarın genişləndirilməsi
- ☐ Ölkələrarası xarici iqtisadi əlaqələr

171 Beynəlxalq iqtisadi münasibətlərin neçə faizi xarici ticarətin payına düşür

- ☐ 60%
- ☐ 70%
- ☐ 50%

- ☐ 90%
- ☒ 80%

172 Dövlətin əlində olan xarici iqtisadi fəaliyyətin həyata keçirilməsində istifadə edilən əsas vasitələrə aid deyil

- ☐ İnzibati vasitələr
- ☐ Tarif vasitələri
- ☐ Texnika vasitələri
- ☒ Mədəni- məişət vasitələri
- ☐ Maliyyə-valyuta vasitələri

173 Azərbaycan meşə materialları sənayesi məhsullarını əsasən hansı ölkələr- dən idxal edir

- ☐ Çin, Kanada
- ☒ Gürcüstan, Rusiya
- ☐ Kanada, Ekvador
- ☐ Braziliya ,Kanada
- ☐ İtaliya , İran, Rusiya

174 Azərbaycanla Qazaxıstan arasında xarici iqtisadi əlaqələr hansı nəqliyyat vasitəsilə reallaşdırılır

- ☐ Avtobus yolu nəqliyyatı
- ☐ Dəmiryolu nəqliyyatı
- ☒ Su-dəniz yolu keçid nəqliyyatı
- ☐ Hava nəqliyyat
- ☐ Avtomobil yolu nəqliyyatı

175 Azərbaycan Ukraynadan ən çox hansı mallar idxal edir

- ☐ Qiymətli daşlar
- ☐ Elektrotexnika
- ☒ Metallurgiya
- ☐ Daş gömrük
- ☐ Yeyinti

176 Azərbaycanın Rusiya ilə ticarət əlaqələrində hansı məhsullar üstünlük təşkil edir

- ☐ Ərzaq malları
- ☐ Kənd təsərrüfatı malları
- ☐ Yeyinti sənayesi malları
- ☐ Elektrotexnika mallarına
- ☒ Maşınqayırma və metal emalı

177 ABŞ-ın Yaponiya ilə ticarətində defisit il ərzində nə qədər daxil edir?

- ☐ 75-80 mlrd.dollar
- ☐ 60-70 mlrd.dollar
- ☒ 50-60 mlrd.dollar
- ☐ 45-50 mlrd.dollar
- ☐ 70-75 mlrd.dollar

178 1983-cü ildə maşın və avadanlıq ixracına görə hansı ölkə liderlik edirdi?

- ☐ ABŞ
- ☐ İtaliya
- ☒ Yaponiya
- ☐ Almaniya
- ☐ İspaniya

179 1953-cü ildə dünya ixracının neçə faizi ABŞ-ın payına düşürdü?

- ☐ 40%
- ☐ 30%
- ☐ 25%
- ☒ 20%
- ☐ 35%

180 Neçənci əsrdən etibarən dünyada ticarət olduqca qeyri-bərabər inkişaf etməyə başladı?

- ☒ XX əsrin ikinci yarısı
- ☐ XVIII
- ☐ XVII
- ☐ XVI
- ☐ XIX

181 Texniki hesablamalara görə əgər dünya miqyasında ticarət qaydaları ləğv edilərsə , on il ərzində əmtəə bazarlarını həcmi orta hesabla neçə faiz artar?

- ☐ 8%
- ☒ 6%
- ☐ 5%
- ☐ 4%
- ☐ 7%

182 Xammal ixracının genişlənməsi , bununla da iqtisadi artımın əmələ gəlməsi ticarət şərtlərinin pisləşməsinə və əhalinin həyat səviyyəsinin aşağı düşməsinə tələb edir fikri kimə məxsusdur?

- ☒ Y.Bxaqvatinin
- ☐ M.T.Posoşkov
- ☐ U.Staffor
- ☐ T.Man
- ☐ C.Saks

183 Xarici ticarətdən alınan səmərənin təsir sahələrindən biri yanlışdır:

- ☐ İnvestisiya fəaliyyətinə
- ☐ İstehlak səviyyəsinə
- ☐ Əhalinin məşğuliyyətinə
- ☐ Milli gəlirin inkişaf dinamikasına
- ☒ İstehsal səviyyəsinə

184 Xarici ticarətin alınan səmərəyə netə təsir edir? 1.Milli gəlirin inkişafına 2. əhalinin məşğuliyyətinə 3. İstehlak səviyyəsinə 4.Investisiya fəaliyyətinə

- ☒ Hamısı
- ☐ 1,2,3
- ☐ Heç biri
- ☐ 3,4
- ☐ 2,4

185 İri sənaye ölkələrində müasir xarici ticarətin inkişafını müəyyən edən parametrlərdən hansı yanlışdır?

- ☐ firmaların strategiyası və rəqabəti
- ☐ tələbin şərtləri
- ☒ təbii resurları
- ☐ istehsal amilləri
- ☐ yaxın və uzaq xidmət sahələri

186 İri sənaye ölkələrində müasir xarici ticarətin inkişafını müəyyən edən parametrlərə hansılar aiddir?1. istehsal amilləri 2. tələbin şərtləri 3. yaxın və uzaq xidmət sahələri 4. firmaların strategiyası və rəqabəti

- ☐ 3,4
- ☒ hamısı
- ☐ 1,3
- ☐ 2,4
- ☐ 1,2

187 İri sənaye ölkələrində müasir xarici ticarətin inkişafını müəyyən edən neçə mühüm parametr var?

- ☐ 7
- ☐ 5
- ☒ 4
- ☐ 3
- ☐ 6

188 Beynəlxalq ticarət hər hansı ölkənin bazarına necə təsir edir?

- ☐ Bazarın formalaşmasına
- ☒ Bazarı genişləndirməyə və bazarın formalaşmasına
- ☐ Bazarın inkişafına
- ☐ Bazarın iflasına
- ☐ Bazarın genişləndirilməsinə

189 Xekser-Oil nəzəriyyəsi nəyi izah edir?

- ☐ Ölkələrarası mübadiləni
- ☐ Ölkələrarası xarici iqtisadi əlaqələri
- ☒ Beynəlxalq ticarətin əksər qanunauyğunluqlarını
- ☐ Xarici ticarətin əhəmiyyətini
- ☐ Malların idxal şərtlərini

190 Siyasi iqtisadın prinsipləri əsərinin müəlif kimdir?

- ☐ A.Smit
- ☐ T.Man
- ☐ D.Rikardo
- ☒ C.S Mil
- ☐ U.Stafför

191 Mübadilə hər bir ölkə üçün vacibdir, hər bir ölkə də bu əməliyyatda mütləq üstünlük qazanır fikri kimə aiddir?

- ☐ A.de Mokreyten
- ☐ T.Man
- ☐ U.Stofför
- ☒ A.Smit
- ☐ M.T.Posoşkov

192 Fritrederçilik siyasəti ilk dəfə hansı alim tərəfindən beynəlxalq ticarət nəzəriyyəsini əsaslandırarkən müəyyən olunmuşdur?

- ☐ A.de Mokreyten
- ☐ T.Man
- ☐ U.Stofför
- ☒ A.Smit
- ☐ M.T.Posoşkov

193 Azad ticarət siyasətinin seçilməsi və ya proteksionizm hansı əsr üçün xarakter idi?

- ☐ XXI əsr
- ☒ XIX əsr
- ☐ XVIII əsr
- ☐ XVII əsr
- ☐ XX əsr

194 Merkatalizm protensianist doktrinası əvəzinə hansı ideyanı meydana gətirdi?

- ☐ Ticarət burjinaziyası
- ☐ Açıq bazar
- ☐ Azad ticarət
- ☒ Azad rəqabət
- ☐ Qapalı bazar

195 Merkantalistlərin ən məşhur nümayəndələrinə aid deyil:

- ☐ M.T.Posoşkov
- ☐ A.de Makretyen
- ☐ T.Man
- ☐ U.Staffor
- ☒ C.Saks

196 Beynəlxalq ticarət hansı göstəricilərlə xarakterizə olunur?

- ☐ xarici ticarət, əmtəə strukturu, coğrafi struktur
- ☒ əmtəə dövriyyəsi, əmtəə strukturu, coğrafi struktur
- ☐ beynəlxalq ticarət, əmtəə strukturu, coğrafi struktur
- ☐ əmtəə dövriyyəsi, əmtəə strukturu, birja strukturu
- ☐ əmtəə dövriyyəsi, əmtəə strukturu, əmtəə birjası

197 Çoxtərəfli xarici ticarət fəaliyyətinin əmtəə ixtisaslaşmasına aid deyil?

- ☐ Maşın və avadanlıqlar
- ☒ Qida siyasəti
- ☐ Xidmət və texnologiya
- ☐ Xammal
- ☐ Hazır məhsul

198 Ümumdünya ticarət təşkilatların tədqiqatına görə hər il istehsalın 10% artmasına qarşı dünya ticarəti neçə faiz artır?

- ☐ 30%
- ☐ 22%
- ☒ 16%
- ☐ 10%
- ☐ 25%

199 Hər il dünyada istehsal olunan məhsulların neçə faizi beynəlxalq ticarət sistminə daxil olur?

- ☐ 40%
- ☐ 30%
- ☒ 25%
- ☐ 20%
- ☐ 35%

200 Dünyanın istənilən ölkəsinin iqtisadi müvəffəqiyyəti xarici ticarətdən aslıdır. Heç bir ölkə dünya iqtisadi sistemindən təcrid olunmuş şəkildə sağlam iqtisadiyyat yarada bilməz fikri kimə məxsusdur?

- ☐ A.de Mokretyen.
- ☐ M.T.Posoşkov
- ☐ U.Stafför
- ☐ T. Man
- ☒ C.Saks

201 Beynəlxalq iqtisadi münasibətlərin neçə faizi xarici ticarətin payına düşür?

- ☐ 95%
- ☒ 80%
- ☐ 70%
- ☐ 60%
- ☐ 90%

202 Xarici ticarət beynəlxalq iqtisadi münasibətlərin hansı formasıdır?

- ☐ Yeni yaranan
- ☐ İnkişafdan qalmış
- ☒ Mənəvi və ən çox inkişaf etmiş
- ☐ İnkişafda olan
- ☐ Geniş

203 Hansı illərdə Singapur , Çili, Finlandiya, Mərkəzi və Şərqi Avropa region ixracın inkişaf tempinə görə Asiyadan sonra ikinci yeri tuturdu?

- ☐ 2000-ci illər
- ☐ 80-cı illər
- ☐ 70-ci illər
- ☐ 60-cı illər
- ☒ 90-cı illər

204 Mübadilə hər bir ölkə üçün vacibdir, hər bir ölkə bu əməliyyatda mütləq üstünlük qazanır bu sözlər kimə aiddir

- ☐ K.Makkondi
- ☒ A.Smit
- ☐ Xekser-Onlin-Sammuelson
- ☐ D.Rikardoya
- ☐ S.Keyns

205 Fritrederçilik siyasətini ilk dəfə kim tərəfindən beynəlxalq ticarət nəzəriyyəsini əsaslandırarkən müəyyən olunmuşdur

- ☐ M.Q.Tososkov
- ☐ D.Rikardo
- ☐ T.Man
- ☒ A.Smit
- ☐ C.Saks

206 Azərbaycan Rusiyadan ən çox hansı məhsulları idxal edir

- ☐ Neft məhsulları
- ☐ Yeyinti mallar
- ☒ Meşə materialları
- ☐ Elektrotexnika malları
- ☐ Yanacaq mallar

207 2000-ci ildə Azərbaycanın ixrac məhsullarının neçə faizi neft və neft kimya mallarının payına düşür

- ☐ 32%
- ☒ 14,8%
- ☐ 30%
- ☐ 20%
- ☐ 40,8%

208 Azərbaycanın xarici iqtisadi əlaqələrində hansı əmtəələr böyük pay sahibidir

- ☐ Mədəni – məişət malları
- ☐ Yeyinti-sənaye malları
- ☐ Meşə materialları
- ☒ Yanacaq və neft məhsulları
- ☐ Yeyinti malları

209 2000-ci il statistikasına əsasən Azərbaycanın MDB –yə ixracatında hansı ölkələr üstünlük təşkil etmişdi

- ☐ Gürcüstan, İran, ABŞ
- ☐ Türkiyə, İsveçrə, Yunanıstan
- ☒ Rusiya, Gürcüstan, Ukrayna
- ☐ İran, Rusiya, ABŞ
- ☐ İspaniya, İtaliya, İran

210 Azərbaycana MDB ölkələrindən idxalda hansı respublikalar böyük pay sahibidir

- ☐ İran, Rusiya, Estoniya
- ☐ Gürcüstan, Rusiya, İran
- ☒ Rusiya, Ukrayna, Qazaxıstan
- ☐ İran , Türkiyə, Türkmənistan
- ☐ ABŞ, Rusiya , İran

211 Azərbaycan necənci ildən başlayaraq xarici ticarət əlaqələrində müsbət saldoğa nail ola bildi

- ☐ 2001-ci ildən
- ☐ 1992-ci ildən
- ☐ 2010-cu ildən
- ☐ 1995-ci ildə
- ☒ 2000-ci ildən

212 Dünya təsnifatının əsasında duran aşağıdakılardan hansını xarakterizə edir? 1. əhalinin hər nəfərinə düşən gəlir 2. inflyasiya səviyyəsi 3. xarici ticarət balans

- ☐ Heç biri
- ☐ 1,3
- ☐ 2,3
- ☐ 1,2
- ☒ Hamısı

213 ABŞ tərəfindən informasiya vasitələri və işçi qrupları neçənci illərdə yaradırdı?

- ☐ 1998-2000
- ☐ 1994-1996
- ☒ 1992-1994
- ☐ 1990-1992
- ☐ 1996-1998

214 Azərbaycan xarici iqtisadi əlaqələri bu təşkilatlardan hansı ilə sıx bağlıdır

- ☐ GUAM
- ☒ MDB

- ☐ NATO
- ☐ Aİ
- ☐ BMT

215 XXI əsrdə xarici iqtisadi əlaqələrdə olan inkişaf hansı nəzəriyyəyə əsaslanır

- ☐ Daxili bazar
- ☐ Qloballaşma
- ☐ Dəhliz iqtisadiyyatı
- ☒ Açıq qapı
- ☐ Yeni güc

216 Ölkənin mənafe naminə, hər bir ölkə onun üçün üstünlüyü olan məhsul istehsalında ixtisaslaşmalıdır fikri kimə məxsusdur?

- ☐ T.Man
- ☐ A.de Mokreyten
- ☐ Xekşer-Olin
- ☒ D.Rikardo
- ☐ C.Saks

217 Göstərilənlərdən hansılar Asiyanın dörd əjdaha adlandırılan ölkələrdi? 1. Cənubi 2. Asiya 3. Tayvan 4. Hnkonq 5. Singapur

- ☒ Hamısı
- ☐ 1,3,4
- ☐ 2,3,4
- ☐ 1,2,3
- ☐ 1,2,4

218 1990-cı illərin əvvəllərində inkişaf etməkdə olan ölkələrin dünya ticarətində xüsusi çəkisi neçə faiz təşkil edir?

- ☐ 19%
- ☐ 17%
- ☒ 16,3%
- ☐ 16%
- ☐ 18%

219 90-cı illərin ortasında hansı ölkə yenidən liderliyi ələ aldı?

- ☒ ABŞ
- ☐ İtaliya
- ☐ Yaponiya
- ☐ Almaniya
- ☐ İspaniya

220 Yeni sənaye ölkələri! dedikdə aşağıdakılardan hansı nəzərdə tutulur?1. Singapur 2. Honkonq 3. Tayvan

- ☐ Heç biri
- ☐ 1,3
- ☐ 2,3
- ☐ 1,2
- ☒ Hamısı

221 80-90-cı illərdə beynəlxalq rəqabət liderliyinin hansı ölkədə almışdır?

- ☐ ABŞ
- ☐ İtaliya

- ☒ Yaponiya
- ☐ Almaniya
- ☐ İspaniya

222 Beynəlxalq ticarətində ABŞ-ın rolunun azalması nə ilə bağlıdır?

- ☒ Amerika istehsalının rəqabət qabiliyyətinin azalması ilə
- ☐ Məhsul istehsalının və ixracının fərqləri ilə
- ☐ Ölkələrarası xarici iqtisadi əlaqələrlə
- ☐ Beynəlxalq ticarətin əksər qanunauyğunluqları ilə
- ☐ Beynəlxalq bazarların genişləndirilməsi ilə

223 Qiymətli kağızlarla əməliyyatların nəhəng mərkəzi haradır?

- ☐ Lyukserburq
- ☐ Syurix
- ☒ Nyu-York
- ☐ London
- ☐ Tokio

224 Brettob-Vuds sistemi neçə il ABŞ-ın mənafeyinə xidmət edib?

- ☐ 30 il
- ☐ 26 il
- ☐ 21 il
- ☒ 25 il
- ☐ 27 il

225 Brettob-Vuds sistemi neçənci ildə qeyri-sabithalda oldu?

- ☐ XX əsrdə
- ☐ XX əsrin 60-cı illərinin axırı
- ☐ XIX əsrin 60-cı illərində
- ☒ XX əsrin 60-cı illərinin axırı 70-ci illərin əvvəllərində
- ☐ XX əsrin 70-ci illərinin əvvəli

226 Brettob-Vuds sistemini qeyri-sabit hala salan səbə nə oldu?

- ☐ Valyuta banklarından kredit götürmək
- ☐ Əsas və dövriyyə vəsaitlərinin yaradılması
- ☒ Dünya bazarında baş verən böhran
- ☐ Valyuta banklarından kredit götürmək
- ☐ Yığım fondunun yaradılması

227 Beynəlxalq valyuta sisteminin təkamülü neçənci illərdən başlayır?

- ☐ 1923-1933
- ☐ 1914-1918
- ☒ 1943-1944
- ☐ 1943-1945
- ☐ 1918-1922

228 Beynəlxalq valyuta sistemi hansı mərhələdə böyük uğur qazandı?

- ☐ 2,3
- ☒ 1
- ☐ 3
- ☐ 2
- ☐ 1,2,3

229 Beynəlxalq valyuta sisteminin birinci mərhələsi hansı dövrü əhatə edir?

- ☐ XVII-XIX əsrdək
- ☐ XIX əsrdən I dünya müharibəsinədək
- ☐ XVII-XVIII əsri
- ☒ XIX əsrdən II dünya müharibəsinədək
- ☐ XVIII-XIX əsrdək

230 Beynəlxalq valyuta bazarının ən çox mühüm mərkəzləri harada yerləşir?

- ☐ Parisdə, Tokioda, İstanbulda
- ☐ Parisdə, Moskvada, İstanbulda
- ☐ Berlində, İstanbulda, Belçikada
- ☒ Londonda, Tokioda, Nyu-York
- ☐ Vaşinqtonda, Tokioda, Nyu-York

231 İqtisadi əməkdaşlıq və inkişaf təşkilatına neçə dövlət üzvdür?

- ☐ 125
- ☐ 21
- ☐ 23
- ☒ 29
- ☐ 18

232 İqtisadi əməkdaşlıq və İnkişaf Təşkilatının igamətgahı hansı şəhərdə yerləşir?

- ☐ Nyu-york
- ☐ Berlin
- ☐ Moskva
- ☒ Paris
- ☐ İstanbul

233 Dönərlik rejimi baxımından bütünlükdə dönərlik neçə yerə ayrılır?

- ☐ 4
- ☒ 3
- ☐ 6
- ☐ 2
- ☐ 5

234 Bank köçürməsi nədir?

- ☐ Sosial-iqtisadi prosesin tənzimlənməsidir
- ☐ Veksellərin köçürülməsidir
- ☐ Məqsədli pul əmanətdir
- ☒ Köçürmənin alana müəyyən məbləği ödəməklə bir bankın tapşırığı digərinə verilir
- ☐ Əhalinin əsas gəlir mənbəyidir

235 Açıq hesab nədir?

- ☐ Dövlətin mənfəətdir
- ☒ İxracatçının ixracatçıya dövrü olaraq ödədiyi tədiyədir
- ☐ Vəsaitin səfərbərliyə alınmasıdır
- ☐ Sosial müdafiə və təminat sisteminin təkmilləşdirilməsi
- ☐ Köçürmə veksəlidir

236 Sənədli akkreditiv nədir?

- ☐ Bank əməliyyatıdır

- ☐ Dövlətin mənfəətidir
- ☐ Sosial müdafiə və təminat sisteminin təkmilləşdirilməsi
- ☒ Razılaşma olub, müştərinin istəyi ilə bank ödəmə sənədlərini üçüncü tərəfə keçirir, yaxud onun xərclərinin yerini doldurur
- ☐ Alıcı və satıcı arasında olan əlaqədir

237 İqtisadi əməkdaşlıq və inkişaf təşkilatı neçənci ildə yaradılmışdır?

- ☐ 1968
- ☐ 1997
- ☐ 1996
- ☐ 1994
- ☒ 1961

238 Neçənci ildə ticarət və tarif üzrə Baş Saziş təşkilatı Ümumdünya ticarət təşkilatı (ÜTT) adını aldı?

- ☐ 1997
- ☐ 2000
- ☒ 1996
- ☐ 1992
- ☐ 1994

239 Ümumdünya ticarət təşkilatına yarandığı ilk anda neçə ölkə daxil olunmuşdur?

- ☐ 9
- ☐ 21
- ☒ 23
- ☐ 15
- ☐ 12

240 Neçənci ildə Avropa valyuta sisteminin yaradılması?

- ☐ 2000
- ☒ 1979
- ☐ 1992
- ☐ 1994
- ☐ 1976

241 Tədiyyə balansı neçə bölmədən ibarətdir?

- ☐ 7
- ☒ 3
- ☐ 6
- ☐ 5
- ☐ 4

242 Valyuta təklifinin ölçüsü nə ilə müəyyən edilir?

- ☐ İxrac həcmi ilə, borclarla
- ☒ İdxal həcmi ilə borclarla
- ☐ Pullarla
- ☐ Veksellərlə
- ☐ Yalnız borclarla

243 Valyuta kursu valyuta vahidində necə ifadə olunur?

- ☐ Yalnız AVRO
- ☐ AVRO, ABŞ dolları
- ☒ SDR, AVRO

- ☐ Yalnız SPR
- ☐ AVRO, fund-sterlinq

244 Tarixni valyuta kursunun neçə rejimi mövcud olmuşdur?

- ☐ 7
- ☐ 4
- ☐ 6
- ☒ 3
- ☐ 2

245 Xarici iqtisadi əlaqələrin tənzimlənməsi vəzifələrindən biri:

- ☐ Əhalinin əsas gəlir mənbəyi olan əmək haqqının indeksləşdirilməsi
- ☒ Xarici iqtisadi əlaqələri tənzim edən orqanların statusunun
- ☐ Ölkədə iqtisadi vəziyyətin yaxşılaşdırılması
- ☐ Sosial müdafiə və təminat sisteminin təkmilləşdirilməsi
- ☐ İqtisadi böhrandan çıxmaq yollarının hazırlanması

246 Xarici iqtisadi əlaqələrin tənzimlənməsi vəzifələrindən biri:

- ☐ sosial müdafiə və təminat sisteminin təkmilləşdirilməsi
- ☐ əhalinin əsas gəlir mənbəyi olan əmək haqqına indeksləşdirilən
- ☐ Ölkədə iqtisadi vəziyyətin yaxşılaşdırılması
- ☒ Valyuta gömrək tənzimlənməsinin həyata keçirilməsi
- ☐ iqtisadi böhrandan qaçmaq yollarının hazırlanması

247 Valyuta fondu bunlardan hansıdır?

- ☐ Köhnəmiş istehsal fondlarının və qeyri-maddi aktivlərin dəyərinin pulla ifadəsidir
- ☒ İdxal-ixrac əməliyyatları ilə məşğul olan müəssisələrdə valyuta ilə yaradılan fondur
- ☐ Müəssisənin xalis gəlirindən yaradılan və istehsalı inkişaf etdirmək üçün istifadə olunan pul vəsaitidir
- ☐ Kompensasiya xarakterli ödənişlərə sərf olunan pul vəsaitidir
- ☐ Xaricdən daxil olan pul və gəlir formasında pul vəsaitinin cəmidir

248 Beynəlxalq valyuta sistemi neçə mərhələdən keçmişdir?

- ☐ 3
- ☐ 6
- ☐ 2
- ☒ 4
- ☐ 5

249 Valyuta hərfi mənada nə deməkdir?

- ☐ Bazarın tipidir
- ☐ Bank əməliyyatıdır
- ☒ Qiymət dəyəridir
- ☐ Dövlətin mənfəətidir
- ☐ Vəsaitin səfərbərliyə alınmasıdır

250 Valyuta məhdudiyyətinin digər mahiyyəti nədir?

- ☐ İxracatçı ölkələrin xarici valyuta gəlirlərinin qarşısının alınması
- ☐ İşçilərin maddi tələbatının ödənilməsi
- ☒ İxracatçı ölkələrin xarici valyuta satışının lisenziyalasdırılması
- ☐ Hərbi bazarların saxlanması
- ☐ Büdcə xərclərinin məhdudlaşdırılması

251 Maliyyə və pul-kredit siyasəti nədir?

- ☐ Hərbi bazarların saxlanması
- ☐ Büdcə xərclərinin məhdudlaşdırılması
- ☒ İdxal gömrük rüsumlarının artırılması
- ☐ İxracatçı ölkələrin xarici valyuta gəlirlərinin qarşısının alınması
- ☐ İşçilərin maddi tələbatının ödənilməsi

252 Valyuta məhdudiyyəti nədir?

- ☐ İşçilərin maddi tələbatının ödənilməsi
- ☐ İdxal gömrük rüsumlarının artırılması
- ☒ İxracatçı ölkələrin xarici valyuta gəlirlərinin qarşısının alınması
- ☐ Büdcə xərclərinin məhdudlaşdırılması
- ☐ Hərbi bazarların saxlanması

253 Defilyasiya siyasəti nə deməkdir?

- ☐ Qeyri-istehsal sahələrinin müəyyənləşdirilməsi
- ☐ İdxal gömrük rüsumlarının artırılması
- ☐ İşçilərin maddi tələbatının ödənilməsi
- ☒ Büdcə xərclərinin məhdudlaşdırılması
- ☐ Hərbi bazarların saxlanması

254 Qeyri-tarif məhdudlaşdırmaları

- ☐ Tələbi aşağı salır
- ☐ İxracı stimullaşdırır
- ☐ İdxalı stimullaşdırır
- ☒ İdxalı məhdudlaşdırır
- ☐ Rəqabəti artırır

255 Gömrük tariflərinin tətbiqinin mənfi cəhətlərinə aiddir

- ☐ Dövlətin iqtisadi potensialını artırır
- ☒ Daxili istehsalçıları xarici rəqabətdən qoruyur
- ☐ İdxalı artırır
- ☐ İxracı artırır
- ☐ Əhalinin həyat səviyyəsini yüksəldir

256 Gömrük tariflərinin tətbiqinin müsbət cəhətləri hansılardır

- ☐ İxracı artırır
- ☐ Dövlətin iqtisadi potensialını artırır
- ☒ Daxili istehsalçıları xarici rəqabətdən qoruyur
- ☐ Əhalinin həyat səviyyəsini yüksəldir
- ☐ İdxalı artırır

257 Gömrük tariflərinin funksiyaları hansılardır

- ☐ İdxal rüsumları
- ☒ Dövlət büdcəsinə gəlir gətirmək
- ☐ Optimal gömrük rüsumları
- ☐ Əhalinin həyat səviyyəsini yüksəltmək
- ☐ Çox tərəfli danışıqlar

258 Beynəlxalq ticarətin tənzimlənməsi metodları hansılardır

- ☐ Valyuta bazarı

- ☐ Dəmpinq
- ☐ Alternativ
- ☐ Spesifik
- ☒ Qeyri-tarif

259 Gömrük rüsumlarının növlərinə nələr aiddir

- ☐ Valyuta
- ☐ Qoşa sütunlu
- ☒ Advalorem
- ☐ Tək sütunlu
- ☐ Auksion

260 Bazar subyektlərinin inhisar meylinin öyrənilməsinə nələr aiddir

- ☐ Rəqabət meyli
- ☐ İndivual iqtisadi azadlıq
- ☐ Rəqabət azadlığı
- ☐ Hüquqi bazanın adekvatlığı
- ☒ Qiymət üzrə karter razılaşmalarının mövcudluğu

261 Gömrük tarif sistemləri hansılardır

- ☐ Proteksionalizm
- ☒ Avtonom tariflər
- ☐ Subsidiya
- ☐ Dəmpinq
- ☐ Antiinhisar

262 Beynəlxalq ticarətin tənzimlənməsinin metodları hansılardır

- ☐ Aksiz vergiləri
- ☐ Qadağalar
- ☐ Normativlər
- ☐ İnzibati metodlar
- ☒ Tarif metodları

263 2000-ci ildə Azərbaycanın ixrac məhsullarının neçə faizi neft və neft- kimya mallarının payına düşür

- ☐ 32%
- ☐ 30%
- ☒ 14,8%
- ☐ 20%
- ☐ 40,8%

264 Belarusiya Azərbaycandan ən çox hansı növ məhsulları idxal edir

- ☐ Elektrotexnika malları
- ☒ Yüngül sənayesi malları
- ☐ Yeyinti sənayesi malları
- ☐ Ağır sənayesi malları
- ☐ Yanacaq malları

265 Azərbaycan Belorusiyadan ən çox hansı məhsullar idxal edir

- ☐ Məişət –sənaye malları
- ☒ Kənd təsərrüfatı malları
- ☐ Metallurgiya malları
- ☐ Kimya malları

- ☐ Sənaye emalı malları

266 Xarici ticarət dövriyyəsində ikinci yeri hara tuturdu

- ☐ Rusiya
☐ Türkmənistan
☐ Gürcüstan
☐ Belorusiya
☒ Ukrayna

267 Xarici ticarət dövriyyəsində əsas yeri hara tuturdu

- ☐ ABŞ
☐ Gürcüstan
☐ Türkmənistan
☒ Rusiya
☐ Belorusiya

268 1992-ci ildə Azərbaycanla keçmiş ittifaq respublikaları arasında ticarət dövriyyəsi idxal üzrə neçə mlrd rubl təşkil etmişdir

- ☐ 89,0 mlrd rubl
☒ 85,0 mlrd rubl
☐ 83,5 mlrd rubl
☐ 84,0 mlrd rubl
☐ 90,0 mlrd rubl

269 1992-ci ildə Azərbaycanla keçmiş ittifaq respublikaları arasında ticarət dövriyyəsi ixrac üzrə neçə mlrd.rubl təşkil edirdi

- ☒ 102,2 mlrd rubl
☐ 105,3 mlrd rubl
☐ 107,7 mlrd rubl
☐ 108,8 mlrd rubl
☐ 110,2 mlrd rubl

270 Tədiyə balansına təsir edən amillərdən biri səhvdir:

- ☐ İqtisadiyyatın hərbiləşdirilməsi
☐ İqtisadiyyatın tsikli təbəddüd etməsi
☐ Ölkənin iqtisadi və riyazi inkişafının qeyri-bərabərliyi
☐ Xarici dövlət xərclərinin artması
☒ Əsas və dövriyyə vəsaitlərinin yaradılması

271 Tədiyə balansına təsir edən amillərdən biri hansı variantda düzgün götürülmüşdür?

- ☐ İşçilərin maddi tələbatının ödənilməsi
☐ Daxili mənbə kimi yığım fondunun yaradılması
☒ İqtisadiyyatın hərbilləşdirilməsi
☐ Əsas və dövriyyə vəsaitlərinin yaradılması
☐ Qeyri-istehsal sahələrinin müəyyənləşdirilməsi

272 Maliyyə mərkəzlərinin formalaşması hansı ölkələrdə özünü göstərmişdir?

- ☐ Lyuksemburqda, Londonda, Tokioda
☐ Syurixdə, Tokioda, Lyuksenburqda
☒ Singapur, Honkonqda, Panamada
☐ Tokio, London, Nyu-York
☐ Singapurda, londonda, Nyu-Yorkda

273 Qısa müddətli kreditləşmənin (sterlinq vekselləri) və qızıl əməliyyatların ənənəvi mərkəzi haradır?

- ☐ Lyuksemburq
- ☐ Syurix
- ☐ Nyu-York
- ☒ London
- ☐ Tokio

274 Asiyada valyuta-maliyyə əməliyyatlarının ən böyük mərkəzi haradır?

- ☐ Frankfurt Mayn
- ☒ Tokio
- ☐ Syurix
- ☐ Nyu-York
- ☐ Lyuksemburq

275 Avro-ittifaqı üzvlərinin valyutalarla əməliyyatlar mərkəzi haradır?

- ☒ Frankfurt Mayn
- ☐ Tokio
- ☐ Syurix
- ☐ Nyu-York
- ☐ Lyuksemburq

276 Avro-valyuta kredit mərkəzi haradır?

- ☒ Lyuksemburq
- ☐ Syurix
- ☐ Nyu-York
- ☐ London
- ☐ Tokio

277 Londondan sonra qızıl əməliyyatların ikinci mərkəzi haradır?

- ☐ Frankfurt Mayn
- ☐ Tokio
- ☒ Syurix
- ☐ Nyu-York
- ☐ Lyuksemburq

278 İttifaqın dağıldığı son ildə (1991-ci) ölkənin milli gəlirinin neçə % Azərbaycan Respublikasının payına düşür

- ☐ 1,5 %
- ☒ 1,6 %
- ☐ 1,9 %
- ☐ 1,8 %
- ☐ 1,7 %

279 Azərbaycan Respublikasının xarici ticarət –iqtisadi əlaqələrini şərti olaraq neçə mərhələyə bölmək olar

- ☐ 7,8
- ☐ 5,6
- ☐ 3,4
- ☒ 1,2
- ☐ 6,7

280 Manat bu 2 MDB ölkəsinin milli valyutasıdır?

- ☐ Rusiya, Ukrayna
- ☐ Rusiya, Azərbaycan
- ☐ Ukrayna, Polşa
- ☒ Azərbaycan , Özbəkistan
- ☐ Moldova, Belorusiya

281 Beynəlxalq valyuta bazarının xarakterik xüsusiyyətlərinə aid deyil?

- ☐ Qeyri-nağd hesablaşmaların yüksək səviyyəsi
- ☐ Beynəlxalq faiz dərəcələrinin özünəməxsuluğu
- ☐ Gecə-gündüz əməliyyatların aparılması
- ☐ Coğrafi sərhədlərin olmaması
- ☒ Pul köçürmələri

282 Beynəlxalq valyuta bazarının xarakterik xüsusiyyətlərinə aiddir?

- ☐ Sair aktivlər
- ☐ Fövqəladə vəziyyət
- ☐ Valyuta banklarından kredit götürmək
- ☒ Coğrafi sərhədlərin olmaması
- ☐ Pul köçürmələri

283 Cari əməliyyatlar balansına nələr aiddir?

- ☐ Investisiyadan gəlirlər , xidmətlər, fəvqəladə vəziyyət
- ☐ Pul köçürmələr, gəlirlər, xərclər
- ☐ Fəvqəladə vəziyyət, xidmətlər, pul köçürmələr
- ☒ Mallar , xidmətlər, investisiyadan gəlirlər
- ☐ Mallar, pul köçürmələri, investisiyalar

284 İqtisadi birliyə keçməyin şərtləri hansılardır

- ☐ İnfiyasiya
- ☐ Ticarət balans
- ☐ Sərbəst iqtisadi zonalar
- ☒ Vergi sisteminin uyğunlaşdırılması
- ☐ Tədiyyə balans

285 Ölkənin rəqabət qabiliyyətinin müəyyən edilməsi amilləri hansılardır

- ☐ Ölkənin coğrafi vəziyyəti
- ☒ Dövlət tənzimlənməsi
- ☐ Kapital ixracı
- ☐ Yerli istehsalın kifayət etməsi
- ☐ İnfiyasiya

286 Lisenziyaların bölüşdürülməsi üsullarına nə aiddir

- ☐ Kvota
- ☐ Veksel
- ☒ Aukzion
- ☐ Bank
- ☐ Səhm

287 Qeyri-tarif məhdudlaşdırmaları hansıdır

- ☐ Alternativ
- ☐ Advalorem
- ☒ Kvotalar

- ☐ İdخال gömrük rüsümları
- ☐ Spesifik

288 Neçənci ildən sonra valyuta kursları öz yerini üzən kurslara verdi?

- ☐ 1918
- ☐ 1922
- ☒ 1971
- ☐ 1976
- ☐ 1914

289 Qızıl standart sistemi neçənci ildə ləğv edildi?

- ☐ 1944
- ☐ 1974
- ☐ 1976
- ☐ 1971
- ☒ 1925

290 Dördüncü beynəlxalq valyuta maliyyə sistemi başqa nə cür adlandırılırdı?

- ☐ Qızıl devizli sistemi
- ☐ Beynəlxalq valyuta sistemi
- ☒ Yamayka sistemi
- ☐ Brettob-Vuds sistemi
- ☐ Paris sistemi

291 Yamayka sistemi valyuta sisteminin hansı mərhələsi adlandırılırdı?

- ☒ 4 mərhələ
- ☐ 3 mərhələ
- ☐ 3 və 4 mərhələ
- ☐ 1 mərhələ
- ☐ 2 mərhələ

292 Beynəlxalq valyuta-maliyyə sisteminin dördüncü mərhələsini başlanğıcı neçənci ildə qoyuldu?

- ☐ 1973
- ☐ 1974
- ☒ 1976
- ☐ 1971
- ☐ 1967

293 Neçənci illərdə Brettob-Vuds sistemi praktik olaraq özünün mövcudluğunu dayandırdı?

- ☐ 1973-1974
- ☐ 1971-1976
- ☐ 1973-1976
- ☐ 1971-1974
- ☒ 1971-1973

294 Neçənci illərin iqtisadi böhranından sonra, demək olar, bütün inkişaf etmiş ölkələr qızıl standartından uzaqlaşdılar

- ☐ 20-ci illərin
- ☐ 40-cı illərin
- ☒ 30-cu illərin
- ☐ 60-cı illərin
- ☐ 50-ci illərin

295 Beynəlxalq valyuta bazarının ən mühüm mərkəzləri harada yerləşir

- ☒ Bütün cavablar doğrudur
- ☐ Nyu-Yorkda
- ☐ Tokioda
- ☐ Londonda
- ☐ Frank-furt Maynda

296 Milli valyuta sistemi beynəlxalq hüquqi normalar nəzərə alınmaqla nəyə əsaslanaraq formalaşır

- ☐ İnzibati metoda
- ☐ Ödəniş balans siyasətinə
- ☐ İqtisadi inkişaf səviyyəsinə
- ☒ Milli qanunvericiliyə
- ☐ Valyuta siyasətinə

297 Bazar iqtisadiyyatı şəraitində bir ölkədən digərinə pulların hərəkəti valyutaların mübadiləsi və satışı hər şeydən əvvəl kim tərəfindən həyata keçirilir

- ☐ Amerika İnkişaf bankı
- ☐ Milli bankı
- ☒ Kommersiya bankı
- ☐ Dünya bankı
- ☐ Aqrar bank

298 Beynəlxalq hesablaşmalara təsir edən amillər nədir

- ☐ Xarici ticarət
- ☐ Veksel
- ☒ Valyuta qanunvericiliyi
- ☐ Inkassa
- ☐ Səhm

299 Valyuta siyasətinin əsas məqsədi nədir

- ☐ İqtisadi təhlükəsizlik
- ☒ Tədiyyə balansının tarazlaşdırılması
- ☐ Xarici ticarət siyasəti
- ☐ Valyuta qanunvericiliyi
- ☐ Dünya bazarında mal satışı

300 Valyuta nəzarətinin istiqamətləri hansılardır

- ☐ Bütün cavablar doğrudur
- ☐ Aksept kreditlər
- ☒ Valyuta əməliyyatları üzrə uçot və hesabların tamlığı
- ☐ Kreditlərin məhdudlaşdırılması
- ☐ Müxbir banklar

301 Valyuta siyasətinin formaları hansılardır

- ☐ Inkassa
- ☐ BVF
- ☐ İnfiyasiya
- ☒ Valyuta əməliyyatlarının liberallaşdırılması
- ☐ Akkreditiv

302 Ödəniş balans nəzəriyyələrinə nələr aiddir

- ☒ Merkantilizm
- ☐ Marksizm
- ☐ Fizokrat məktəbi
- ☐ Holland xəstəliyi
- ☐ Leontyev təzadları

303 Tədiyyə balansının dövlət tənzimlənməsinin üsulları

- ☐ İnvestisiya
- ☐ Ticarət balansı
- ☐ Müsbət qalıq
- ☐ Mənfi qalıq
- ☒ Defilyasiya

304 Tədiyyə balansının müvazinatının pozulmasının iqtisadi nəticələri

- ☐ İqtisadi böhran
- ☒ Mənfi qalıq
- ☐ Devalvasiya
- ☐ Kredit
- ☐ Kapital axını

305 Tədiyyə balansının əməliyyatlarının əks olunduğu maddələr

- ☐ Rezident
- ☐ Debet
- ☐ Kredit
- ☐ Mülkü mallar ixracı
- ☒ Muxtar

306 Ödəniş balansının tərkib hissələri

- ☐ Tədiyyə balansının kəsiri
- ☐ Tələb qiyməti
- ☐ Təklif qiyməti
- ☒ Kapital və maliyyə əməliyyatları
- ☐ Tədiyyə balansının müvazinatı

307 Ödəniş balansının strukturu

- ☐ Büdcə əməliyyatları
- ☐ Valyuta əməliyyatları
- ☐ Maliyyə əməliyyatları
- ☐ Texnoloji əməliyyatları
- ☒ Cari əməliyyatları

308 Regional İnkişaf Banklarına nə aiddir

- ☐ Beynəlxalq Valyuta fondu
- ☒ Amerika İnkişaf bankı
- ☐ Milli bankı
- ☐ Kommersiya bankı
- ☐ Aqrar bankı

309 Regional valyuta-kredit təşkilatları hansılardır

- ☐ Birləşmiş Millətlər Təşkilatı
- ☐ Çoxtərəfli İnvestisiya Zəmanət Agentliyi
- ☐ Beynəlxalq İnkişaf Assosiasiyası

- ☐ Beynəlxalq maliyyə korporasiyası
- ☒ Avropa Yenidənqurma və İnkişaf Bankı

310 Beynəlxalq maliyyə İnstitutları hansılardır

- ☐ Valyuta fondu
- ☐ Etibar fondu
- ☒ Beynəlxalq Valyuta Fondu
- ☐ Neft fondu
- ☐ Kreditləşmə fondu

311 Qarşılıqlı pul tələblərinin və öhdəliklərinin hökumətlərarası razılaşdırılması hansılardır

- ☐ Valyuta möhdəkirliyi
- ☒ Valyuta klirinqi
- ☐ Valyuta siyasəti
- ☐ Valyuta məzənnəsi
- ☐ Valyuta nəzarəti

312 Azərbaycanda xarici investisiyalar məhz bu sahəyə yönəldilmişdir?

- ☐ İnşaat
- ☐ Yol infrastruktur sənayesi
- ☐ Yeyinti sənaye
- ☒ Yanacaq energetika
- ☐ Sənaye

313 Aşağıdakılardan hansı doğrudur?

- ☐ XİƏ-nin predmeti yalnız xidmətlərdir
- ☐ Azərbaycana cəlb olunmuş investisiyalardan 25% vergi tutulur
- ☐ Ölkəyə yeni texnologiyanın gətirilməsi həmişə müştərəkdir
- ☒ Daxili investisiya siyasəti daxili investisiya mənbələri hesabına müxtəlif məqsədlərə nail olunmasıdır
- ☐ XİƏ dedikdə yalnız daxili ticarət nəzərdə tutulur

314 Nə vaxtdan özəlləşdirmə praktikaları orta və Şərqi Avropada tətbiq olunmaqla başlandı?

- ☐ XXI əsrin əvvəlləri
- ☐ 1945-ci ildən
- ☐ I dünya müharibəsindən sonra
- ☐ XIX əsrin
- ☒ XX əsrin 90-ci illəri

315 Xarici investisiyaların cəlb edilməsində özəlləşdirmə praktikaları İngiltərədə neçənci ildən və kimi iqtidara gəlməsi ilə sürət qazandı?

- ☐ Heç biri
- ☒ 1979 M.Tetçer
- ☐ 1998 Q.Braun
- ☐ 1991 U.Çörçil
- ☐ 2001 D.Kameron

316 Xarici investisiyanın cəlb edilməsində özəlləşdirmə praktikaları ilk dəfə hansı ölkədə tətbiq edildi?

- ☐ İngiltərə
- ☒ Çili
- ☐ Kanada
- ☐ ABŞ
- ☐ Çin

317 Dünyada xarici investisiyaların cəlb edilməsi və azad mebadilə məqsədilə yaradılan inzibati ərzi vahidləri necə adlanır?

- ☐ Qarşılıqsız mübadilə bazarları
- ☐ Pulsuz xidmət zonaları
- ☐ İxracçılıq şəhərlər
- ☐ İqtisadi rayonlar
- ☒ Azad iqtisadi zonalar

318 İnvestisiya siyasətinin əsas prinsipləri verilənlərdən biri aid deyil?

- ☐ İnvestisiya prosesinin qeyri-mərkəzləşdirilməsi nail olmaq
- ☐ İxtisaslaşmış dövlət investisiya layihələrinin hazırlanması
- ☒ Yerli kadrların hazırlanması
- ☐ Dövlət büdcəsindən ayrılan vəsaitlərin xərclənməsinə nəzarət
- ☐ Müəssisələrə dövlət tərəfindən qayğının göstərilməsi

319 Daxili investisiya siyasətinin həyata keçirilməsində əsas amil nədir?

- ☐ İnvestisiyanın olması
- ☒ Maliyyə mənbələri
- ☐ Banklar
- ☐ Dövlət siyasəti
- ☐ İqtisadiyyatın asılılığı

320 İnvestisiya siyasətinin əsas prinsiplərinə hansıları aid etmək olar 1. İnvestisiya prosesinin qeyri-mərkəzləşdirilməsinə nail olmaq 2. İnvestisiyalara vergilər tətbiq etmək 3. İnvestisiyaları yalnız banklara yönəltmək 4. İxtisaslaşdırılmış dövlət investisiya layihələrinin hazırlanması 5. İnvestisiya sahəsində dövlət büdcəsindən ayrılan vəsaitlərin xərclənməsinə nəzarətin artırılması

- ☐ 1,2,3
- ☒ 1,4,5
- ☐ 3,4,5
- ☐ 1,2,5
- ☐ 2,3,4

321 İnvestisiya siyasətinin məqsədi nədir?

- ☐ Ölkədə yüksək vergiyə nail olmaq
- ☐ Ölkənin xarici investisiyadan asılı vəziyyətə salmaq
- ☐ Ölkədə mənfi saldoğa nail olmaq
- ☒ Ölkədə investisiya mühitinin əlverişli şəlkə salınması
- ☐ Ölkədə nağdsız hesablaşmalara nail olmaq

322 Dövlət investisiya siyasətini hansı sənədlər müəyyənləşdirir?

- ☒ Qanunvericilik
- ☐ Hamısı ilə
- ☐ Müqavilə
- ☐ Ekspertiza
- ☐ Heç biri ilə

323 Ölkəmizdə investisiyaların maliyyələşmə mənbələri hansı sənədlə təsdiq olunur?

- ☐ Ekspertizanın son sənədi
- ☐ Standart üzrə sənəd
- ☒ Qanunvericilik sənədi
- ☐ Maliyyə sənədi
- ☐ Sertifikat sənədi

324 Azərbaycanın XI-də beynəlxalq ticarətə integrasiyası hansı dövrdən başlanır?

- ☐ 1897
- ☒ 1992
- ☐ 1964
- ☐ 1983
- ☐ 1901

325 Bütün dünya ölkələrinin planlı iqtisadiyyatı hansı sistem yaratmışdır?

- ☐ Dünya bazar sistemini
- ☐ Dünya təbii ehtiyatlar sistemini
- ☐ Dünya əmək resursları sistemini
- ☒ Dünya təsərrüfat sistemi
- ☐ Dünya bank sistemini

326 Beynəlxalq səviyyədə bütün münasibətlər nə ilə tənzimlənir?

- ☐ Fiziki-iqtisadi metodlar
- ☐ Dövlət orqanları
- ☒ Beynəlxalq qanunlar və normalar
- ☐ Firmalar və təşkilatlar
- ☐ Kompleks metodlar

327 Qanuna əsasən özəlləşdirməni hansı orqan tənzimləyir?

- ☐ Torpaq və xəritəçəkmə
- ☐ Statistika komitəsi
- ☐ Nazirlər kabineti
- ☐ İqtisadi inkişaf nazirliyi
- ☒ Dövlət əmlakını idarə edən orqan

328 İcarə haqqında Azərbaycan Respublikasının Qanunu neçənci ildə sərəncam qəbul edildi?

- ☐ 1994
- ☐ 1998
- ☒ 1992
- ☐ 1995
- ☐ 1993

329 Özəlləşdirmə obyektləri hansılardır?

- ☐ Xarici hüquqi və fiziki şəxslər
- ☐ Müəssisə və təşkilatlar
- ☒ Dövlət mülkiyyətində olan bütün müəssisə və əmlak
- ☐ Hüquqi şəxslər , xarici hüquqi və fiziki şəxslər
- ☐ Yalnız hüquqi və fiziki şəxslər

330 Özəlləşdirmənin hüquqi təminatının təşkil edən ilk sənəd neçənci ildə təsdiq olunmuşdur?

- ☐ 1992
- ☐ 1998
- ☐ 1994
- ☐ 1996
- ☒ 1993

331 Azərbaycanda özəlləşdirmə sisteminin qanunvericilik bazasının startı neçənci ili əhatə edir?

- ☐ 1991

- ☒ 1996
- ☐ 1994
- ☐ 1993
- ☐ 1992

332 Azərbaycanda özəlləşdirmə sisteminin qanunvericilik bazasının formalaşmasına neçənci ildən başlamışdır?

- ☐ 1991
- ☐ 1992
- ☒ 1993
- ☐ 1996
- ☐ 1994

333 Xarici investisiya siyasəti dedikdə və nəzərdə tutulur:

- ☐ Bazarın tipi
- ☐ Uzunmüddətli beynəlxalq kapital qoyuluşları sahəsində görülən tədbirlər
- ☒ Dövlət büdcəsinin gəlir hissəsini daim artırmaq siyasəti
- ☐ Xarici mühitin vəziyyəti
- ☐ Investisiya mühiti və siyasəti

334 İnvestisiya bazarının obyektlərinə aid deyil?

- ☐ Məqsədli pul əmanətləri
- ☐ Paylar, səhmlər
- ☐ Əsas fondlar və dövrüyyə vəsaiti
- ☐ Qiymətli kağızlar bazarı
- ☒ Bazarın tipi

335 H.Çeneri ölkələrin iqtisadiyyatının investisiya ilə təminatına dövrünü neçə mərhələyə bölüb?

- ☐ 4 mərhələyə
- ☐ 6 mərhələyə
- ☐ 2 mərhələyə
- ☒ 3 mərhələyə
- ☐ 5 mərhələyə

336 Yığım qıtlığının aradan qaldırılması problemini neçənci əsrdə P. Rouzenteyn_radon qaldırmışdır?

- ☐ XIX əsrin sonunda
- ☒ XX əsrin 60-cı illərində
- ☐ XIX əsrin 60-cı illərində
- ☐ XX əsrin 40-cı illərində
- ☐ XX əsrin 50-ci illərində

337 Yığım qıtlığının aradan qaldırılması problemlərini hansı alim qaldırmışdır?

- ☐ A.Smit
- ☐ R.Vernon
- ☐ H.Çeneri
- ☐ S.Haymeri
- ☒ P.Rouzensteyn-Radon

338 İnkişafa yardım nəzəriyyəsinin neçə modeli formalaşmışdır?

- ☐ 6 modeli
- ☐ 4 modeli
- ☐ 3 modeli

- ☐ 9 modeli
- ☒ 2 modeli

339 Ölkələrin iqtisadiyyatının maliyyə resurslarına böyük ehtiyacları olduğunu sübuta yetirən iqtisadçılar kimlərdir?

- ☐ S.Haymeri və R.Vernonu
- ☐ R.Kouzu və S. Kuznets
- ☐ S.Haymeri və R. Kouzu
- ☒ S.Kuznets və K.Kurixana
- ☐ R.Kouzu və S. Kuznets

340 Xarici investisiyaların həcmnin artması əvvəlki illərə nisbətə neçə % təşkil etmişdir?

- ☐ 80% və 82%
- ☒ 21% və 68%
- ☐ 52% və 78%
- ☐ 21% və 49%
- ☐ 70% və 78%

341 Neçənci ildə Azərbaycanda xarici investisiyaların həcmi artdı?

- ☐ 2003
- ☒ 2007
- ☐ 2002
- ☐ 2005
- ☐ 2010

342 Maliyyə sistemində klassik qızıl standartının bərqərar olması neçənci illəri əhatə edir?

- ☐ 1945-1970
- ☒ 1870-1914
- ☐ 1945-1971
- ☐ 1914-1945
- ☐ 1870-1971

343 Neoklassik nəzəriyyə hansı alimlərin nəzəri görüşləri əsasında formalaşmışdır?

- ☐ A.Smit və B.Olin
- ☐ C.S.Milli və A.Smit
- ☐ D.Rikardonun və C.S.Mill
- ☒ A.Smit və D.Rikardonun
- ☐ E.Hekşer və B.Olin

344 ənənəvi nəzəriyyələrə hansı nəzəriyyələri aid etmək mümkündür?

- ☒ Neoklassik, marksist, neokeyns
- ☐ Neoklassik marksist
- ☐ Neokeyns, marksist
- ☐ Neoklassik, neokeyns
- ☐ Marksist

345 Ölkələr beynəlxalq ticarətə daha çox fikir versələr, çox fayda götürərlər fikrini kim söyləmişdir?

- ☐ B.Olin
- ☒ A.Smit
- ☐ C.S.Millin
- ☐ D.Rikardo
- ☐ E.Hekşer

346 İnvestisiyalar maliyyələşmə mənbələrinə əsasən neçə qrupa bölünür?

- ☐ 5
- ☐ 3
- ☐ 4
- ☐ 6
- ☒ 2

347 TMK nəzəriyyəsinin tərəfdarları kimlər olmuşdur?

- ☐ K.Marks, R.Vernonu, R.Vernonu
- ☐ A.Smit, S.Haymeri, R.Vernonu
- ☐ R.Kouzu, K.Marks, A.Smit
- ☐ S.Haymeri, R.Kouzu, A.Smit
- ☒ S.Haymeri, R.Vernonu, R.Kouzu

348 TMK nəzəriyyəsinin fəaliyyəti neçənci əsrdə sürətlə artmağa başlayır?

- ☐ XX əsrin II yarısında
- ☐ XXI əsrin ortalarında
- ☐ XIX əsrin I yarısında
- ☒ XX əsrin I yarısında
- ☐ XX əsrin əvvəllərində

349 Marksist nəzəriyyəsi hansı alimlərin nəzəri görüşləri əsasında formalaşmışdır?

- ☐ B.Olin və K.Marks
- ☐ A.Smit və B.Olin
- ☐ A.Smit və K.Marks
- ☐ E.Hekşer və D.Rikardo
- ☒ K.Marks

350 Byenəlxalq ticarət vasitəsi ilə ayrı-ayrı ölkələr varlandığıca dünya iqtisadiyyatı da inkişaf edər fikri kimə məxsusudur ?

- ☒ A.Smit
- ☐ E.Hekşerə
- ☐ B.Olinə
- ☐ R.Nurksenə
- ☐ D.Rikardoya

351 İnvestisiyalar hansı formada həyata keçirilir?

- ☒ Birbaşa və portfel
- ☐ Yalnız dolay
- ☐ Yalnız portfel
- ☐ Dolay və portfel
- ☐ Birbaşa və dolay

352 İnvestisiyalar neçə formada həyata keçirilir?

- ☐ 10
- ☐ 7
- ☒ 2
- ☐ 5
- ☐ 6

353 İnvestisiya hansı məqsədi daşıyır?

- ☐ Valyuta banklarından kredit götürmək
- ☐ Özəlləşdirməni sürətləndirmək
- ☐ Ölkənin gəlir və xərclərini həll etmək
- ☒ Gəlir və ya sosial səmərə əldə etmək
- ☐ Yalnız gəlir əldə etmək

354 Investisiya nədir?

- ☐ Sosial-iqtisadi prosesin tənzimlənməsi
- ☒ İqtisadi və sosial səmərə əldə etməkdən ötrü müxtəlif obyektlərə qoyulan pul, qiymətli kağızlar, intellektual mülkiyyət obyektləri və s.
- ☐ İstehsalın genişləndirilməsi
- ☐ Bazarın tipidir
- ☐ Dövlət büdcəsinin gəlir hissəsinin daimi artırmaq siyasətidir

355 Real investisiyanın mahiyyəti nədir?

- ☐ Vəsaitin mənimsənilməsidir
- ☒ Müəyyən birməhsulun istehsalına yatırılan investisiyaya
- ☐ İşçilərin maddi tələbatın ödəyir
- ☐ Elmi və texniki tərəqinin inkişafına təsir göstərir
- ☐ Səhm, istiqraz kimi qiymətli kağızlara yatırılan investisiyalar

356 Maliyyə investisiyalarının mahiyyəti nədir?

- ☐ Paylar səhmlərdir
- ☐ Vəsaitdir
- ☐ Qiymətli kağızlar bazarıdır
- ☒ Səhm, istiqraz kimi qiymətli kağızlara yatırılan investisiyalardır
- ☐ Pul köçürməsidir

357 Mahiyyətinə görə investisiyalar hansı sırada düzgün göstərilmişdir?

- ☐ Maliyyə, real, dolayı
- ☐ Yalnız intellektual
- ☐ Dolayı
- ☒ Maliyyə, real, birbaşa
- ☐ Real, dolayı, intellektual

358 Investisiyalar mahiyyətinə görə neçə qrupa bölünürlər

- ☐ 10
- ☐ 2
- ☒ 3
- ☐ 5
- ☐ 8

359 Dünya ölkələrində istifadə edilən vergi sistemi nədir

- ☐ Lisenziya
- ☐ Kvota
- ☐ Əlavə dəyər vergisi
- ☐ Mənfəət vergisi
- ☒ Mütərəqqi

360 Xarici iqtisadi fəaliyyətin tənzimlənməsinin iqtisadi metodları

- ☐ Preferensial rüsumlar
- ☐ Fiksal rüsumlar

- ☒ Əlavə dəyər vergisi
- ☐ Tranzit rüsumlar
- ☐ Himayədarlıq rüsumlar

361 İdxalı məhdudlaşdıran mürtəce tədbirlər

- ☐ Aksizlər
- ☐ Barter
- ☐ Residentlərin öz vasitələri hesabına idxal
- ☐ Kreditlə idxal
- ☒ Kompensasiyalı və ya ekvivalent idxal

362 Dövlətin xarici ticarət siyasətinin əsas istiqamətləri hansılardır

- ☐ Barter əməliyyatları
- ☐ Konsiqnasiya yolu ilə ixrac
- ☐ Təkrar ixrac
- ☒ İxrac fəaliyyəti
- ☐ Sərhədyanı ticarət

363 Embarqo nədir

- ☐ İdxal və ixrac zamanı tarif güzəştləri
- ☐ İdxalın stimullaşdırılması
- ☐ Antidempinq rüsumları
- ☒ Hər hansı əmtəənin ölkəyə gətirilməsinə qadağa
- ☐ Xarici ticarətdən alınan vergi

364 Hər hansı bir əmtəənin , elmi-texniki informasiyanın ölkədən aparılmasına və ya ölkəyə gətirilməsinə qadağa qoyulması necə adlanır

- ☐ Subsidiya
- ☐ Dempinq
- ☐ Kvota
- ☐ Lisenziyalaşma
- ☒ Embarqo

365 Ticarət saldosu necə hesablanır

- ☐ İdxalı tənzimləyən təşkilat
- ☒ İdxal və ixracın fərqi
- ☐ İdxal və ixrac edilən xidmətin nisbəti
- ☐ İdxal və ixrac edilən valyutanın nisbəti
- ☐ İxracı tənzimləyən təşkilat

366 Advalor gömrük rüsumu nədir

- ☐ Kompensasiya rüsumları
- ☐ Antidempinq rüsumları
- ☐ Xüsusi rüsumlar
- ☐ Mal vasitələrinə görə müəyyən edilən gömrük rüsumu
- ☒ Malların gömrük dəyərinə görə faizlə hesablanması

367 Xarici ticarətin tənzimlənməsi vasitələri hansılardır

- ☐ Kredit faizləri
- ☐ İnfrastruktur
- ☒ Gömrük rüsumları
- ☐ Yarmarka sistemi

☐ Gəlir vergisi

368 Proteksionalizm siyasətinə hansılar aid deyildir

- ☐ Kvota
- ☐ Lisenziyaləşdırma
- ☐ Qeyri-tarif tənzimlənməsi
- ☐ Tarif tənzimlənməsi
- ☒ İdxalın stimullaşdırılması

369 Proteksionalizm siyasətinin tədbirlərinə aid olanı göstərin

- ☐ Birbaşa vergilər
- ☐ Əlavə dəyər vergisi
- ☒ İdxalın məhdudlaşdırılması
- ☐ Dempinq
- ☐ Tarif tənzimlənməsi

370 Xarici ticarət siyasətinin vasitələri hansılardır

- ☐ Miqdar nəzarəti
- ☒ Tarif kvotaları
- ☐ Asılılıq
- ☐ Müstəqillik
- ☐ Valyuta siyasəti

371 Xarici ticarət siyasətinin əsas formaları nədir

- ☒ Azad ticarət
- ☐ Valyuta məzənnəsi
- ☐ Tarif kvotası
- ☐ Ticarət müharibələri
- ☐ Azad ticarət zonası

372 Xarici ticarətin tənzimlənməsinin zəruriliyi nədir

- ☐ Dolayı vergi
- ☒ Daxili bazarın artırılması
- ☐ İxracın artırılması
- ☐ İdxalın artırılması
- ☐ Vergi sisteminin təkmilləşdirilməsi

373 Beynəlxalq ticarətin tənzimlənməsi nəzəriyyələrinin istiqamətləri hansılardır

- ☐ F.Xayek
- ☐ K.Mars
- ☐ F.Engels
- ☐ M.Caks
- ☒ Xekşer-Onlin – Sammeulson

374 Azərbaycanın xarici ticarət siyasətinin əsas istiqamətləri hansılardır

- ☐ İnzibati vasitələr
- ☐ Dövlət tənzimlənməsi
- ☐ Dövlət suverenliyi
- ☒ Azad ticarət siyasəti
- ☐ İqtisadi vasitələr

375 Xarici ticarət siyasətinin əsas məqsədi nədir

- ☐ Xarici yardım siyasəti
- ☐ Ölkənin coğrafi vəziyyəti
- ☐ Elmi-texniki inqilab
- ☐ Valyuta məzənnəsini artırmaq
- ☒ Bütçəyə gəlir gətirmək

376 Xarici iqtisadi siyasətin əsas istiqamətləri

- ☐ Valyuta siyasəti
- ☐ Gömrük siyasəti
- ☒ Ödəniş balans siyasəti
- ☐ Kadr siyasəti
- ☐ Proteksionizm siyasəti

377 Beynəlxalq ticarətin xüsusiyyətləri

- ☐ İnflyasiyanın yüksək olması
- ☐ Valyuta məzənnəsinin yüksək olması
- ☐ Qiymətin yüksək olması
- ☒ İnhisar səviyyəsinin yüksək olması
- ☐ Gəlirin yüksək olması

378 Beynəlxalq ticarətdə zidiyyətlərin əmələ gəlməsinin səbəbləri nədir

- ☐ Leontyev təzadları
- ☐ Mərkəzləşdirmə
- ☐ Beynəlmilləşdirmə
- ☐ Qloballaşma
- ☒ Merkantalizm

379 Qeyri-neft sektoru üzrə ixracda xüsusi çəkisinə görə I yerdə hansı sənaye sahəsi durur?

- ☐ Qara metallurgiya
- ☐ Metallurgiya
- ☒ Kimya sənayesi
- ☐ İKT
- ☐ Aqrar sənaye

380 Qara metallurgiya sahəsində ixrac üzrə əsasm tərəfdaş ölkələr hansılardır?

- ☐ Özbəkistan, İtaliya
- ☐ Türkiyə, B.Ə.Ə
- ☐ İran, Çin
- ☒ Rusiya, Qazaxıstan, Türkmənistan, B.Britaniya
- ☐ Polşa, Ukrayna, İran

381 Ölkənin əlvan metallurgiya sahəsində ixrac üzrə əsas tərəfdaş ölkələr hansılardır?

- ☐ B.Britaniya, Rusiya
- ☐ Rusiya, Qazaxıstan
- ☐ Azərbaycan, B.Britaniya, B.Ə.Ə
- ☐ Qazaxıstan, Türkmənistan
- ☒ İran, Çin, Türkiyə

382 Qeyri-neft sektorunun prioritet sahələrinə aid deyil?

- ☐ İnformasiya texnologiyası
- ☐ Nəqliyyat
- ☐ Kənd təsərrüfatı

- ☐ Sənaye
- ☒ Neft-qaz hasilatı

383 Aqralizing ASC əsasən hansı məqsədlə yaradılmışdır?

- ☐ Yoxsulluğun azaldılması məqsədilə
- ☐ Ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi məqsədilə
- ☐ İrihəcmli neft gəlirinin yarada biləcəyi-tendensiyaların qarşısını almaq məqsədilə
- ☒ Aqrar bölmənin müasir texnika ilə təchizatının ümumilləşdirilməsi məqsədilə
- ☐ İnfrastruktur sahələrin geniş miqyaslı inkişafı üçün

384 MDB ölkələri arasında Azərbaycanla ən çox ticarət dövriyyəsinə malik olan ölkə hansıdır?

- ☐ Almaniya
- ☐ İtaliya
- ☒ Rusiya Federasiyası
- ☐ Türkiyə
- ☐ Moldova

385 Hazırkı şəraitdə Azərbaycanın neft ixracının yüksəməsində aşağıdakı əsas məsələlər prioritet təşkil edir?

- ☐ Kimya kompleksinə xidmət edən infrastruktur modernləşdirilməsi.
- ☐ Dövlətin investisiya resurslarından metallurgiyada səmərəli istifadə edilməsi
- ☐ Aqrotexservis xidmətləri şəbəkəsinin yaradılmasının təkmilləşdirilməsi
- ☒ İrihəcmli neft gəlirlərinin yarada biləcəyi mənfəəti tendensiyaların qarşısının alınması
- ☐ Vergi dərəcələrinin optimal həddədən azaldılması

386 Ölkədə inflyasiya səviyyəsinin gözlənilən həddən yüksək olmasının əsas səbəbi hansıdır?

- ☐ İqtisadiyyata yönəldilən investisiya strukturunun təkmili
- ☐ Dövrüyyədə olan pul kütləsi həcmnin azalması
- ☐ İdxal mallarının ucuzlaşması
- ☒ Dünya bazarlarında xam neftin qiymətinin artması
- ☐ İdxal-ixrac əməliyyatlarında inhisarçılığa qarşı mübarizə

387 Azərbaycanın neft və qaz gəlirlərindən istifadənin prioritetlərinə aid deyil?

- ☐ Ölkənin müdafiə qabiliyyətinin güclənməsi
- ☐ “İnsan kapitalının” inkişafı
- ☐ Yoxsulluğun azaldılması üzrə tədbirlərin həyata keçirilməsi
- ☐ İnfrastruktur sahələrinin genişmiqyaslı inkişafı
- ☒ Gəlirlərin qızıla dəyişdirilməsi

388 Bakı-Tbilisi-Ceyhan neft kəməri neçənci ildən istifadə verilib?

- ☐ 2009
- ☐ 2007
- ☐ 2004
- ☒ 2006
- ☐ 2003

389 Rusiya Azərbaycanın qeyri-neft sektoru üzrə ixracında neçə faiz paya malikdir?

- ☐ 92%
- ☐ 81%
- ☒ 45%
- ☐ 8,7%
- ☐ 28%

390 Respublikadan MDB ölkələrinə əsasən hansı məhsullar ixrac edilir?

- ☐ Quru nəqliyyat vasitələri
- ☒ Neft və onalrın emal məhsulları
- ☐ Dənli bitkilər
- ☐ Avadanlıqlar və mexaniki qurğular
- ☐ Elektrik maşınları və avadanlıqlar

391 Ölkənin ümumi ixracında neft və neft məhsulları neçə faiz paya malikdir? (2007-ci il üzrə)

- ☐ 45%
- ☒ 81%
- ☐ 92%
- ☐ 76%
- ☐ 28%

392 Azərbaycanın qeyri-tarif sektoru üzrə ixracında xüsusi çəkisinin görə birinci yerdə duran ölkə hansıdır?

- ☐ Türkiyə
- ☒ Rusiya Federasiyası
- ☐ İran
- ☐ Almaniya
- ☐ Ukrayna

393 MDB ölkələrindən Azərbaycana daha çox hansı məhsullar idxal edilmişdir?

- ☒ Elektrik maşınları, avadanlıqlar, dənli bitkilər
- ☐ Heyvan və bitki mənşəli piylər və yağlar
- ☐ Neft və onların emalı məhsulları
- ☐ Butun minerallar
- ☐ Gəmi, qayıqlar və digər vasitələr

394 Xarici ticarət dövriyyəsində ixracın xüsusi çəkisinin yüksəldilməsində hansı amilin rolu böyükdür?

- ☒ Neft amili
- ☐ Aqrar sənaye
- ☐ Metallurgiya
- ☐ İKT
- ☐ Yüngül sənaye

395 Müasir dövrdə Azərbaycanın xarici ticarət fəaliyyətinin spesefik xüsusiyyətlərinə aid deyil:

- ☐ Yerli istehsalın çox keçmiş sovet standartlarında olması
- ☐ Zəngin təbii sərvətlərə malik olması
- ☐ Ölkənin bazar iqtisadiyyatına keçid dövrünü yaşaması
- ☒ Neft idxalçısı olması
- ☐ Coğrafi mövqe

396 Dövlətin iqtisadi siyasətində sənayenin inkişaf prioritetlərinə aid deyil:

- ☐ Investisiya mənbələrinin və resursların müəyyənəşdirilməsi
- ☐ Sənayenin qeyri-neft sektorunun inkişaf istiqamətlərinin müəyyənəşdirilməsi
- ☐ Güzəştli büdcə vəsaiti hesabına sənayenin inkişafının dəstəklənməsi
- ☒ Aqrar böhranın maddi-texniki bazasının möhkəmləndirilməsi
- ☐ Dünyada mövcud olan elmi-texniki innovasiya proseslərinə qoşulması

397 Hökumətin iqtisadi siyasətində aqrar bölmədə inkişaf prioritetləri necə müəyyənəşir?

- ☐ İstehsalın texnoloji cəhətdən yenidən qurulması

- ☐ Vergi və gömrük siyahısının təkmilləşdirilməsi
- ☐ İxrac yönümlü istehsalların yaradılmasının təviqi
- ☒ Kənd təsərrüfatında suvarma və meliorasiya təminatının bərpası
- ☐ Güzəştli büdcə vəsaiti hesabına sənayenin inkişafının dəstəklənməsi

398 İxrac potensialının tənzimlənməsində başlıca məqsədi:

- ☐ İxrac olunan əmtəələrdə əmək tutumunun artırılması
- ☒ Milli iqtisadiyyatın davamlı inkişafının təmini
- ☐ Dünya təsərrüfatı ilə səmərəli integrasiya şəraiti yaratma
- ☐ AR-da malların istehsal və istehlak strukturunda mütərəqqi dəyişikliklər üçün şərait yaratmaq
- ☐ Azərbaycan Respublikasında idxalın əmtəə strukturunun səmərələşdirmək

399 Hökumətin iqtisadi siyasətində aqrar bölmənin inkişafı prioritetlərinə aid deyil

- ☐ Aqrar bölmənin maliyyə vəziyyətinin
- ☐ Aqrar bölmənin
- ☐ Torpaq və su ehtiyatı
- ☐ Kənd təsərrüfatı
- ☒ İxtisaslı işçi qüvvəsinin hazırlanması

400 Azərbaycan nefti ən çox hansı nəqliyyat vasitəsilə nəql edilir?

- ☐ Avtomobil nəqliyyatı
- ☐ Hava nəqliyyatı
- ☐ Çay nəqliyyatı
- ☐ Dəniz nəqliyyatı
- ☒ Dəniz və boru

401 Respublikamızın dövlət sərhədinin buraxılış məntəqələrindən kiçirilən malların yoxlanmasında bir pəncərə prinsipi neçənci ildən tətbiq edilir?

- ☐ 2005
- ☐ 2007
- ☐ 2006
- ☒ 2009
- ☐ 2008

402 Gömrük tarifi haqqında Azərbaycan respublikasının Qanunu neçənci ildə qəbul edilmişdir?

- ☐ 29 iyun 1996
- ☐ 13 avqust 1992
- ☐ 10 iyun 2007
- ☒ 20 iyun 1995
- ☐ 13 avqust 1997

403 İxrac potensialının tənzimlənməsində hansı amil xüsusi əhəmiyyətə malikdir?

- ☐ Torpaq məcəlləsi
- ☒ Gömrük qanunvericiliyi
- ☐ Vergi qanunvericiliyi
- ☐ Gömrük məcəlləsi
- ☐ Mülki məcəllə

404 İxrac gömrük rüsumlarının dərəcəli və onların tətbiq olunduğu malların siyahısı hansı orqan tərəfindən müəyyən olunur?

- ☒ Nazirlər Kabineti
- ☐ İcra Hakimiyyəti

- ☐ Milli Məclis
- ☐ İİN
- ☐ Bələdiyyə

405 İxracat vergisi haqqında AR-nın Qanununda ixracat vergisinin dərəcəsi neçə faiz qeyd edilmişdir?

- ☐ 45%
- ☐ 50%
- ☐ 20%
- ☒ 70%
- ☐ 75%

406 Kompensasiya rüsunları hansı hallarda tətbiq edilir?

- ☐ İdxal olunan malların qiyməti ixrac olunduğu ölkədəki real dəyərindən xeyli aşağı olduqca
- ☐ Belə bir idxal yerli istehlakçılara ziyan vurduqda
- ☐ Bu mal istisna edilmədikdə
- ☐ İdxal olunan malların qiyməti ixrac olduğu ölkədəki real dəyərindən xeyli aşağı olduqca və AR-da onların istehsalının təşkilinə maneçilik törədildikdə
- ☒ AR gömrük ərazisinə gətirilən malların istehsalı və ya zamanı birbaşa və dolayı susidiyalardan istifadə olunduqda

407 İxracat vergisi haqqında Azərbaycan Respublikasının Qanunu Neçənci ildə qəbul olunmuşdur?

- ☐ 27 mart 2007
- ☒ 28 mart 1995
- ☐ 10 iyun 1997
- ☐ 26 oktyabr 2004
- ☐ 20 iyun 1995

408 İxrac nəzəriyyəsi haqqında Azərbaycan Respublikasının Qanunu nə vaxt qəbul edilib?

- ☐ 27 mart 2007
- ☐ 10 iyun 1997
- ☒ 26 oktyabr 2004
- ☐ 20 iyun 1995
- ☐ 1 fevral 2007

409 Kontyev effekti hansı nəzəriyyə əsasında formalaşmışdır?

- ☐ “Merkantilizm”
- ☐ “mütləq üstünlüklər”
- ☒ “Henşer-Olin”
- ☐ “Müqayisəli üstünlüklər”
- ☐ “Gözəgörünməz əl”

410 Statistik məlumatlara görə Azərbaycana hansı məqsədlə gəlmələr üstünlük təşkil edir?

- ☐ Turizm
- ☐ Müalicə
- ☐ İstirahət, əyləncə
- ☒ İşgüzar
- ☐ Şəxsi

411 Mövsümünə görə Azərbaycana səyahətlərin ən fəal dövrü?

- ☐ Qış
- ☐ Payız
- ☒ Yay
- ☐ Yaz

☐ Yanvar-mart

412 Mövsümünə görə Azərbaycanla səyahətlərin ən zəif gəlmə dövrü?

- ☒ Yanvar-mart
☐ Payız
☐ May-iyun
☐ Yaz
☐ Aprel-iyun

413 Abşeron rayonu üzrə turizmin əsas mənbəyi:

- ☐ Meşə su müalicə müəssisəsi
☒ Zəngin baludologiya resursları, dəniz sahili çimərlik resursları
☐ Aqrar turizm üçün imkanlar
☐ Rəngarəng landşaft və mülayim iqlim
☐ Əl işləri yaradıcılığı – misgərlik, xalça, ağac məmulatları

414 Lənkəran rayonu üzrə turizmin əsas mənbəyi?

- ☐ Nabran istirahət zonası
☐ Quru subtropik iqlim
☐ Dənizkənarı Nabran istirahət zonası
☒ 11 iqlim qurşağında 7-sinə malik olması, Lənkəran ovalığı, Talış dağları
☐ Gürcüstanla birləşən beynəlxalq turizmin marşrutu

415 Gəncə-Qazax rayonun əsas turizm mənbəyi?

- ☐ Meşə su müalicə müəssisəsi
☐ Gürcüstanla birləşən beynəlxalq turizm marşrutu
☒ Naftalan istirahət-müalicə kompleksi
☐ Zəngin baludologiya resursları
☐ Nabran istirahət zonası

416 Şəki-Zaqatala rayonunun əsas turizm mənbəyi ?

- ☐ Naftalan istirahət-müalicə kompleksi
☐ Quru subtropik iqlim
☐ 11 iqlim qurşağında 7-nə malik olması
☒ Rəngarəng landşaft və mülayim iqlim, Gürcüstanla birləşən beynəlxalq turizm marşrutu
☐ Meşə su müalicə müəssisəsi

417 Aran rayonunun əsas turizm mənbəyi?

- ☐ Müalicəvi duz mədənləri
☐ Gürcüstanla birləşən beynəlxalq turizm marşrutu
☒ Quru subtropik iqlim, Gürcüstan, Türkiyə, İranla birləşən nəqliyyat yolu
☐ Rusiya ilə birləşdirən avtomobil və dəmir yolu dəhlizi
☐ Nabran istirahət zonası

418 Quba-Xaçmaz rayonunun əsas turizm mənbəyi?

- ☐ Aqrar turizm üçün imkanlar
☐ Müalicə əhəmiyyətli mineral sular
☐ Naftalan istirahət-müalicə kompleksi
☐ Meşə su müalicə müəssisəsi
☒ Müxtəlif iqlim şəraiti, dənizkənarı Nabran istirahət zonası

419 Turizm haqqında Azərbaycan Respublikasının Qanunu neçənci ildə qəbul edilmişdir?

- ☐ 1996-cı il 27 iyul
- ☐ 1998-ci il 12 mart
- ☐ 2003-cü il 14 iyul
- ☐ 2001-ci il 11 aprel
- ☒ 1999-cu il 27 iyul

420 Azərbaycan Turizm Şurasının əsas məqsədi:

- ☐ Yeni iş yerlərinin açılması, dövlətin gəlirlərinin artırılması
- ☐ Turistlərin istirahət, yerdəyişmə azadlığı təmin etmək
- ☐ Müxtəlif sahələrin məhsullarının istehlakçısı olan xarici turistlərin Azərbaycana marağının artırılması ilə turizmi inkişafı etdirmək
- ☒ Dövlət və özəl təşkilatlar, xüsusilə turagentliklər və mehmanxanalar arasında əlaqələrin möhkəmləndirilməsi vasitəsilə turizmin inkişafı
- ☐ Ətrafi mühitin qorunması

421 Aşağıdakılardan hansı milli turizm sənayesinin inkişafı sahəsində meydana çıxan ekzogen xarakterli problemlərə aiddir?

- ☐ Milli turizmin spesifik problemləri
- ☐ İxtisaslı kadrların çatışmazlığı
- ☒ Qlobal problemlər
- ☐ Qeyri-iqtisadi xarakterli problemlər
- ☐ Ümumiqtisadi problemlər

422 Aşağıdakılardan hansı turizmin inkişafının daxili problemlərinə aiddir?

- ☐ Epidemiyalar
- ☐ Birja böhranları
- ☐ Qlobal problemlər
- ☒ Qeyri-iqtisadi xarakterli problemlər
- ☐ Ölkəlararası hərəkət sərbəstliyi problemi

423 Makroiqtisadi problemlərə hansılar aiddir?

- ☒ Dövlət idarəetmə orqanlarında maliyyə çatışmazlığı
- ☐ İxtisaslı kadrların çatışmamazlığı
- ☐ Xarici tərəfdaşların ədalətsizliyi
- ☐ Yerli turizm məhsulunun aşağı keyfiyyəti
- ☐ Turizm resurlarının mühafizəsi

424 Ölkə turizminin spesifik problemləronə aid deyil :

- ☐ Turizm firmalarının istiqamətinin dəyişkənliyi
- ☐ Kütləvi informasiya vasitələrinin qeyri-obyektivliyi
- ☐ Turizm resurlarının mühafizəsi ilə əlaqəli problemlər
- ☐ Yerli turizm məhsullunun aşağı keyfiyyəti
- ☒ Dövlət idarəetmə orqanlarında maliyyə çatışmazlığı

425 Türizmin ölkədə tədqiqi və proqnozlaşdırılması neçə səviyyəsini əhatə edir?

- ☐ 6
- ☐ 4
- ☒ 3
- ☐ 2
- ☐ 5

426 Ölkədə turizmin tədqiqi və proqnozlaşdırılmasında makrosəviyyə hansı amilləri özündə birləşdirir?

- ☐ Dövlətin turizm sahəsində regional siyasətinin təhlili

- ☐ Sürətin cari vəziyyəti
- ☐ Regionda turizm sənayesinin cari vəziyyətinin qiymətləndirilməsi
- ☒ Ölkə üzrə turizm sahəsində fəaliyyətin qiymətləndirilməsi, dövlət siyasətinin və xarici amillərin turizmin inkişafına təsiri
- ☐ Daxili imkanlardan istifadə səviyyəsi

427 Metasəviyyə nəyi öyrədir?

- ☐ Ölkə ömrə ümumi iqtisadi vəziyyətin təhlilini
- ☒ Ölkələrin regionlarında turizm sənayesinin vəziyyəti və potensial imkanlarına
- ☐ Daxili imkanlardan istifadə səviyyəsini
- ☐ Xarici amillərin şirkətin fəaliyyətinə təsirlərini
- ☐ Dövlət siyasətinin turizmin inkişafına təsirini

428 Aşağıdakılardan hansı kənd turizmi və ekoturizm sahəsində olan problemlərə aiddir?

- ☐ Turizm obyektlərinə aparan yolların yararsız vəziyyətdə olması
- ☐ Turizm marşrutun inkişaf etdirilməsi
- ☐ Reklam işinin aşağı səviyyəsi
- ☒ Bu sahədə qanunvericilik bazasının olmaması
- ☐ Diyarşünaslıq hərəkətinin aşağı səviyyəsi

429 Azərbaycanda turizm sənayesinin dövlət tənzimlənməsini həyata keçirən əsas orqan hansıdır?

- ☐ Nazirlər Kabineti
- ☒ Mədəniyyət və Turizm Nazirliyi
- ☐ İdman və Gənclər Nazirliyi
- ☐ İqtisadi İnkişaf Nazirliyi
- ☐ Milli Məclis

430 Milli turizm hansı amilləri əhatə edir?

- ☐ Beynəlxalq turist mübadiləsini
- ☒ Daxili və çıxış turizmini
- ☐ Fərdi və qrup turizmi
- ☐ Kurort və mədəni turizmi
- ☐ Daxili və gəlmə turizmi

431 Kommersiya turizmi nədir?

- ☐ Turist səyahəti haqqında qərar turist tərəfindən deyil, müəssisə rəhbərliyi tərəfindən verilir
- ☒ Turist tərəfindən ödənişli əsaslarla keçirilən turizmdir
- ☐ Vasitəçisiz turizm növüdür
- ☐ Etnik məsələlərlə əlaqəli olan turizmdir
- ☐ Kurort və mədəni turizmin sintezidir

432 Turizm infrastrukturunun nəqliyyat sektoru üzrə hansı tədbirlər həyata keçirilir?

- ☐ Ölkə ərazisində turizm zonalarının inkişafı üçün şəraitin təmin edilməsi
- ☐ Turizm marşrutları üzrə məlumat bankının yaradılması
- ☐ Tarixi-mədəni abidələrin reyestrinin hazırlanması
- ☒ Turizm əhəmiyyətli yerlərə aparan yolların müəyyənləşməsi
- ☐ Turistlər üçün məlumat lövhələrin yerləşdirilməsi

433 Yeni turistlərin cəlb olunması üçün turizm bazarında hansı tədbirlər həyata keçirilir?

- ☐ Turizm resurslarının qiymətləndirilməsi
- ☐ Turizm sahəsində sahibkarlığın inkişafına şərait yaradılması
- ☐ Muzeylərin, parkların, piyada gəzinti marşrutlarının yaradılması

- ☐ Ölkə ərazisində turizm zonalarının inkişafı üçün şəraitin təmin edilməsi
- ☒ Gələn turistlərə sorğu , habelə reklam və marketinq xidməti göstərmək

434 Beynəlxalq turizmin asılı olduğu faktorlardan biri

- ☐ Nəqliyyat
- ☐ Sosial vəziyyət
- ☐ Elmi-texniki
- ☐ Mədəni
- ☒ Siyasi

435 Turizmin inkişafına təsir faktorlarından biri:

- ☐ Mədəni inkişaf
- ☐ Sosial inkişafı
- ☐ Milli gəlirin artması
- ☐ İqtisadi inkişaf
- ☒ Ailənin gəliri

436 Hansı halda ölkə daha çox gəlir əldə edir?

- ☐ Malların baha satdıqda
- ☒ İxracı genişləndirdikdə
- ☐ Texnika tətbiqini genişləndirdikdə
- ☐ İstehsalı genişləndirdikdə
- ☐ Yeni mal istehsal etdikdə

437 Ölkə hansı halda daha çox xərclər edir?

- ☒ İdxal genişləndikdə
- ☐ Rəqabət genişləndikdə
- ☐ İstehsal aşağı düşdükdə
- ☐ Yeni mal istehsal etdikdə
- ☐ Mal bolluğu aşağı olduqda

438 Beynəlxalq turizmin mahiyyəti:

- ☐ Yeniliklərin yayılması
- ☒ İnsanların müəyyən məqsəd üçün yardışması
- ☐ Tarixi ənənələrlə və tarixi keçmişlə tanışlıq
- ☐ İnsanların hərəkət etməsi
- ☐ İnsanların istirahəti

439 dünya iqtisadiyyatında turizmin rolu

- ☐ İşgüzarlığı artırma
- ☐ Münasibətləri genişləndirmək
- ☐ Sağlamlığı qorumaq
- ☐ İstehsalı inkişaf etdirmək
- ☒ Yenilikləri yaymaq

440 Beynəlxalq turizm təşkilatının yaranma tarixi?

- ☒ 1975
- ☐ 1960
- ☐ 1955
- ☐ 1950
- ☐ 1970

441 turizmin genişlənməsinə mənfi təsir göstərən faktorlardan biri

- ☐ Ölkənin coğrafi quruluşu
- ☐ Turizm məhsullarının çatınamazlığı
- ☐ Nəqliyyat xidmətinin tələbdən geri qalması
- ☒ Dövlətlərarası soyuq müharibələrin dərinləşməsi
- ☐ Sosial vəziyyətin aşağı olması

442 Azərbaycanda turizmin inkişafının əsas istiqamətlərindən biri:

- ☐ Yeni kadrların hazırlanması
- ☐ Turizmdə idarəçilik sisteminin yenidən qurulması
- ☒ Turizmi infrastrukturunun inkişafı
- ☐ Turizm istehsalının genişləndirilməsi
- ☐ Turizm müəssisələrinin avadanlıqlaşdırılması

443 Qloballaşan turizmin əsas mexanizmindən biri

- ☐ Turizm istehsalı
- ☐ BVF
- ☒ TMŞ-lər
- ☐ İqtisadi təşkilatlar
- ☐ Ekoloji tarazlıq

444 Hər bir ölkədə turizmin inkişafı nədən istifadə edilməsinin genişləndirir?

- ☐ İdarəçilik sistemindən
- ☒ Yerli işçi qüvvəsindən
- ☐ Kənd təsərrüfatından
- ☐ İstehsaldan
- ☐ Avadanlıqdan

445 Səmərəli işləməyən turizm şirkəti öz strategiyasını həyata keçirmək üçün hansı variantdan istifadə etməyə çalışır?

- ☐ Kapital sərfini artırmaq
- ☐ İdarəetməni təkmilləşdirmək
- ☐ Turizm istehsalını genişləndirmək
- ☐ Maddi texniki bazarı inkişaf etdirmək
- ☒ Digər şirkətlərlə əlaqəyə girmə-inteqrasiya etmək

446 Turist sərfinə gedən hər hansı bir şəxs həmin ölkənin nəyi hesab olunur?

- ☒ Həmin ölkənin istehlakçısı
- ☐ Müvəqqəti yaşayan
- ☐ Miqrasiya olunan
- ☐ Vətəndaşı
- ☐ Sahibkarı

447 Turizmin təsnifləşdirilməsi neçə istiqamətdə mövcuddur?

- ☐ 7 istiqamətdə
- ☒ 12 istiqamətdə
- ☐ 11 istiqamətdə
- ☐ 5 istiqamət
- ☐ 3 istiqamətdə

448 Avropa birliyinə daxil olan regional təşkilatlar hansılardır

- ☐ Gömrük birliyi
- ☒ Avropa Kömür və Polad birliyi
- ☐ Avropa Komissiyası
- ☐ Avropa Parlamenti
- ☐ Avropa kapital qoyuluşu bankı

449 Avropa birliyinin idarəetmə orqanları hansılardır

- ☐ Birgə enerji siyasəti
- ☐ Gömrük birliyi
- ☐ Sərbəst iqtisadi zona
- ☒ Avropa Komissiyası
- ☐ Birgə nəqliyyat siyasəti

450 Avropa birliyinin təşkilati strukturu hansılardır

- ☐ Vergi siyasəti
- ☐ Gömrük siyasəti
- ☐ Vahid Avropa Aktı
- ☒ Maliyyə orqanları
- ☐ Birgə kənd təsərrüfatı siyasəti

451 Avropa Birliyinin iqtisadi siyasətinin uyğunlaşdırılmasına nə aiddir

- ☐ istehsal amilləri
- ☒ rəqabət siyasəti
- ☐ büdcə siyasəti
- ☐ kənd təsərrüfatı siyasəti
- ☐ ekoloji siyasət

452 Avropa Birliyinin kənd təsərrüfatı bölmələrində tətbiq edilən qiymət növləri hansılardır

- ☐ subsidiya
- ☐ rəqabət qiyməti
- ☐ pərakəndə satış qiyməti
- ☐ inhisar qiyməti
- ☒ hədəf qiyməti

453 Avropa Birliyinin iqtisadi birliyi

- ☒ sosial siyasət
- ☐ advalorem
- ☐ valyuta məzənnəsinin tənzimlənməsi
- ☐ xarici yardım siyasəti
- ☐ dividənt

454 Avropa Birliyinin Funksiyaları

- ☐ valyuta tənzimlənməsi
- ☐ keyfiyyət və standartlaşdırma
- ☐ Avropa valyuta sisteminin qüvvəyə miniməsi
- ☒ azad və ədalətli rəqabətin yaranması
- ☐ ATZ-rin yaradılması

455 Gürcüstan, Ukrayna, Özbəkistan, Moldova (GUÖM) təşkilat strukturu

- ☐ ÜTT
- ☒ Milli əlaqələndiricilər komitəsi
- ☐ Daxili İşlər naziri

- ☐ BMT inkişaf proqramı
- ☐ Xammal ixracı

456 Ümumdünya Ticarət Təşkilatının təşkilati strukturu

- ☐ rəqabət
- ☐ qeyri-tarif tənzimlənməsi
- ☒ Baş Şura
- ☐ tariflərin aşağı salınması
- ☐ proteksionizm

457 Ümumdünya Ticarət Təşkilatına daxil olmağın şərtləri

- ☐ sosial inkişaf
- ☐ konyunktura siyasəti
- ☐ iqtisadi inkişaf səviyyəsi
- ☐ xarici ticarət siyasəti
- ☒ qanunvericilik bazasının uyğunlaşdırılması

458 ÜTT-yə daxil olduqdan sonra qarşıya çıxan problemlər

- ☐ fiksəl siyasət
- ☐ əlverişli gömrük rejimi
- ☐ daha əlverişli şərait rejiminin tətbiqi
- ☒ qeyri-tarif metodlardan imtina edilməsi
- ☐ vahd hüquqi məkandan istifadə

459 Beynəlxalq regional ticarət blokları

- ☐ Avropa Şurası
- ☒ Avropa İttifaqı
- ☐ Ticarət və Tariflərin Baş Sazişi
- ☐ Ümumdünya Ticarət Təşkilatı
- ☐ Birləşmiş Millətlər Təşkilatı

460 Beynəlxalq ticarəti tənzimləyən beynəlxalq təşkilatlar

- ☐ MDB
- ☐ BMT
- ☐ Beynəlxalq Valyuta Fondu
- ☐ Dünya Bankı
- ☒ ÜTT

461 Azərbaycan Respublikasında valyuta tənzimlənməsini həyata keçirən dövlər orqanı

- ☐ İqtisadi İnkişaf Nazirliyi
- ☒ Az.Respublikası Milli Bankı
- ☐ Dövlət Vergi
- ☐ Vergilər Nazirliyi
- ☐ Maliyyə Nazirliyi

462 Beynəlxalq ticarəti tənzimləyən regional təşkilatlar

- ☐ İqtisadi əməkdaşlıq
- ☒ Müstəqil Dövlətlər Birliyi
- ☐ Dünya Bankı
- ☐ BMT
- ☐ Beynəlxalq Valyuta Fondu

463 Beynəlxalq iqtisadi əlaqələri tənzimləyən beynəlxalq təşkilatlar

- ☐ GÜAM
- ☐ Avropa Təhlükəsizlik və Əməkdaşlıq təşkilatı
- ☒ Beynəlxalq Valyuta Fondu
- ☐ NATO
- ☐ MDB

464 Azərbaycan Avroasiya məkanında hansı regional qruplaşmada iştirak edir

- ☐ Dünya Bankı
- ☐ OPEK
- ☐ ÜTT
- ☒ İqtisadi əməkdaşlıq təşkilatı
- ☐ BMT

465 Ümumdünya Ticarət Təşkilatının vəzifələri

- ☐ iqtisadi tədbirlər
- ☐ inzibati tədbirlərin artırılması
- ☐ gömrük rüsumlarının artırılması
- ☐ bütün əmtəələrə tarif güzəştləri
- ☒ ticarətdə iqtisadi münasibətlərin tənzimlənməsi

466 Ümumdünya Ticarət Təşkilatının əsas funksiyaları

- ☐ dövlət alışı
- ☒ çoxtərəfli ticarət sazişlərinin yerinə yetirilməsinə nəzarət
- ☐ proteksionizm
- ☐ azad ticarət siyasəti
- ☐ dempinq

467 QATT nədir

- ☐ beynəlxalq iqtisadi əlaqələri tənzimləyən təşkilat
- ☐ işçi qüvvəsinin beynəlxalq hərəkətini tənzimləyən təşkilat
- ☐ ixracı tənzimləyən təşkilat
- ☐ idxalı tənzimləyən təşkilat
- ☒ beynəlxalq ticarət əlaqələrini tənzimləyən təşkilat

468 Ölkələrarası tarif və ticarət üzrə baş saziş hansıdır

- ☒ QATT
- ☐ NATO
- ☐ BMT
- ☐ GÜAM
- ☐ MDB

469 Azərbaycanda neft və qaz sənayesinin yüksək dinamik inkişaf mərhələsi neçənci ildə başlamışdır?

- ☐ 1965
- ☐ 1986
- ☐ 1975
- ☒ 1969
- ☐ 1976

470 1980-cı ildə neft qurğusunun inşası başlanıb?

- ☐ Dədə Qorqud

- ☒ Katalitik riforminq
- ☐ Neftin kokslaşdırılması
- ☐ Katalitik krevinq
- ☐ ELOU-AVT-6

471 Azərbaycanda ilk neft quyusu harada qazılmışdır?

- ☐ Sabunçu
- ☒ Bibiheybət
- ☐ Pirallahı
- ☐ Şubran
- ☐ Binəqədi

472 Bakıda ilk neft kəməri nə vaxt inşa edilib

- ☒ 1878-ci il
- ☐ 1980-ci il
- ☐ 1960-ci il
- ☐ 1912-ci il
- ☐ 1970-ci il

473 Bakıda inşa edilən ilk neft boru kəmərinin uzunluğu nə qədər olub?

- ☐ 14km
- ☐ 22km
- ☐ 10km
- ☒ 12km
- ☐ 20km

474 Xəzər dənizində birinci istismara verilən neft yatağı hansıdır?

- ☐ Atəşgah
- ☐ Azər
- ☐ “Günəşli”
- ☒ Neft daşları
- ☐ Çıraq

475 əsrin müqaviləsi adlandırılan hasilatın pay bölgüsü sənədi nə vaxt imzalanıb?

- ☐ 1990-cı il 15 sentyabr
- ☐ 1993-cü il 12 oktyabr
- ☐ 1999-cu il 29 sentyabr
- ☐ 1991-ci il 5 sentyabr
- ☒ 1994-cü il 20 sentyabr

476 əsrin müqaviləsi adlandırılan sənəd hansı yataqların istismarını nəzərdə tutur?

- ☐ Atəşgah və “Neft Daşları”
- ☐ “Neft Daşları” və Günəşli
- ☐ Azəri və Atəşgah
- ☒ Azəri, Çıraq, Günəşli
- ☐ Azəri və Çıraq

477 Hazırda Azərbaycanda hasil edilən neftin hansı hissəsi dənizdən çıxarılır?

- ☐ 55%
- ☐ 52%
- ☒ 67%
- ☐ 33%

☐ 45%

478 Hazırda Azəri-Çıraq-Günəşli üzrə HPB sazişindən ən çox paya malik şirkət hansıdır?

- ☐ Statoil
- ☐ ENİ
- ☐ LUKOyl
- ☒ BP
- ☐ NIKO

479 Hazırda əsrin Müqaviləsi sazişində operator şirkət hansıdır?

- ☐ Statoil
- ☒ BP
- ☐ Tota
- ☐ LUKOyl
- ☐ Niko

480 əsrin Müqaviləsi sazişi üzrə çıxarılan ilkin neft hansı kəmərlə xarici bazarlara çıxarılıb?

- ☐ Bakı-Tbilisi
- ☐ Bakı-Tbilisi ceyhan
- ☐ Bakı-Supsa
- ☒ Bakı-Novorossiysk
- ☐ Bakı-Ceyhan

481 əsrin Müqaviləsi də bu günkü günə gədər neft şirkətləri ilə neçə neft sazişi imzalanıb?

- ☐ 15
- ☐ 22
- ☐ 18
- ☐ 16
- ☒ 21

482 Texniki baxımdan dünya miqyasında ən iri terminal hansıdır?

- ☐ Kulevi
- ☐ Dübəndi
- ☐ Azərtrans
- ☐ Supsa
- ☒ Səngəcal

483 Aşağıdakı ölkələrdən hansını təmsil edən neft şirkəti əsrin Müqaviləsi sazişində iştirak etməyib?

- ☐ Azərbaycan
- ☐ Rusiya
- ☐ ABŞ
- ☒ İtaliya
- ☐ Türkiyə

484 Hazırda əsrin Müqaviləsi sazişi üzrə fəaliyyət göstərən konsorsiumdə şirkətlərin birlikdə payı daha çox olan ölkələr hansılardır?

- ☐ Norveç
- ☒ ABŞ
- ☐ Rusiya
- ☐ Türkiyə
- ☐ Azərbaycan

485 Bakı-Supsa neft kəməri hansı ölkələrin ərazisindən keçir?

- ☐ Azərbaycan və Qazaxıstan
- ☐ Azərbaycan və ABŞ
- ☒ Azərbaycan və Gürcüstan
- ☐ Azərbaycan və Rusiya
- ☐ Azərbaycan və Türkiyə

486 Bakı-Supsa neft boru kəməri hansı terminaldan başlayır?

- ☐ Kulevi
- ☒ Səngəcal
- ☐ Dübəndi
- ☐ Azərtrans
- ☐ Supsa

487 Bakı-Tbilisi Ceyhanəsas ixrac neft boru kəmərinin təməli nə vaxt qoyulub?

- ☐ 1998-ci il 5 noyabr
- ☐ 1999-ci il 18 oktyabr
- ☒ 2002-ci il 18 sentyabr
- ☐ 2000-ci il 22 sentyabr
- ☐ 1994-cü il 15 sentyabr

488 Azərbaycan ərazisində hansı ölkələrin neft tranzit olaraq nəql edilir?

- ☒ Qazaxıstan və Türkmənistan
- ☐ Türkmənistan
- ☐ Gürcüstan
- ☐ Türkiyə
- ☐ Rusiya

489 Azərbaycanda neft sənayesinin ən böyük müəssisəsi hansıdır?

- ☐ Azəneftkimya
- ☒ SOCAR
- ☐ Azəneft
- ☐ "Azəneftkombinat"
- ☐ Azəneft

490 Bakı-Tbilisi Ceyhan əsas ixrac boru kəmərinin Azərbaycan ərazisindən keçən hissəsi neçə kilometridir?

- ☐ 248 km
- ☒ 443km
- ☐ 1076km
- ☐ 652km
- ☐ 513km

491 Bakı-Tbilisi Ceyhan əsas ixrac boru kəməri layihəsi nin ən böyük səhmdarı hansı olub?

- ☒ BP
- ☐ Statoil
- ☐ ARDNŞ
- ☐ NİKO
- ☐ LUKOyl

492 2009-2011-ci illərdə əsrin Müqaviləsi sazişi çərçivəsində əldə edilən mənfəət nefti dövlətlə şirkətlər arasında hansı proporsiyada bölünür?

- ☐ 40:20
- ☒ 80:20
- ☐ 60:30
- ☐ 60:20
- ☐ 80:40

493 Dövlət Neft Fondunun büdcəsi nə qədər müddət üçün təsdiq edilir?

- ☒ 1 il
- ☐ 1 ay
- ☐ 1 həftə
- ☐ 1 gün
- ☐ 10 il

494 əsrin Müqaviləsi HPB sazişi imzalanarkən neçə ölkə konsorsiumun iştirakıçısı olub?

- ☐ 4
- ☐ 12
- ☐ 6
- ☒ 8
- ☐ 10

495 Aşağıdakı şirkətlərdən hansı əsrin Müqaviləsi adlandırılan hasilatın pay bölgüsü sazişi imzalanarkən konsorsiuma daxil olub, lakin hazırda konsorsiumda yoxdur?

- ☐ Statoil
- ☒ LUKOyl
- ☐ BP
- ☐ ENİ
- ☐ ARDNŞ

496 Aşağıdakı şirkətlərdən hansı əsrin Müqaviləsi adlandırılan hasilatın pay bölgüsü sazişi imzalanarkən konsorsiuma daxil olmayıb, lakin hazırda konsorsiumun üzvüdür?

- ☐ LUKOyl
- ☐ BP
- ☐ ARDNŞ
- ☐ Statoil
- ☒ ENİ

497 Azərbaycanda neft hasilatı və emalı həcminə görə nə vaxt dünyada birinci yerdə olub?

- ☐ 1994-cü ildə
- ☐ 1891-ci ildə
- ☐ 1991-ci ildə
- ☒ 1899-cu ildə
- ☐ 1868-ci ildə

498 Neft emalı nədir?

- ☐ Neftin istehsalı
- ☒ Neftin mexaniki qatışıqlardan təmizlənib distillə vasitəsilə lazımi fraksiyalara ayrılması
- ☐ Neftin çıxarılması
- ☐ Neftin təmizlənməsi
- ☐ Neftin fraksiyalara ayrılması

499 Hazırda Azərbaycanda quru ərazilərdə olan yataqlardan nə qədər neft hasil edilir?

- ☒ 33%

- ☐ 71%
- ☐ 45%
- ☐ 67%
- ☐ 52%

500 1950-ci ildən sonrakı dövrdə Azərbaycanda neft hasilatının ən aşağı səviyyəsi hansı illərdə qeydə alınır?

- ☐ 2000-ci il
- ☒ 1990-cı il
- ☐ 1960-cı il
- ☐ 1970-ci il
- ☐ 1980-cı il

501 Bakı neft sənayesində əsas hərəkətə təkan verən şəxs kim olmuşdur?

- ☐ Musa Nağıyev
- ☒ Hacı Zeynalabdin Tağıyev
- ☐ H.Əliyev
- ☐ Ş.Əsədullayev
- ☐ Əbülfəz Elçibəy

502 Azərbaycanda neft neçənci əsrdən sənaye xarakter almışdır?

- ☐ XIX əsrdə
- ☐ XIX əsrin əvvəllərində
- ☒ XIX əsrin ortalarında
- ☐ XX əsrin əvvəllərində
- ☐ XX əsrdə

503 əsrin Müqaviləsi HPB sazişi imzalanarkın neçə xarici şirkət konsorsiumun iştirakçısı olub?

- ☐ 8
- ☐ 18
- ☐ 16
- ☐ 21
- ☒ 13

504 Yeni neft strategiyasının müəllifi kim olmuşdur?

- ☐ Musa nağıyev
- ☒ Heydər Əliyev
- ☐ Əbülfəz Elçibəy
- ☐ Məmmədəmin Rəsulzadə
- ☐ İlham Əliyev

505 İstanbul bəyannaməsi hansı dövlətlər arasında imzalanmışdır?

- ☐ Azərbaycan və Türkmənistan
- ☒ Azərbaycan, Türkiyə, Gürcüstan, Qazaxıstan və Türkmənistan
- ☐ Azərbaycan və Türkiyə
- ☐ Azərbaycan, Türkiyə və gürcüstan
- ☐ Azərbaycan və Qazaxıstan

506 Azərbaycan neft sənayesinin inkişaf tarixi neçə mərhələyə bölünür.

- ☐ 3
- ☐ 2
- ☐ 6
- ☒ 5

507 Neft yataqlarının axtarışı və kəyfiyyatı işlərində daha geniş tətbiq edilən üsul hansıdır?

- ☐ Geoloji
- ☐ Geokimyavi
- ☐ Hidrogeoloji
- ☐ Geofiziki və geoloji
- ☒ Geofiziki

508 Aşağıdakı ölkələrdən hansılarını təmsil edən neft şirkətləri əsrin Müqaviləsi sazişini imzalayıblar , lakin hazırda konsosiumda yoxdur?

- ☐ Türkiyə
- ☐ Azərbaycan
- ☐ Norveç
- ☐ ABŞ
- ☒ Rusiya

509 Dövlət Neft Fondu hansı dövlət təsilatının qarşısında hesabat verir və məsuliyyət daşıyır?

- ☐ Dövlət Neft Fondunun cari işçiləri
- ☒ Azərbaycan Respublikası Prezidenti
- ☐ Müşahidə Şurası
- ☐ Dövlət Neft Fondunun İcraçı direktoru
- ☐ Dövlət Neft Fondunun üzvləri

510 Aşağıdakılardan hansı Dövlət Neft Fondunun icraçı direktorunun səlahiyyətinə daxil deyil?

- ☐ Fondun üzvlərini seçmək
- ☐ Fondun cari işini təşkil etmək
- ☒ Dövlət neft Fondunun vəsaitinin formalaşması və xərclənmə üzərində ümumi nəzarətin həyata keçirilməsi
- ☐ Fondu təmsil etmək
- ☐ Fondun vəsaitinin idarə edilməsi

511 Azərbaycanın xarici neft şirkətləri ilə imzalandığı pay bölgüsü sazişi hansıdır?

- ☒ “Əsrin müqaviləsi”
- ☐ “Şahdəniz”
- ☐ “İstanbul bəyannaməsi”
- ☐ Bakı-Tbilisi-Ceyhan
- ☐ Azəri-Çıraq-Günəşli

512 Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin ən uzun hissəsi hansı ölkənin ərazisinə düşür?

- ☐ Azərbaycan
- ☐ Türkmənistan
- ☐ Qazaxıstan
- ☒ Türkiyə
- ☐ Gürcüstan

513 Azərbaycan ərazisindən hansı ölkələrə neft tranzit olaraq nəql edilir?

- ☐ Türkiyə və Rusiya
- ☒ Qazaxıstan və Türkmənistan
- ☐ Rusiya və Gürcüstan
- ☐ Türkiyə və Qazaxıstan
- ☐ Gürcüstan , Türkmənistan

514 Hazırda dünyanın ən çox neft istehlak edən ölkələri hansılardır?

- ☒ ABŞ və Yaponiya
- ☐ ABŞ və Rusiya
- ☐ Rusiya və Gürcüstan
- ☐ Qazaxıstan və Rusiya
- ☐ Azərbaycan və Türkiyə

515 Azərbaycan nefti dünya bazarına hansı adla çıxarılır?

- ☐ SOCAR
- ☒ “Azərilayt”
- ☐ “Azərineft”
- ☐ ARDNŞ
- ☐ Azərneft

516 əsrin Müqaviləsi sazişi özrə çıraqlı platformasından ilk neft və neft çıxarılır?

- ☐ 2002-ci il 22 oktyabr
- ☒ 1997-ci il 12 noyabr
- ☐ 1994-cu il 24 sentyabr
- ☐ 1991-ci il 5 sentyabr
- ☐ 2001-ci il 12 noyabr

517 1940-ci ildə SSRİ-də daxil edilən neftin nə qədər hissəsi Azərbaycanın payına düşür?

- ☒ 3/4 hissəsi
- ☐ 1/4 hissəsi
- ☐ 1/2 hissəsi
- ☐ 2/3 hissəsi
- ☐ 1/3 hissəsi

518 Ölkələrin arasında iqtisadi münasibətlər neçə qrupa bölünür?

- ☐ 1
- ☐ 4
- ☐ 2
- ☒ 5
- ☐ 3

519 AİZ uzun tarixi dövrü ərzində hansı mərhələdən keçmişdir?

- ☐ Proqamlaşdırma
- ☐ Liberallaşma
- ☒ Fomalaşma
- ☐ Qloballaşma
- ☐ Diferensiallaşma

520 Neçənci illərdə AİZ-da əmtəələrin emalına icarə verilirdi?

- ☐ 1999-cı ildə
- ☐ XX əsrin 50-ci illərində
- ☐ 1996-cı il
- ☐ XX əsrdə
- ☒ XX əsrin 60-cı illərində

521 Azad iqtisadi zonalardan əmtəənin ixrac edilməsi üçün hansı şərtlər tətbiq edildi?

- ☐ ümumi

- ☐ nisbi
- ☐ əlverişsiz
- ☐ əlverişli
- ☒ güzəştli

522 Alıcı tapanadək zonalar məhsulları necə anbarlaşdırırdı?

- ☐ Pul vasitəsi ilə
- ☐ Xüsusi əməliyyatla
- ☒ Vergisiz
- ☐ Vergi ilə
- ☐ Ödəmələr vasitəsilə

523 AİZ əvvəllər necə adlandırılmışdır?

- ☐ “Qanuni zonalar”
- ☒ “Azad limanlar”
- ☐ “Sərbəst zonalar”
- ☐ “Sərbəst limanlar”
- ☐ “İqtisadi zonalar”

524 AİZ-də üstünlük təşkil edən nədir?

- ☐ Əmtəənin bölüşməsi
- ☐ Əmtəənin saxlanması
- ☐ Əmtəənin texnologiyası
- ☒ Əmtəənin emalı
- ☐ Əmtəənin qablaşdırılması

525 Azad liman hansı siyasət nəticəsində ləğv edilmişdir?

- ☐ Əlverişli siyasət
- ☐ Sosial siyasət
- ☐ İqtisadi siyasət
- ☒ Protexsionizm siyasəti
- ☐ Sərbəst siyasət

526 AİZ-nın əsasını aşağıdakı amillərdən hansıları qoymuşdur? 1.P.Hall 2.Q.Şmoller 3.S.Hash 4.A.Oyken 5.M.Veder 6.S.Butler

- ☐ 3,5,6
- ☐ 2,4,5
- ☐ 1,3,6
- ☒ 1,2
- ☐ 4,6

527 Böyük Britaniyanın neçə rayonu böhran vəziyyətindən çıxarılmışdır?

- ☐ 40
- ☐ 30
- ☒ 25
- ☐ 15
- ☐ 35

528 AİZ inkişafının yeni mərhələsi neçənci ilə təsadüf edir?

- ☐ 1960
- ☐ 1952
- ☒ 1980

- ☐ 1963
- ☐ 1977

529 2000-ci ilin əvvəlində dünyada neçə mindən çox AİZ qeydə alınmışdır?

- ☐ 500000-dən
- ☐ 90000-dən
- ☐ 10000-dən
- ☒ 5000-dən
- ☐ 4000-dən

530 Ekspertlərin hesablamalarına görə AİZ vasitəsilə dünya mal dövriyyəsinin neçə %-i reallaşmışdır?

- ☐ 98%
- ☐ 37%
- ☐ 15%
- ☐ 100%
- ☒ 30%

531 Azad iqtisadi zonalarda çıxarılan məhsulların dəyəri hazırda neçə dollar təşkil edir?

- ☐ 1000 \$
- ☐ 50 min \$
- ☐ 500 \$
- ☒ 13-15 milyard \$
- ☐ 20-25 \$

532 ən qədim və ən iri AİZ haradadır?

- ☐ Brüssəldə
- ☒ Nyu-York
- ☐ Ottavada
- ☐ Vaşinqtonda
- ☐ Kolndə

533 AİZ-də Kioto konvensiyası nə vaxt qəbul olunmuşdur?

- ☐ Heç biri
- ☐ 1969-cu il oktyabr
- ☐ 1980-cı il martda
- ☒ 1973-cü ilin mayında
- ☐ 1998-ci il iyulda

534 Müxtəlif ölkələrarası AİZ-ın yaradılmasına neçə məqsədlə nail olmaq olar?

- ☐ 7
- ☒ 3
- ☐ 5
- ☐ 2
- ☐ 9

535 Hansı əraziyə AİZ deyilir?

- ☐ geniş güzəştləri olana
- ☐ Əlverişli güzəştlər tətbiq olunana
- ☐ Güzəştlər tətbiq olunmayana
- ☒ Spesefik güzəşt tətbiq olana
- ☐ əlverişsiz güzəştlər tətbiq olunana

536 Azad iqtisadi zonaların yaradılmasına neçə aid edilir?

- ☐ 14
- ☐ 4
- ☐ 5
- ☒ 7
- ☐ 10

537 Hansı ölkələrin AİZ-da müvəffəqiyyət ilə iş aparılır? 1.Meksika 2.Yamayka 3.Mavrikiya 4.Qana 5.Argentina

- ☐ 1,4
- ☒ 1,2,3
- ☐ 2,3
- ☐ 3,4
- ☐ 2,4,5

538 İEOÖ üçün AİZ yaratmağda əsas məqsəd nədir?

- ☐ Heç biri
- ☐ Əmələdici sənaye sahələri yaratmaq
- ☐ Yerli xammal ehtiyatlarını çoxaltmaq
- ☒ Ölkənin daha perspektivli təsərrüfat sahələrinə iri xarici transmilli korporasiyaların investisiyalarını cəlb etməkdir
- ☐ Hamısı

539 AİZ-nin neçə tipi var?

- ☐ 9
- ☐ 5
- ☐ 10
- ☐ 8
- ☒ 2

540 AİZ-nın hansı tipləri var?

- ☐ Konkret və xüsusi
- ☒ Ərazi və funksional
- ☐ Konkret və xüsusi
- ☐ Diaqanal və qeyri-xətti
- ☐ Xətti və ölçülü

541 AİZ-in neçə növü var

- ☐ 8
- ☐ 1
- ☐ 5
- ☐ 4
- ☒ 6

542 AİZ-ın növləri aşağıdakı variantlardan hansında düzgün verilmişdir?

- ☐ Diaqanal, servis, beynəlxalq, xüsusi, konkret , ərazi
- ☐ Funksional, texniki, ticarət , cətti
- ☐ Sənaye, ərazi, kompleks, xüsusi, ticarət, konkret
- ☒ Ticarət, sənaye, beynəlxalq, ETT, servis kompleks
- ☐ Düzgün variant yoxdur

543 AİZ-ın neçə forması var ?

- ☒ 20
- ☐ 14
- ☐ 15
- ☐ 10
- ☐ 17

544 Ticarət zonası eçən aşağıdakılardan hansı uyğundur?

- ☒ Hamısı
- ☐ Bond anbarları
- ☐ Azad limanlar
- ☐ Azad gömrük zonaları
- ☐ Azad ticrət mikrozonaları

545 Sənaye istehsal zonası neçə zona hesab edilir?

- ☐ Heç biri
- ☐ “Beşinci nəsil”
- ☐ “Birinci nəsil”
- ☒ “İkinci nəsil”
- ☐ “Üçüncü nəsil”

546 Sənaye istehsalı hansı bazar yönümünə istiqamətlənən istehsala üstünlük verilir?

- ☐ Əlavə
- ☐ Xarici
- ☐ Daxili
- ☒ Daxili və xarici
- ☐ Əsas və xüsusi

547 Hazırda beynəlxalq zona yaradılmasında hansı ölkələr fəal rol oynayır?

- ☐ Heç biri
- ☐ Ukrayna və Belarus
- ☐ Çexiya və Macarıstan
- ☐ Polşa və Slovakiya
- ☒ Hamısı

548 Elmi-texniki inkişaf zonasının hansı nümunələri vardır?

- ☐ Düzgün variant yoxdur
- ☐ Spesefik və xüsusi
- ☐ Texniki və iqtisadi
- ☒ Texnopolis və texnopark
- ☐ Ümumi və xüsusi

549 AİZ-in servis növündə servis ingiliscə hansı mənanı verir?

- ☐ “daşınma”
- ☐ “güzəşt”
- ☐ “danışmaq”
- ☒ “xidmət”
- ☐ “göstəriş”

550 Servis zonasına aşağıdakılardan hansı aiddir?

- ☐ Düzgün variant yoxdur
- ☐ Ekoparklar
- ☐ Vergi qanunları

- ☐ Offşorlar
☒ Hamısı doğrudur

551 Dünyada ən məşhur və böyük texnika parkı olan silikon velli harada yerləşir?

- ☐ İtaliyada
☐ Koreyada
☒ ABŞ-da
☐ Almaniyada
☐ Fransada

552 ABŞ-da texnika parkından neçə zona mövcuddur?

- ☐ 64
☒ 80
☐ 32
☐ 15
☐ 70

553 Yaponiyada nə qədər texnopolis yaradılmışdır?

- ☐ 26
☐ 40
☐ 38
☐ 30
☒ 20

554 ən çox məşhur olan bank üzrə frank zonasının yaradılması hansı ölkədə olmuşdur?

- ☒ Hamısında
☐ Bəhreyn və manilada
☐ Singapurda
☐ Honkoqda
☐ Karib dənizi adalarında

555 İEOÖ-də yerləşən fank zonaları başqa cür necə adlanır?

- ☐ “frank-bağlaşma”
☐ “offşor-rejim”
☐ “frank-mərkəz”
☒ “offşor-mərkəzi”
☐ “frank-rejim”

556 Offşor bağlaşma vasitəsilə xarici ölkə bank başqa bir ölkəyə , yaxud da ölkə subyektinə nə verir?

- ☐ Pul ödəməsi
☐ Birbaşa susidiyalar
☐ Vergi
☒ Kredit
☐ Valyuta məzənnəsi

557 AİZ-da neçə əsas stimullara və güzəştlərə diqqət yetirilir?

- ☐ 5
☐ 8
☐ 10
☒ 4
☐ 14

558 AİZ-in hansı stimulları var?

- ☐ İqtisadi
- ☐ Vergi
- ☐ Kredit
- ☒ Maliyyə
- ☐ Siyasi

559 AİZ-in güzəştlərinə aşağıdakılardan hansı aiddir?

- ☐ İnzibati
- ☒ Hamısı
- ☐ Vergi
- ☐ Xarici ticarət
- ☐ Heç biri

560 Offşor termini ingiliscə hansı sözdən götürülmüşdür?

- ☐ Heç biri
- ☐ “ofsory”
- ☒ “offshore”
- ☐ “offshor”
- ☐ “offhare”

561 Offshore ingiliscə mənası nə deməkdir?

- ☐ Hamısı
- ☐ Sahillərə yaxın
- ☐ Sahillərin artması
- ☒ Sahillərdən kənar
- ☐ Heç biri

562 Bütün offşorlar neçə böyük tipə böyünür?

- ☐ 5
- ☒ 2
- ☐ 4
- ☐ 3
- ☐ 7

563 Turizmin inkişaf etdiyi ölkələr

- ☐ Özbəkistan-Türkmənistan
- ☐ Rusiya-Ukrayna
- ☒ Türkiyə-Yunanistan
- ☐ İran-Pakistan
- ☐ Azərbaycan-Moldova

564 Beynəlxalq turizm dünya ixracının neçə faizini təşkil edir

- ☐ 60-80%
- ☐ 9-10%
- ☐ 10-15%
- ☒ 7-8%
- ☐ 20-30%

565 Beynəlxalq turizm ümumi məhsul istehsalına görə hansı istehsal sahələrini qabaqlamışdır

- ☐ Kimya

- ☐ qara metallurgiya
- ☐ kənd təsərrüfat
- ☐ neft və qaz
- ☒ neft və avtomobil

566 2002-ci ildə beynəlxalq turistlərin sayı neçə milyona çatmışdır

- ☐ 820 milyona
- ☐ 920 milyona
- ☐ 520 milyona
- ☒ 715 milyona
- ☐ 100 milyona

567 ÜTT proqnozlaşdırma görə 2020-ci ildə beynəlxalq turistlərin sayı neçə milyon nəfər olacaqdır

- ☐ 2010 milyon
- ☐ 2000 milyon
- ☐ 1800 milyon
- ☒ 1602 milyon
- ☐ 1680 milyon

568 ÜTT proqnozlaşdırma görə 2020-ci ildə beynəlxalq turizmdən alınan gəlirlərin miqdarı neçə milyard dollar olacaqdır

- ☒ 2000 milyard dollar
- ☐ 3000 milyard dollar
- ☐ 4000 milyard dollar
- ☐ 5000 milyard dollar
- ☐ 2050 milyard dollar

569 Bir nəfər xarici turistə yüksək səviyyədə xidmət göstərmək üçün neçə nəfər iş yeri lazımdır

- ☐ 8 nəfər
- ☐ 5 nəfər
- ☐ 4 nəfər
- ☐ 10 nəfər
- ☒ 3 nəfər

570 Dünya üzrə beynəlxalq turizm sahəsində neçə min iş yeri fəaliyyət göstərir

- ☐ 100 min
- ☒ 300 min
- ☐ 400 min
- ☐ 500 min
- ☐ 200 min

571 Dünya üzrə ümummilli məhsulun neçə faizi ixracatın payına düşür

- ☐ 100%
- ☐ 80 %
- ☒ 10%
- ☐ 20%
- ☐ 30 %

572 Dünya üzrə ümumi məhsulun neçə faizi beynəlxalq turizmin payına düşür

- ☒ 8 %
- ☐ 20 %
- ☐ 30 %

- ☐ 50 %
- ☐ 10 %

573 Dünyada əməkqabiliyyətli əhalinin neçə faizi turizm sənayesində onunla bağlı sahələrində məşğuldur

- ☐ 8,5 %
- ☐ 9,2 %
- ☐ 10 %
- ☒ 8,1 %
- ☐ 7,5 %

574 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev neçənci ili Turizm ili elan etmişdir

- ☐ 2009
- ☒ 2011
- ☐ 2012
- ☐ 2000
- ☐ 2008

575 2009-cu ildə ölkəyə təxminən nə qədər xarici vətəndaş gəlib

- ☐ 5 milyon
- ☐ 3 milyon
- ☒ 1 milyon 830 min
- ☐ 2 milyon
- ☐ 4 milyon

576 Mədəniyyət və Turizm Nazirliyinin nəzdində neçə turizm şirkəti fəaliyyət göstərir

- ☐ 200
- ☐ 150
- ☐ 160
- ☐ 140
- ☒ 137

577 Zarada yaranan Turizm kompleksi tam təyinatına , həm də nadir layihə strukturuna görə xüsusi önəm daşıyır

- ☐ Şəki rayonunda
- ☐ Quba rayonunda
- ☐ Qəbələ rayonunda
- ☒ Qusar rayonunda
- ☐ Lerik rayonunda

578 Qış yay Turizm Kompleksində gündə neçə min turist istirahət edəcək

- ☐ 8 min
- ☒ 10 min
- ☐ 5 min
- ☐ 20 min
- ☐ 3 min

579 2010-cu ildə ölkə iqtisadiyyatına qoyulmuş vəsaitin neçə milyard dollar qeyri-neft sektoruna yönəldilmişdir

- ☐ 5,5 milyard dollar
- ☒ 9,3 milyard dollar
- ☐ 8,5 milyard dollar
- ☐ 6,5 milyard dollar

☐ 5,7 milyard dollar

580 2010-cu ildə ölkə iqtisadiyyatına neçə milyard dollar vəsait qoyulmuşdur

- ☐ 80,5 milyard dollar
- ☐ 40,5 milyard dollar
- ☒ 15,5 milyard dollar
- ☐ 20,5 milyard dollar
- ☐ 30,8 milyard dollar

581 Xarici investorların fəaliyyətini tənzimləyərkən dövlət iqtisadiyyatın neçə sahəsini fərqləndirməlidir

- ☐ Xarici investisiyaların qismən iştirak edə biləcəyi sahələr
- ☐ Xarici investisiyaların iştirakı qadağan olunmuş sahələri
- ☒ hamısı
- ☐ Xarici investisiyaların cəlb edilməsi üçün xüsusi tədbirlərin görüldüyü sahələr
- ☐ Xarici investisiyalara açıq sahələr

582 2003-2008 –ci illər ərzində ölkə iqtisadiyyatına neçə milyard manat investisiya yönəldilmişdir

- ☒ 33,5 milyard
- ☐ 40,9 milyard
- ☐ 50,5 milyard
- ☐ 38,7 milyard
- ☐ 40,2 milyard

583 Neçənci əsrin sonundan başlayaraq İEO-nin iqtisadiyyatına yönələn birbaşa investisiyaların həcmi artdı

- ☐ XVII əsr
- ☒ XX əsr
- ☐ XVIII əsr
- ☐ XVI əsr
- ☐ XIX əsr

584 Neçənci ildə Vaşinqtonda qəbul edilmiş Dövlətlər və xarici şəxslər arasında investisiya müharibələrinin həlli qaydaları haqqında Konvensiyanın əhəmiyyəti olduqca böyükdür

- ☐ 1980
- ☐ 1975
- ☒ 1965
- ☐ 1960
- ☐ 1970

585 Çoxtərəfli sazişlər sırasında BMT-nin Baş Assambleyasının neçənci ildə qəbul etdiyi Dövlətlərin iqtisadi hüquq və vəzifələri barədə Xartiya çoxtərəfli sazişlər sırasına daxildir

- ☐ 1980
- ☐ 1990
- ☐ 2000
- ☐ 1985
- ☒ 1975

586 Neçənci ildə İnvestisiyaların zəmanəti üçün çoxtərəfli Agentliyin təsisini reallaşdırdı

- ☐ 15 mart 1998-ci il
- ☐ 20 oktyabr 2000-ci il
- ☐ 5 noyabr 2010-ci il
- ☐ 10 fevral 2012-ci il
- ☒ 11 oktyabr 1988-ci il

587 Digər mühüm konvensiya neçənci ildə imzalanmış dövlətlərin immuniteti barədə Avropa konsepsiyasıdır

- ☐ 2000
- ☐ 1982
- ☐ 1980
- ☒ 1972
- ☐ 1990

588 Vaşinqton Konvensiyası neçənci ildə imzalanmışdır

- ☐ 1985-ci ildə
- ☐ 1990-cı ildə
- ☐ 2000-ci ildə
- ☒ 1965-ci ildə
- ☐ 1980-ci ildə

589 Xarici investisiya qoyuluşlarının maliyyələşmə mənbələrinə hansılar aiddir

- ☐ Xarici hüquqi və fiziki şəxslərin vəsaitləri
- ☐ Xarici dövlətlərin büdcə vəsaitləri
- ☒ Hamısı
- ☐ Dövlətlərarası kreditlər
- ☐ Beynəlxalq təşkilatların maliyyə vəsaitləri

590 İnvestisiyalar maliyyələşmə mənbələri hansılardır

- ☒ Hamısı
- ☐ Daxili investisiya
- ☐ Xarici investisiya
- ☐ İnvestisiya mühüti və siyasəti
- ☐ Mallar, xidmətlər, investisiyadan gəlirlər

591 İnvestisiyalar maliyyələşmə mənbələrinə əsasən neçə qrupa bölünür

- ☐ 6
- ☐ 5
- ☐ 3
- ☒ 2
- ☐ 8

592 Birbaşa investisiya nədir

- ☐ İnvestisiyalara vergilər tətbiq etmək
- ☒ İnvestorlar kapital qoyulmuş obyekt üzərində nəzarət keçirə bilirlər
- ☐ İnvestisiyanı yalnız banklara yönəltmək
- ☐ Ölkənin xarici investisiyadan asılı vəziyyətə salmaq
- ☐ Ölkədə investisiya mühütünün əlverişli şəkli salmaq

593 Real investisiyalar hansı investisiyalardan ibarətdir

- ☐ Dövrüyyə vəsaitlərinə yatırılan investisiyalar
- ☒ Əsas kapitala və dövrüyyə vəsaitlərinə yatırılan investisiyalar
- ☐ Bütün cavablar doğrudur
- ☐ İnvestisiya prosesinin qeyri-mərkəzləşdirilməsinə nail olmaq
- ☐ İxtisaslaşdırılmış dövlət investisiya layihələrinin hazırlanması

594 Real investisiya neçə tərkib hissədən ibarətdir

- ☐ 5
- ☐ 3
- ☐ 8
- ☐ 6
- ☒ 2

595 Beynəlxalq iqtisadi integrasiyanın formaları

- ☐ Valyuta arbitracı
- ☒ Birləşmiş Millətlər Təşkilatı
- ☐ Azad ticarət zonaları
- ☐ Beynəlxalq Valyuta fondu
- ☐ Dünya Bankı

596 Dünya iqtisadi integrasiyanın inkişaf meylləri

- ☐ Rəqabət siyasəti
- ☒ Regional
- ☐ Sərbəst iqtisadi zona
- ☐ İşçilərin sərbəst hərəkəti
- ☐ İqtisadi siyasət

597 İnvestisiyalar mahiyyətinə görə neçə qrupa bölünür

- ☐ 2
- ☒ 3
- ☐ 5
- ☐ 8
- ☐ 10

598 Ölkə miqyasında investisiyalar nə şəkildə həyata keçirilir

- ☐ Mütləq üstünlük
- ☐ Müqayisəli istehsal xərcləri
- ☒ Geniş təkrar istehsal prosesi
- ☐ İstehsalın beynəlxalq ixtisaslaşması
- ☐ İstehsalın beynəlxalq kooperasiyası

599 Merkantilizm nəzəriyyəsi hansı dövrdə meydana gəlmişdir

- ☒ XVI-XVII
- ☐ XVII əsrin II yarısı
- ☐ XIX
- ☐ XV-XIII
- ☐ XVIII

600 Hekşer-Olin modelinə görə Azərbaycan daha çox hansı sahədə ixtisaslaşmalıdır

- ☐ meşə-kimya
- ☐ maşınqayırma
- ☐ aqrar sahədə
- ☐ elektrotexnika
- ☒ neft istehsalında

601 Mütləq üstünlük nəzəriyyəsinin əsasını hansı prinsip təşkil edir

- ☒ mütləq mənfəət
- ☐ istehsal
- ☐ ixracat

- ☐ əmək bölgüsü
- ☐ ticarət

602 Merkantilizm nəzəri məktəbinin nümayəndəsi deyil

- ☐ T.Man
- ☐ U.Hofför
- ☐ A.Monkretyen
- ☐ O.Skarujan
- ☒ A.Smit

603 Xarici ticarətlə bağlı nəzəriyyələrdən də amerikalı neoklassik hansı iqtisadçıya məxsusdur

- ☐ V.Stofför
- ☐ T.Man
- ☐ V.Leontyev
- ☐ Hekşer-Olin
- ☒ Makl Porter

604 Neçənci illərin ortalarından başlayaraq mili iqtisadiyyatda əldə edilmiş sabitlik sonrakı illərdə makroiqtisadi inkişafın əsasına çevrilmişdir

- ☐ 1990
- ☐ 2000
- ☐ 1980
- ☒ 1990
- ☐ 2010

605 Neçənci ildən başlayaraq özünü əsas makroiqtisadi göstərici olan ümumdaxili məhsulun artımında göstərmişdir

- ☐ 2010
- ☐ 2000
- ☐ 1990
- ☒ 1997
- ☐ 1990

606 2006-cı ildə ÜDM neçə faizdir

- ☐ 2006-cı ildə 20,5%
- ☐ 2006-cı ildə 38,9%
- ☐ 2006-cı ildə 30,5%
- ☐ 2006-cı ildə 29,2%
- ☒ 2006-cı ildə 34,5%

607 1990-1995-ci illər ərzində ölkədə istehsal olunan ÜDM-nin adam başına düşən dəyəri neçə manata yüksəlmişdir

- ☐ 2005-2010-cu illərdə 1890 manata
- ☐ 1980-1985-ci illərdə 2560 manata
- ☐ 1990-1995-ci illərdə 2890 manata
- ☒ 1995-2007-ci illərdə 2980 manata
- ☐ 2000-2005-ci illərdə 2860 manata

608 2002-2007-ci illərdə emal sənayesi məhsulu istehsalı neçə min manata çatmışdır

- ☐ 13867 min manat
- ☐ 12676 min manat
- ☐ 15841 min manat

- ☒ 14631 min manat
- ☐ 18972 min manat

609 Azkompozit Boru İstehsalı zavodu neçə ildən fəaliyyətə başlamışdır

- ☐ 2009-cu ilin II yarısından
- ☐ 2000-ci ilin I yarısından
- ☐ 2005-ci ilin I yarısından
- ☒ 2006-cı ilin II yarısından
- ☐ 2008-ci ilin I yarısından

610 Dizayn Genay Azərbaycan zavodu neçənci ildən fəaliyyətə başlamışdır

- ☒ 2006-cı ildən
- ☐ 2000-ci ildən
- ☐ 2003-cü ildən
- ☐ 2004-cü ildən
- ☐ 2005-ci ildən

611 Gilan Holding -də neçənci ildən iri istehsal sahələri qurulmuşdur

- ☐ 2010-cu ildə
- ☐ 2008-ci ildə
- ☐ 2006-cı ildə
- ☒ 2005-ci ildə
- ☐ 2000-ci ildə

612 Neçənci ildə Star Uit zavodunun açılışı olmuşdur

- ☐ 2004-cü ilin fevral ayında
- ☐ 2003-cü ilin mart ayında
- ☐ 2010-cu ilin yanvar ayında
- ☐ 2000-ci ilin may ayında
- ☒ 2005-ci ilin aprel ayında

613 1995-2007-ci illər ərzində ölkə iqtisadiyyatına qoyulan investisiyaların həcmi neçə dəfə artmışdır

- ☐ 20 dəfə
- ☐ 15 dəfə
- ☒ 14 dəfə
- ☐ 10 dəfə
- ☐ 12 dəfə

614 2007-ci ildə ölkə iqtisadiyyatında əsas kapitala yönəldilmiş ümumi investisiya neçə milyon manat olmuşdur

- ☐ 3200,2 milyon manat
- ☒ 3456,6 milyon manat
- ☐ 3405,8 milyon manat
- ☐ 3508,9 milyon manat
- ☐ 3409,8 milyon manat

615 Müasir dövrdə Azərbaycanın xarici ticarət fəaliyyətinin spesifik xüsusiyyətləri hansılardır

- ☒ hamısı doğrudur
- ☐ coğrafi mövqeyi
- ☐ ölkənin bazar iqtisadiyyatına keçid dövrünü yaşaması
- ☐ zəngin təbii sərvətlərə malik olması
- ☐ neft ixracatçısı olması

616 1995-2007-ci illər ərzində xarici ticarət dövriyyəsinin həcmi neçə dəfə artmışdır

- ☐ 7 dəfə
- ☐ 10 dəfə
- ☒ 9 dəfə
- ☐ 5 dəfə
- ☐ 2 dəfə

617 Azərbaycan Respublikasının dünyanın neçə ölkəsi ilə ticarət iqtisadi əlaqəsi mövcuddur

- ☐ 180
- ☐ 240
- ☐ 150
- ☒ 140
- ☐ 160

618 İcarə edilmiş gəmilərdə yüklərin daşınması müqaviləsini əvəzədən sənəd

- ☒ çarter
- ☐ saziş
- ☐ spesifikasiya
- ☐ qaimə
- ☐ hesab faktura

619 Malın daşınmasında onun sığorta olunmasının təsdiqləyən müqavilə

- ☐ qaimə
- ☐ konosament
- ☐ saziş
- ☐ müqavilə
- ☒ sığorta polisi

620 Malların nisbətən yüksək qiymətə satıldığı beynəlxalq ticarət forması

- ☐ birja ticarəti
- ☐ beynəlxalq bazar
- ☐ beynəlxalq sərgilər
- ☒ hərrac ticarət
- ☐ qarşılıqlı ticarət

621 Müəbiqə seçimi prosedurları neçə halda olur

- ☐ 8
- ☐ 3
- ☒ 2
- ☐ 5
- ☐ 6

622 Tender şərtləri hansılardır

- ☒ bütün cavablar doğrudur
- ☐ həmin avadanlığın bütün texniki şərtləri, texniki-iqtisadi xarakteristikası
- ☐ əsas alış-veriş şərtləri, o cümlədən mal göndərilməsi müddəti, qiymətin qoyulması qaydası
- ☐ arbitraj, cərimə, təminat, tələbnamə şərtləri
- ☐ avadanlığın, yaxud sair malların adı və miqdarı

623 Torqların keçirilməsi hansı mərhələyə bölünür

- ☒ bütün cavablar doğrudur

- ☐ kontraktın imzalanması
- ☐ torqların hazırlanmasına
- ☐ torq iştirakçıları tərəfindən təkliflərin təqdimatına
- ☐ malgöndərəninin seçilməsi

624 Keçirilməsi üsulundan asılı olaraq torqlar neçə növə ayrılır

- ☒ 2 növə
- ☐ 1 növə
- ☐ 5 növə
- ☐ 8 növə
- ☐ 3 növə

625 Hərrac ticarətilə məşğul olan firmaları şərti olaraq neçə ixtisaslaşmış qrupa ayırmaq olar

- ☐ ixtisaslaşdırılmış firmalar
- ☐ broker-komission firmaları
- ☐ kooperativlərə məxsus hərrac firmaları
- ☐ fermerlər ittifaqına məxsus hərrac firmaları
- ☒ bütün cavablar doğrudur

626 Hərracda satılan malın dəyərinin neçə faizi kontrakt imzalandığı vaxtda ödənilir, qalan hissəsi isə malı təhvil götürdükdə

- ☐ 40-50%-i
- ☒ 30-40%-i
- ☐ 10-15%-i
- ☐ 30-40%-i
- ☐ 20-30%-i

627 Su samuru xəzi üzrə hərrac ticarətinin mərkəzi hansı şəhərdir

- ☒ bütün cavablar doğrudur
- ☐ Kopenhagen
- ☐ Nyu-York
- ☐ Monreal
- ☐ London

628 ABŞ-da, Kanadada beynəlxalq hərrac satdıqları malların neçə faizi xəz-dəri mallarının payına düşür

- ☐ 85%-i
- ☒ 70%-i
- ☐ 100%-i
- ☐ 60%-i
- ☐ 50%-i

629 Beynəlxalq hərrac nədir

- ☐ uzun müddətə keçirilən hərrac
- ☐ dövrü keçirilən hərrac
- ☐ açıq keçirilən hərrac
- ☐ daimi keçirilən hərrac
- ☒ bazarın müəyyən yerlərində fəaliyyətdə olan və mütəşəkkil təşkil edilmiş ticarət qurumudur

630 1980-cı illərdə təkcə Amerika birjalarında birtipli kontraktların neçə faizinə yenidən baxılmış və bəyənilmişdir

- ☒ 70%-nə
- ☐ 20%-nə

- ☐ 50%-nə
- ☐ 80%-nə
- ☐ 100%-nə

631 Bu gün beynəlxalq birja ticarətinin dinamikasını və strukturunu şərtləndirən amillər

- ☐ konkret dünya mal bazarlarında tələb və təklif nisbətinin dinamikliyi
- ☐ elmi-texniki tərəqqinin inkişafı
- ☒ bütün cavablar doğrudur
- ☐ bazarların inhisarlaşmasında və real mallarla ticarətin həyata keçirilməsi formalarında irəliləyişlər
- ☐ əvəzedici mallar tətbiqinin daim artması və getdikcə yeni birja mallarının meydana gəlməsi

632 Neçənci əsrdə beynəlxalq birja ticarətində ciddi dəyişikliklər olmuşdur

- ☐ XIX
- ☐ XXI
- ☐ XVIII
- ☐ XVII
- ☒ XX

633 Mal birjaları əsasən neçə məqsəd üçün istifadə olunur

- ☐ 5
- ☐ 2
- ☐ 9
- ☒ 3
- ☐ 6

634 Kütləvi-hüquqi birjalar harada yerləşir

- ☒ bütün cavablar doğrudur
- ☐ Fransada
- ☐ Belçikada
- ☐ Hollandiyada
- ☐ Amerikada

635 Təşkilati prinsiplərinə görə mal birjaları neçə tipə bölünür

- ☐ 8
- ☐ 6
- ☐ 5
- ☐ 3
- ☒ 2

636 Beynəlxalq mal birjası mal nomenklaturasına görə neçə növə ayrılır

- ☒ bütün cavablar doğrudur
- ☐ universal birjalar
- ☐ ixtisaslaşmış birjalar
- ☐ qeyri-ixtisaslaşmış birjalar
- ☐ dar ixtisaslaşmış birjalar

637 Beynəlxalq mal birjasının mahiyyəti nədir

- ☐ fond birjası
- ☐ dövrü olaraq keçirilən birjalar
- ☐ əmək birjası
- ☐ qiymətli kağızlar
- ☒ daim fəaliyyətdə olan bazarın xüsusi növü

638 Beynəlxalq bazarın mala təminatını genişləndirmək amillərindən biri

- ☐ informasiya bolluğu yaratmaq
- ☒ potensialı tərəfkeşlər tapmaq
- ☐ yeni mal markası yaratmaq
- ☐ kontraktların bağlanması sürətləndirmək
- ☐ xammal mənbələri tapmaq

639 İxrac və idxal əməliyyatlarını həyata keçirmək və beynəlxalq bazara çıxmaq üçün tərəflərin əsas məqsədi

- ☒ potensial tərəfkeşlər tapmaq
- ☐ az xərc sərf etmək
- ☐ mal satmaq
- ☐ mal almaq
- ☐ gəlir əldə etmək

640 Birja sazişinin bağlanması üçün alıcıya hansı sənəd verilir

- ☐ hesab-faktura
- ☐ spesifikasiya
- ☐ konosamenti surəti
- ☐ sazişin surəti
- ☒ warrant

641 Dolaylı ixrac nədir

- ☐ xüsusi malların ixracı
- ☐ birbaşa ixrac dövrü ixrac
- ☒ vasitəçilərin tərkibi ilə həyata keçirilən ixrac
- ☐ mövsümi ixrac
- ☐ dövrü ixrac

642 Beynəlxalq bazarda taxıl məhsullarının satışını tənzimləyən beynəlxalq təşkilat

- ☐ Dünya bankı
- ☐ QATT
- ☐ BVF
- ☒ BTT
- ☐ ÜTT

643 Alqı-satqı prosesində beynəlmiləlləşmənin əsas mexanizmi

- ☐ inhisarçılıq
- ☐ təmərküzləşmə
- ☐ sənaye
- ☐ kənd təsərrüfatı
- ☒ qloballaşma

644 Dünya təsərrüfatında beynəlmiləlləşmənin əsas istiqamətlərindən biri

- ☐ iqtisadi beynəlmiləlləşmə
- ☐ siyasi beynəlmiləlləşmə
- ☒ alqı-satqı prosesində beynəlmiləlləşmə
- ☐ hərbi baxımdan beynəlmiləlləşmə
- ☐ kommunikasiya sistemində beynəlmiləlləşmə

645 Beynəlxalq ticarətin genişlənməsi nə ilə xarakterizə olunur

- ☐ bazara çıxarılan malların ümumi həcmnin artması
- ☐ texniki mübadilə
- ☒ müqavilə münasibətlərinin genişlənməsi
- ☐ ixrac və idxalın həcmnin artması
- ☐ xidmətlərin genişlənməsi

646 İxrac və idxal kvotaları necə müəyyən edilir

- ☐ yeniliyinə görə
- ☐ istehsalın ixtisaslaşma səviyyəsinə görə
- ☐ rəqabət etmə səviyyəsinə görə
- ☒ ixrac və idxal olunan malların həcmnin üdm-nin həcminə nisbətinə görə
- ☐ malın keyfiyyətinə görə

647 Yarmarkaların keçiriləmsində nəzərdə tutulan əsas istiqamətlərdən biri

- ☐ müqavilə bağlamaq
- ☐ sifariş vermək
- ☐ mal almaq
- ☐ mal satmaq
- ☒ kommunikasiya əlaqələri yaratmaq

648 Alqı-satqı kontraktlarının ödəmə növlərindən biri

- ☐ birdəfəlik ödəmə
- ☐ qarışıq formada ödəmə
- ☒ barter-mal mübadiləsi ilə ödəmə
- ☐ nəğd ödəmə
- ☐ təcili ödəmə

649 Faktiki göndərilən malın keyfiyyətini təsdiqləyən sənəd

- ☐ hesab-faktura
- ☐ veterinar sənədi
- ☐ malı müşayət edən sənəd
- ☐ spesifikasiya
- ☒ keyfiyyət haqqında sertifikat

650 Malın dəyərini köçürmək haqqında səlahiyyətli orqanların mal alan mal verənə verdiyi sənəd

- ☐ təqdimat
- ☐ lisenziya
- ☐ qəbz
- ☒ valyuta lisenziyası
- ☐ mal haqqında qaimə

651 Beynəlxalq ticarətdə geniş həcmli və yüksək qiymətə bağlanan sazişin adı

- ☐ mövsümi saziş
- ☐ ticarət kompensasion saziş
- ☐ yerli saziş
- ☒ sənaye kompensasion saziş
- ☐ birdəfəlik saziş

652 Beynəlxalq sazişlərdən biri

- ☐ uzunmüddətli saziş
- ☐ mövsümi saziş
- ☐ illik saziş

- ☒ ticarət kompensasion saziş
- ☐ birdəfəlik saziş

653 Müqavilənin formaları

- ☐ yerli müqavilə
- ☐ uzunmüddətli müqavilə
- ☐ perspektiv müqavilə
- ☐ birdəfəlik bağlanan müqavilə
- ☒ yazılı bağlanan müqavilə

654 Birjalarda bağlanan təcili sazişlərdən biri

- ☐ uzunmüddətli sazişlər
- ☐ idxal sazişi
- ☐ mövsümi saziş
- ☒ forvard sazişi
- ☐ birdəfəlik saziş

655 Sazişlərdən hansını birja sazişi hesab etmək olar

- ☐ uzunmüddətli saziş
- ☒ fyuçers sazişi
- ☐ ixrac sazişi
- ☐ idxal sazişi
- ☐ müqavilə üzrə saziş

656 Malların beynəlxalq alqı-satqısı üzrə müqavilələrə dair konvensiya neçənci ildə BMT müqavilələrinin hüquqiliyinə dair təşkil etdiyi konvensiya tərəfindən işlənib hazırlanmışdır

- ☐ 2008 ildə
- ☐ 2006 ildə
- ☐ 2000 ildə
- ☐ 1991 ildə
- ☒ 1996 ildə

657 Beynəlxalq ticarət əməliyyatları mahiyyətinə görə neçə qrupa bölünür

- ☐ 6 qrupa
- ☒ 2 qrupa
- ☐ 3 qrupa
- ☐ 5 qrupa
- ☐ 8 qrupa

658 Gömrük fəaliyyətində istifadə olunan metodlardan biri

- ☐ qeyri-tarif tənzimləmə
- ☐ natural tənzimləmə
- ☐ uzunmüddətli tənzimləmə
- ☐ qısamüddətli tənzimləmə
- ☒ valyuta tənzimləmə

659 Malların idxal və ixracında alınan vergilər necə adlanır

- ☐ gömrük qiymətləndirilməsi
- ☐ gömrük gəlirləri
- ☐ gömrük vergiləri
- ☒ gömrük rüsumları
- ☐ gömrük əlavələri

660 Neçənci illərin əvvəllərinə Koreya xaricdən alınan kimya məhsullarına, maşınqayırma, elektron və elektrotexnika, xammal və s. məhsullara gömrük məhdudiyyətlərindən azad edilmişdir

- ☐ 50-ci
- ☒ 90-cı
- ☐ 80-cı
- ☐ 70-ci
- ☐ 60-cı

661 Cənubi Koreyada neçənci ildə açıq bazar siyasətinin bəyan edilməsi ilə bir çox məhdudiyyətlər ləğv edilməyə başlamışdır

- ☐ 1980-cı ildə
- ☒ 1979-cu ildə
- ☐ 1983-cü ildə
- ☐ 1982-ci ildə
- ☐ 1981-ci ildə

662 Neçənci illərin əvvəllərinə xaricdən alınan məhsullara xüsusi gömrük dərəcələri müəyyən edilmişdir

- ☐ 60-cı illərin
- ☐ 90-cı illərin
- ☒ 80-cı illərin
- ☐ 70-ci illərin
- ☐ 50-ci illərin

663 Vergi güzəştləri adını daşıyan neçə mərkəz mövcuddur

- ☐ 50-yə qədər
- ☐ 60-a qədər
- ☒ 70-ə qədər
- ☐ 80-a qədər
- ☐ 90-a qədər

664 Hazırda dünyada neçə offşor zonası mövcuddur

- ☐ 800-dən artıq
- ☐ 400-dən artıq
- ☐ 500-dən artıq
- ☐ 200-dən artıq
- ☒ 300-dən artıq

665 Servis zonaları hansı zonalara aid etmək olar

- ☐ azad gömrük zonaları
- ☐ iqtisadi zonalar
- ☐ sərbəst limanlar
- ☒ offşor zonalar və vergi güzəştləri
- ☐ qanuni zonalar

666 Texniki-tətbiq zonaları ən çox harada fəaliyyət göstərir

- ☒ ABŞ, Yaponiya, Çin
- ☐ Misir, Suriya, İran
- ☐ İtaliya, Almaniya, Fransa
- ☐ Misir, BƏƏ, İran
- ☐ Türkiyə, İran, Suriya

667 Texniki-tətbiq zonaları nə vaxt yaradılıb

- ☐ 80-90-cı illərdə
- ☐ 60-70-ci illərdə
- ☒ 70-80-cı illərdə
- ☐ 50-60-cı illərdə
- ☐ 80-85-ci illərdə

668 Sənaye-istehsalat zonası nə vaxt yaradılıb

- ☐ 1975-ci ildə
- ☐ 1960-cı ildə
- ☐ 1965-ci ildə
- ☐ 1970-ci ildə
- ☒ 1959-cu ildə

669 ATZ-ə həmçinin xüsusi güzəşt tətbiq edilən ənənəvi ticarəti aid etmək olar

- ☒ bütün cavbalar doğrudur
- ☐ qeyri-servis zonalar
- ☐ sənaye- istehsalat zonası
- ☐ texniki-tətbiq zonaları
- ☐ servis zonaları

670 90-cı illərin ortalarında ABŞ-da nə qədər ATZ var idi

- ☐ 300-ə qədər
- ☒ 500-ə qədər
- ☐ 1000-ə qədər
- ☐ 700-ə qədər
- ☐ 800-ə qədər

671 Azad gömrük zonaları əsasən hansı əsrlərdə mövcud olmuşdur

- ☐ XVII-XVIII əsrlərdə
- ☐ XVI-XVII əsrlərdə
- ☐ XV-XVI əsrlərdə
- ☐ XIII-XIX əsrlərdə
- ☒ XIX-XX əsrlərdə

672 AİZ-in ən sadə formalarından biri nədir

- ☐ sərbəst limanlar
- ☐ sərbəst zonalar
- ☐ iqtisadi zonalar
- ☐ qanuni zonalar
- ☒ azad gömrük zonaları

673 Hazırda gömrüksüz ticarət mikrozonaları xarakterində hansı variantlı mağazalar geniş şöhrət qazanmışdır

- ☐ Adam Smit
- ☐ Vasiliy Leontyev
- ☐ Samuelson
- ☐ Eli Xekşer
- ☒ Duty Free

674 Azad ticarət mikrozonalarının yaradılması hansı dövlətlərə müsbət təsir etdi

- ☐ ABŞ, Suriya, Türkiyə
- ☐ Misir, CAR, BƏƏ, İran

- ☐ İran, İraq, Türkiyə
- ☒ İtaliya, İspaniya, Almaniya, Fransa
- ☐ Azərbaycan, Türkiyə, İran

675 Azad ticarət mikrozonaların yaradılması birbaşa nə ilə əlaqədar idi

- ☐ sovet inqilabının baş verməsi ilə
- ☐ siyanizmin inkişafı ilə
- ☐ AİZ-in dağılması ilə
- ☒ kapitalizmin inkişafı ilə
- ☐ I Dünya müharibəsinin bitməsi ilə

676 Azad ticarət mikrozonaları əsasən neçənci əsrlərdə AİZ-rin bir növü kimi meydana çıxmışdır.

- ☐ XV-XVI əsrlərdə
- ☐ XIX-XX əsrlərdə
- ☐ XVIII-XIX əsrlərdə
- ☒ XVII-XVIII əsrlərdə
- ☐ XX-XXI əsrlərdə

677 AİZ-rin yaradılması səbəblərinə hansı şərtlər aid edilə bilər

- ☒ bütün cavablar doğrudur
- ☐ müasir infrastrukturun yaradılması və inkişafı
- ☐ mili xüsusi kapitalın və transmilli kapitalın investisiya fəallığının stimullaşdırılması
- ☐ xaricdən mili iqtisadiyyata əlavə valyuta daxilolmalarının genişləndirilməsi
- ☐ AİZ ərazisində riskli, cəsarətli layihələrin tətbiqi

678 AİZ nəyə deyilir

- ☐ əməyin məhsuldarlığını artırmaq məqsədi ilə artıq mövcud olan texnologiyanın təkmilləşdirilməsi və ya yenisinin inkişaf etdirilməsi
- ☒ mili iqtisadi məkanın ölkənin qalan ərazilərində tətbiq edilməyən, spesifik güzəşt və stimullar tətbiq olunan əraziyə
- ☐ ölkənin daha perspektivli təsərrüfat sahələrinə iri xarici TMK-rın investisiyalarını cəlb etməkdir
- ☐ dövlət orqanlarının tənzimlənmə funksiyalarının əhəmiyyətinin artması
- ☐ təsərrüfat həyatının beynəlmilləşdirilməsi

679 Müxtəlif ölkələrdə AİZ-rin yaradılmasında hansı məqsədlərə nail olmaq nəzərdə tutula bilər

- ☒ bütün cavablar doğrudur
- ☐ iqtisadi zonada, eləcə də onun hüdudlarından kənarda işçi qüvvəsinin tam məşğulluğunu təmin etmək
- ☐ ölkəyə xarici investisiyanın, xüsusilə sərbəst dövrli valyutanın cəlb edilməsini təmin etmək
- ☐ iqtisadi zonada elə istehsalat təşkil edilməlidir ki, onun məhsulları xarici bazarlara çıxarıla bilsin
- ☐ daxili bazarın tələbatı nəzərə alınsın

680 Hər bir ölkənin ixracını stimullaşdırmaq üçün dövlətin həyata keçirdiyi tədbirlərdən biri

- ☐ yeni texnika tətbiq etmək
- ☐ liberallaşmanı genişləndirmək
- ☐ yeni mal istehsal etmək
- ☒ ixracatçılara vergiləri azaltmaq və digər güzəştlər vermək
- ☐ istehsalı artırmaq

681 Hazırda beynəlxalq ticarətin həcmi hansı iqtisadi qurum daxilində daha böyükdür

- ☐ MERKOSUR
- ☐ ASEAN
- ☐ NAFTA
- ☒ ASOİB

☐ Aİ

682 Hazırda beynəlxalq bazarda hansı satış növü birincidir

- ☐ xidmətlərin satışı
- ☒ mal satışı
- ☐ mütərəqqi-elektron ticarət və satış
- ☐ yeni markadan olan malların satışı
- ☐ avadanlıqların satışı

683 Beynəlxalq intellektual mülkiyyət təşkilatını yaratmaqda məqsəd

- ☒ bədii əsərləri qoruyub saxlamaq
- ☐ işgüzarlığı artırmaq
- ☐ sahibkarlığı müdafiə etmək
- ☐ biznesi genişləndirmək
- ☐ elmi-texniki tərəqqini inkişaf etdirmək

684 Beynəlxalq bazara mal və malın istehsal faktorları ilə təsir göstərən beynəlxalq korporasiyalar

- ☐ bank qrupları
- ☐ holding
- ☒ TMŞ-lər
- ☐ qeyri-hökumət təşkilatları
- ☐ vençur şirkətlər

685 Mal göndərilməsi və ödəmələrə müvafiq olaraq hansı qiymət həqiqətə uyğundur

- ☐ pərakəndə qiymətlərə
- ☐ preyskurant qiymətə
- ☐ birja kotirovkası
- ☐ sorgu qiymətlərinə
- ☒ kontrakt qiymətlərə

686 Beynəlxalq bazara xidmət ixracında aparıcı dövlətlərdən biri

- ☐ Almaniya
- ☐ ABŞ
- ☒ Avstraliya
- ☐ Fransa
- ☐ Rusiya

687 Beynəlxalq bazarın mala təminatının genişlənməsi faktorlarından biri

- ☐ TMK-rın rolunun artması
- ☐ milli istehsalın yüksəlməsi
- ☐ innovasiyanın sürətlənməsi
- ☒ dövlətin xarici mühitə diversifikasiya etməsini sürətləndirmək
- ☐ qloballaşmanı genişləndirmək

688 Elektron ticarətin əsas üstün cəhətlərindən biri

- ☐ sazişlərin bağlanması sürətləndirmək
- ☐ tələbi daha tez ödəmək
- ☒ tədavül xərclərinə qənaət etmək
- ☐ istehsala təsir göstərmək
- ☐ tələbi daha tez öyrənmək

689 Ölkə hansı halda daha çox xərc sərf edir

- ☒ idxal genişləndikdə
- ☐ mal bölgüsü aşağı olduqda
- ☐ yeni mal istehsal etdikdə
- ☐ istehsal aşağı düşdükdə
- ☐ rəqabət genişləndikdə

690 Rəqabət bazarının əsas xarakteristikası

- ☐ malın məhdud olması
- ☐ çox sayda alıcı və satıcı olduqda
- ☐ alıcı və satıcı az olduqda
- ☐ eynicinsli mallar olduqda
- ☒ yeni mal markası olduqda

691 Hazırda hansı dövlətlər beynəlxalq bazarın təminatında liderlik edir

- ☐ Yunanıstan-Türkiyə
- ☒ ABŞ-Cin
- ☐ Fransa-Almaniya
- ☐ Yaponiya-Hindistan
- ☐ Latın Amerikası ölkələri

692 Beynəlxalq bazara hansı qrup ölkələr daha çox mal təqdim edir

- ☐ Avropa ölkələri
- ☐ sosialist yönümlü ölkələr
- ☐ inkişaf etməkdə olan ölkələr
- ☒ sənayecə inkişaf etmiş ölkələr
- ☐ Cənubi-Şərqi Asiya ölkələri

693 Malların nisbətən yüksək qiymətə satıldığı beynəlxalq ticarət forması

- ☐ birja ticarəti
- ☐ beynəlxalq bazar
- ☐ beynəlxalq sərgilər
- ☒ hərrac ticarəti
- ☐ qarşılıqlı ticarət

694 Ümumi daxili məhsula nisbətən milli iqtisadiyyat üçün idxal-ixrac əməliyyatlarının məbləğ qiymətləndirilməsi

- ☒ xarici ticarət kvotası
- ☐ statistik məlumatlar
- ☐ mal daşınması haqqında qaimə
- ☐ spesifikasiya
- ☐ hesab faktura

695 Mal dəyərini köçürmək haqqında səlahiyyətli orqanların mal alanın mal verənə təqdim etdiyi sənəd

- ☒ valyuta lisenziyası
- ☐ qəbz
- ☐ təqdimat
- ☐ lisenziya
- ☐ mal haqqında qaimə

696 Beynəlxalq ticarətdə geniş həcmli və yüksək qiymətə bağlanan saziş

- ☐ yerli saziş
- ☒ sənaye kompensasion saziş

- ☐ ticarət kompensasion saziş
- ☐ mövsümi saziş
- ☐ birdəfəlik saziş

697 Hecerləmə nədir

- ☒ birja alverçiləri tərəfindən təsadüf hallar üçün malın sığortalanması
- ☐ malın ilkin qiyməti
- ☐ qabaqcadan müəyyənləşdirilmiş qiymət
- ☐ təsadüfi baş verən qiymət
- ☐ möhkəm təşkil edilmiş qiymət

698 Alqı-satqı müqaviləsinin şərtləri

- ☐ valyuta ödənişləri
- ☐ valyuta dönərliyi
- ☐ qiymətli kağızlar
- ☐ bank ödənişləri
- ☒ bir vahidin qiyməti

699 Beynəlxalq ticarətin rəsmi mənbələrdən maliyyələşdirilməsinə nə aiddir

- ☐ Kommersiya Bankı
- ☐ Milli Bank
- ☒ Dünya Bankı
- ☐ Xarici Ticarət Bankı
- ☐ Beynəlxalq Valyuta Fondu